

TEST: 3319#01#Y15#01#500

Test	3319#01#Y15#01#500
Fənn	3319 - Turizmde sosial mədəni xidmətin təşkili və idarə edilməsi
Təsviri	
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	9
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	6 %

Sual: Turizmin sosial-iqtisadi göstəricilərini və xüsusiyyətlərini xarakterizə edən göstəricilərə aiddir (Çəki: 1)

- Təbii-müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumatlar
- İqtisadi göstəricilər sistemini hazırlamaq, dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirlər
- Tələbi stimullaşdırmaq üçün əlavə işlərin görülməsi, aşağı qiymətlər, təklifin diversifikasiyası
- Yeni sahələrin inkişafını təmin etmək
- Sosial infrastruktur sahələrinin qarşılıqlı əlaqədə inkişaf etməsi

Sual: İxtisaslaşmış əmək fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün vacibdir (Çəki: 1)

- Sosial infrastruktur sahələrinin qarşılıqlı əlaqədə inkişaf etməsi
- Köhnə sahələrin bölgüsü əvəzinə yeni sahələrin inkişafını təmin etmək

- Fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı, təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nəticələr
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirlər
 - Təbii-müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumatlar
-

Sual: Turizmdə mövsümi dəyişmələrə məruz qalma amili özündə hansı göstəriciləri birləşdirir (Çəki: 1)

- Fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı, təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nəticələr
 - Sosial infrastruktur sahələrinin qarşılıqlı əlaqədə inkişaf etməsi
 - Tələbi stimullaşdırmaq üçün əlavə işlərin görülməsi, aşağı qiymətlər, təklifin diversifikasiyası
 - İqtisadi göstəricilər sistemini hazırlamaq, dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirlər
 - Təbii-müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumat
-

Sual: Bilavasitə turist təşkilatlarının fəaliyyətinin nəticəsi kimi hansı göstəricilər çıxış edir (Çəki: 1)

- Mədəniyyət və Turizm Nazirliyi
 - Turizm xidmətləri
 - Turizm birlikləri
 - Turizm sənayesi
 - Turizm infrastrukturunu
-

Sual: Ərazinin əhəmiyyətli turist-kurort zonası kimi tanınması haqqında sənədlərdə hansı göstəricilər öz əksini tapır (Çəki: 1)

- Təbii-müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumat
 - Struktur proqnozlar, sahə və regional, ekstropolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları
 - İstehsal münasibətlərinin inkişafı, əsas fondların və əsaslı vəsait qoyuluşunun təkrar istehsalı, əhalinin həyat səviyyəsi, maliyyə münasibətləri, gəlir və qiymət, xarici-iqtisadi əlaqələr
 - İqtisadi göstəricilər sistemini hazırlamaq, dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirlər
 - Fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı, təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nəticələr
-

Sual: Turməhsulun alışı zamanı istehlakçılar üçün əsas rolunu hansı amillər əsas hesab edilir (Çəki: 1)

- Təbii-müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumat
- İstehsal münasibətlərinin inkişafı, əsas fondların və əsaslı vəsait qoyuluşunun təkrar istehsalı, əhalinin həyat səviyyəsi, maliyyə münasibətləri, gəlir və qiymət, xarici-iqtisadi əlaqələr
- Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünütənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəlilik
- Struktur proqnozlar, sahə və regional, ekstropolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları
- Firmanın bazarda imici, onun əmtəə və xidmətlərin müasirliyi

Sual: Hansı göstərici xalq təsərrüfatı kompleksinin xüsusi sahəsi olmaqla, xidmət müəssisələri sferasında və müxtəlif ərazilərdə istehsal xidmətlərinin məcmusudur (Çəki: 1)

- Turizm statistikas
 - Turizm infrastruktur
 - Turizm sənayesi
 - Turizm motivləşməsi
 - Sənaye istehsalı
-

Sual: Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin konkret istiqamətlərinə aiddir (Çəki: 1)

- Fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı, təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nəticələr
 - Turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi
 - Təbii-müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumat
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
 - Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası
-

Sual: Azərbaycanda YUNESKO tərəfindən qeydiyyatda alınan abidələrə aiddir (Çəki: 1)

- «İçəri şəhər», Qız qalası, Gələrsən-Görərsən qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi
 - «İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Beşbarmaq, Möminə Xatun Türbəsi
 - «İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi
 - «İçəri şəhər», Beşbarmaq, Qız qalası, Gələrsən-Görərsən qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi
 - «İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Şəki Karvansarayı, Beşbarmaq, Möminə Xatun Türbəsi
-

Sual: Turistik ərazilərdə hazırlıq səviyyəsi, sənədlərin təsdiqi və qərarların qəbulu hansı kriteriyalara əsaslanır (Çəki: 1)

- Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası
 - Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünütənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəlilik
 - İstehsal münasibətlərinin inkişafı, əsas fondların və əsaslı vəsait qoyuluşunun təkrar istehsalı, əhalinin həyat səviyyəsi, maliyyə münasibətləri, gəlir və qiymət, xarici-iqtisadi əlaqələr
 - Fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı, təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nəticələr
 - Təbii-müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumat
-

Sual: Ərazinin turist-rekreasiya sənədlərinin hazırlanması işinin təşkilinin sifarişçilərinə daxildir (Çəki: 1)

- Qeyri-dövlət, kommertiya strukturları
- Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemi
- Milli, təşkilati potensialın inkişaf proqramının işlənməsi, informasiya sisteminin təkmilləşməsi
- Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası
- Əhalinin həyat səviyyəsi, maliyyə münasibətləri, gəlir və qiymət, xarici-iqtisadi əlaqələr

Sual: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşma nə vaxt qəbul olunmuşdur (Çəki: 1)

- 2008-ci il 7 fevral
 - 2007-ci il 17 fevral
 - 2007-ci il 7 fevral
 - 2008-ci il 17 fevral
 - 2009-ci il 7 fevral
-

Sual: Turizmdə inkişaf zamanı hansı proseslər gedir (Çəki: 1)

- İstehsal münasibətlərinin inkişafı
 - Sahibkarlıq fəaliyyəti, elmi-texniki tərəqqi, əmək və torpaq resurslarının bölgüsü
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
 - Təbii-rekreasiya zonasının fəaliyyətdə olan zonaya çevrilməsi
 - Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası
-

Sual: Müvafiq dövlət orqanların icazəsi turizm regionunda hansı sənədlər hazırlanmalı və müzakirə edilməlidir (Çəki: 1)

- Təbii-rekreasiya amillərinin keyfiyyəti haqqında elmi nəticələr, sərvətlərin ehtiyatı haqqında ekspert nəticə
 - İstehsal münasibətlərinin inkişafı, əsas fondların və əsaslı vəsait qoyuluşunun təkrar istehsalı, əhalinin həyat səviyyəsi, maliyyə münasibətləri, gəlir və qiymət, xarici-iqtisadi əlaqələr
 - Struktur proqnozlar, sahə və regional, ekstrapolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları
 - Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünütənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəlilik
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
-

Sual: Hansı komplekslərə turizm sənayesinin əsas hissəsi kimi baxılır (Çəki: 1)

- Struktur proqnozlar, sahə və regional, ekstrapolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları
 - Ticarət, ictimai-iaşə, nəqliyyat, mehmanxana, informasiya sistemləri
 - Əmək sərf etməklə, turist idarələrinə xas olan spesifik xüsusiyyətlər
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sisteminin hazırlanması
-

Sual: Turizm müstəqil sahə kimi necə xarakterizə olunur (Çəki: 1)

- Əmək sərf etməklə, turist idarələrinə xas olan spesifik xüsusiyyətlərlə
 - Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası kimi
 - İstehsal münasibətlərinin inkişafı kimi
 - Əhalinin rekreasiya tələbatının ödənilməsi üçün ixtisaslaşması xüsusiyyətlərilə
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
-

Sual: Turizm sənayesi nəyə xidmət edir (Çəki: 1)

- Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamağa
 - Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünütənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəliliyə
 - Turist idarələrinə xas olan spesifik xüsusiyyətlərlə
 - Turizmin təşkilinin xüsusiyyətlərinə, digər infrastruktururlarla əlaqəsinə
 - Gəlmə əhəlinin rekreasiya tələbatının ödənilməsi üçün ixtisaslaşmasına
-

Sual: Turizmin inkişafının tənzimlənməsinə daxil edilir (Çəki: 1)

- Struktur proqnozlar, sahə və regional, ekstropolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları
 - İstehsal münasibətlərinin inkişafı, əsas fondların və əsaslı vəsait qoyuluşunun təkrar istehsalı, əhəlinin həyat səviyyəsi
 - Əmək sərf etməklə, turist idarələrinə xas olan spesifik xüsusiyyətlər
 - Xidmət həcmi göstəriciləri
 - Əhəlinin rekreasiya tələbatının ödənilməsi üçün ixtisaslaşmasına
-

Sual: Ərazi differensiasiyasında nəzərə alınmalıdır (Çəki: 1)

- Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası
 - Əmək sərf etməklə, turist idarələrinə xas olan spesifik xüsusiyyətlər
 - Əhəlinin rekreasiya tələbatının ödənilməsi üçün ixtisaslaşması
 - Turizmin təşkilinin xüsusiyyətləri, digər infrastruktururlarla əlaqəsi
 - Turizm xidməti təşkilatlarında sosial-iqtisadi səmərəliliyin müqayisə edilməsi, onun regional inkişafının vacibliyi
-

Sual: Ərazi differensiasiyasında turizmin təşkilində mühüm rol oynayan amillərə aiddir (Çəki: 1)

- Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünütənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəlilik
 - Əmək sərf etməklə, turist idarələrinə xas olan spesifik xüsusiyyətlər
 - Əhəlinin rekreasiya tələbatının ödənilməsi üçün ixtisaslaşması
 - Mövsümi fəaliyyət
 - Turizmin təşkilinin xüsusiyyətləri, digər infrastruktururlarla əlaqəsi
-

Sual: Regional turizmdə müxtəliflik təyin edir (Çəki: 1)

- Xidmət səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasını
 - Turizmin təşkilinin xüsusiyyətlərini, digər infrastruktururlarla əlaqəsini
 - Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünütənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəlilik
 - Müəssisələrə sərbəstlik verilməsi və sosial sahədə xeyli mütərəqqi dəyişikliklərin həyata keçirilməsi
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
-

Sual: Turizm-ekskursiya sahəsi qarşısında duran mühüm məqsədlərə aiddir (Çəki: 1)

- Siyasi vəziyyətin təhlili
- Demografiya amilləri
- Beynəlxalq əlaqələr
- Renqtabellik

● Kadrların ixtisaslaşması

Sual: Ekskursiya müəssisələrinin əsas funksiyasına aiddir (Çəki: 1)

- Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası
 - Xidmət səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılması
 - Turizmin təşkilinin xüsusiyyətlərini, digər infrastrukturlarla əlaqəsi
 - Müəssisələrə sərbəstlik verilməsi və sosial sahədə xeyli mütərəqqi dəyişikliklərin həyata keçirilməsi
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
-

Sual: Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün zəruri göstəricilərə aiddir (Çəki: 1)

- Turizmin təşkilinin xüsusiyyətlərini, digər infrastrukturlarla əlaqəsi
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
 - Struktur proqnozlar, sahə və regional, ekstrapolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları
 - Xidmət səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılması
 - Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası
-

Sual: Azərbaycan Ü TT-in UNESCO ilə əməkdaşlığı sayəsində bərpa edilən hansı marşruta daxil edilmişdir (Çəki: 1)

- UNESCO turist transkontinental marşrutu
 - «Böyük İpək yolu» turist transkontinental marşrutu
 - Bakı-Supsa turist transkontinental marşrutu
 - «Traseka» və Bakı-Supsa turist transkontinental marşrutları
 - Mərmərə və «Böyük İpək yolu» turist transkontinental marşrutu
-

Sual: Azərbaycan Respublikasında nə zaman hansı beynəlxalq gənclər turizm bürosu yaradılmışdır (Çəki: 1)

- 1972-ci ildə Bakıda «Lokomatir»
 - 1972-ci ildə Bakıda «Gənclik»
 - 1972-ci ildə Bakıda «Sputnik»
 - 1982-ci ildə Bakıda «Burevestnik»
 - 1972-ci ildə Bakıda «Göyərçin»
-

Sual: Azərbaycan Respublikasında nə zaman ən böyük mehmanxana kompleksi olan neçə yerli hansı mehmanxa istifadəyə verilib (Çəki: 1)

- 1983-cü ildə Bakıda, 442 yerli «Inturist»
 - 1973-cü ildə Bakıda, 1042 yerli «Azərbaycan»
 - 1993-cü ildə Naxçıvandada, 642 yerli «Azərbaycan»
 - 1976-cü ildə Bakıda, 104 yerli «Azərbaycan»
 - 1979-cü ildə Bakıda, 982 yerli «Azərbaycan»
-

Sual: Turist bazalarında əsas fəaliyyət istiqaməti aşağıdakılardan ibarətdir (Çəki: 1)

- Tələbi stimullaşdırmaq üçün əlavə işlərin görülməsi, aşağı qiymətlər, təklifin diversifikasiyası
- Turizm xidməti təşkilatlarında sosial-iqtisadi səmərəliliyin müqayisə edilməsi, onun regional inkişafının vacibliyi
- Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası

- İctimai iaşə xidmətlərinin təşkili, sosial-mədəni servis xidmətlərinin genişləndirilməsi
 - Tarixi irsin və xalqın milli-mənəvi dəyərlərinin xarici turistlərə göstərilməsi və nümayiş etdirilməsi
-

Sual: Turist bazaları kimlər üçün nəzərdə tutulur (Çəki: 1)

- İctimai iaşə xidmətlərinin təşkili, sosial-mədəni servis xidmətlərinin genişləndirilməsi məqsədiləbu ərazidə yaşayan əhali üçün
 - Yalnız marşrut iştirakçılarının istifadəsi üçün yox, bu ərazidə yaşayan əhali üçün
 - Qarşılıqlı əlaqə və nisbət, onlar arasındakı subardinasiyalı əlaqə üçün
 - Tarixi irsin və xalqın milli-mənəvi dəyərlərinin xarici turistlərə göstərilməsi və nümayiş etdirilməsi üçün
 - Göndərişlərin sayının artırılması, regionlarda turizm fəaliyyətinin koordinasiyası
-

Sual: Turizmin təbliğat məqsədlərinə daxildir (Çəki: 1)

- İctimai iaşə xidmətlərinin təşkili, sosial-mədəni servis xidmətlərinin genişləndirilməsi
 - Qarşılıqlı əlaqə və nisbət, onlar arasındakı subardinasiyalı əlaqə
 - Xidmətlərin inteqrasiyası, texniki xidmətin layihələndirilməsi və qiymətləndirilməsi, məsuliyyət, xərclərə nəzarət
 - Tarixi irsin və xalqın milli-mənəvi dəyərlərinin xarici turistlərə göstərilməsi və nümayiş etdirilməsi
 - Texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
-

Sual: Turizm sferasında qloballaşma amillərinə daxil olan elementlər hansı göstəricilərə əsasən müəyyən olunur (Çəki: 1)

- Texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
 - İqtisadi artım, texnoloji proseslər
 - Marketing tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
 - Xidmətlərin inteqrasiyası, texniki xidmətin layihələndirilməsi və qiymətləndirilməsi, məsuliyyət, xərclərə nəzarət
 - Qarşılıqlı əlaqə və nisbət, onlar arasındakı subardinasiyalı əlaqə
-

Sual: Turizmdə innovasiya dövryyəsinin mərhələlərini qruplaşdırın (Çəki: 1)

- Turizm məhsullarının həyat dövryyəsinə nəzarət
 - Xidmət tədarükçüləri, rəhbərliyin tələbləri, aksionerlərin tələbləri
 - Ödəmələrin müəyyənləşdirilməsi, göstərilmiş xidmətlərin həcm və keyfiyyətinin, gəlirlərinin qiymətləndirilməsi
 - Innovasiya prosesləri və onları idarəetmə proseslərinin təşkilinin iyerarxiyalığı
 - Tədqiqat, eksperiment, yeni xidmətlərin reallaşdırılması və xidmət prosesinin texnoloji baxımdan öyrənilməsi üçün kadrların hazırlanması
-

Sual: Turizmin sosial-iqtisadi göstəricilərin proqnozlaşdırması funksiyalarına aiddir (Çəki: 1)

- İnkişaf və qarşılıqlı əlaqələrinin əvvəlcədən görmə ənənələri, qəbul edilən qərarların əsaslandırılması və yerinə yetirilməsi
 - Makroiqtisadi proqnozlar, struktur proqnozlar, sahə və regional funksiyalar
 - Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları, sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Ekstrapolyasiya metodu, iqtisadi-riyazi, optimallaşdırıcı, evrestik modelləşdirmə, ssenari funksiyaları
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq funksiyaları
-

Sual: Turizm sektorunda formalaşma prinsiplərinə görə hansı metodlar mövcuddur (Çəki: 1)

- Turizm obyektinin inkişafı və qarşılıqlı əlaqələrinin qabaqcadan görmə ənənələri, qəbul edilən qərarların əsaslandırılması, qərarların yerinə yetirilməsi metodları
 - Quruluş şəbəkə metodları, adaptasiya, ekstropolyasiya, ən kiçik kvadrantlar üsulu
 - Informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Struktur proqnozlar, sahə və regional, ekstropolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
-

Sual: Turizmdə proqnozlar hansı xüsusiyyətlərinə görə qruplaşdırılır (Çəki: 1)

- Əhalinin aztəminatlı və sağlamlığı imkan verməyən qrupların maddi və mənəvi tələbatını ödəmək üçün dövlətin həyata keçirdiyi tədbirlərin, iqtisadi və sosial mexanizmlərin tətbiqi
 - Sosial-iqtisadi problemlərin tədqiqində işçilərin əmək haqqında, birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyalarına, təqaüdlərə və sosial müavinətlərə tələbat
 - Strateji dəyişənlərin seçilməsi və iqtisadi həllərin optimal variantının müəyyən edilməsi, həll alqoritminin tərtib edilməsi proqnozu
 - İstehsal münasibətlərinin inkişafı, əsas fondların və əsaslı vəsait qoyuluşunun təkrar istehsalı, əhalinin həyat səviyyəsi, maliyyə münasibətləri, gəlir və qiymət, xarici-iqtisadi əlaqələr
 - Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünü tənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəlilik
-

Sual: Turizmdə sosial-iqtisadi inkişaf proqramlarının əsas xüsusiyyətlərinə daxildir (Çəki: 1)

- Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünü tənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəlilik
 - Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünü tənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə cəmləməklə sistemli səmərəlilik
 - Təbii nemətlər vasitəsilə ödənilməsi
 - Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
 - Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalaşdırmaq
-

Sual: Turizmdə indiqativ idarəetmə göstəricilərinə daxildir (Çəki: 1)

- Informasiya sisteminin təkmilləşməsi məqsədləri
 - İqtisadi göstəricilər sistemini hazırlamaq, dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirlər
 - Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - İntellektual potensial, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları
 - Humanitar sferanın dövlət tərəfindən dəstəklənməsi
-

Sual: Turizmdə iqtisadi potensialın səmərəlilik göstəricilərinə aiddir (Çəki: 1)

- Sosial inkişaf fondunun yaradılması effektivliyi, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
- Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri
- İstehsal fondları və investisiya qoyuluşunun effektivliyi, xarici iqtisadi əlaqələrin effektivliyi

- Məqsədlərin effektivliyi, mövcud olan bazarın effektivliyi, fəaliyyətin effektivliyi, büdcənin effektivliyi, metodların effektivliyi
 - Əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resursların effektivliyi
-

Sual: Turizmde iqtisadi artım göstəricilərinin planlaşdırılması şərtlərinə aiddir (Çəki: 1)

- İqtisadi göstəricilər sistemini hazırlamaq
 - Informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Tam məşğulluq şəraitində istehsal güclərinin artırılması mümkünlüyü
 - Milli, təşkilati potensialın inkişaf proqramının işlənməsi, informasiya sisteminin təkmilləşməsi
-

Sual: Turizm potensialı baxımından ölkənin iqtisadi artımını şərtləndirən amillərə aiddir (Çəki: 1)

- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
 - Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Ümumi effektivlik, canlı əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsi
 - Sahibkarlıq fəaliyyəti, elmi-texniki tərəqqi, əmək və torpaq resursları
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	61
Maksimal faiz	61
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	6 %

Sual: Xidmət sahələri hansı sistem ilə bağlıdır (Çəki: 1)

- Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsi
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
 - Ümumi effektivlik, canlı əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi
 - Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər, metodlar, əhali ilə onun həyat səviyyəsi və tələbatı
 - Əhəlinin rekreasiya tələbatının ödənilməsi üçün ixtisaslaşması
-

Sual: Sosial-mədəni xidmət sahələrinin planlaşdırılmasında nisbi göstəricilərə daxildir (Çəki: 1)

- Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər, metodlar, əhali ilə onun həyat səviyyəsi və tələbatı

- Ümumi effektivlik, canlı əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi
 - Əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resursların effektivliyi
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri
 - Tələbatın ödənilməsi, fondlarla silahlanma, sosial obyektlərin maddi-texniki təchizatı
-

Sual: Sosial-mədəni xidmət sahələrinin planlaşdırılmasında nisbi göstəricilər necə ifadə olunur (Çəki: 1)

- Planların yerinə yetirilməsi, onların başqa sahələrlə müqayisəsi üçün
 - Məşğuliyyət, maddi təminat səviyyəsi, demoqrafik tərkibdə ifadə olunur
 - Təhsilə qoyulan kapital qoyuluşu, tələbə kontingentinin sayı
 - Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilərlə
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistəmləşdirilməsi
-

Sual: Sosial-mədəni xidmət sahələrinin planlaşdırılmasında bu göstəricilər ifadə olunur (Çəki: 1)

- Dövlət proqramlarının tədbirlər sistemi
 - Təşkilati, iqtisadi, nisbi, mütləq və dəyər göstəriciləri
 - Məşğuliyyət, nisbi göstəricilər, maddi təminat səviyyəsi, demoqrafik tərkib
 - Təhsilə qoyulan kapital qoyuluşu, tələbə kontingentinin sayı
 - Struktur proqnozlar, nisbi göstəricilər, sahə və regional, ekstropolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları
-

Sual: Təhsilin planlaşmasının ümumi göstəriciləri necə ifadə olunur (Çəki: 1)

- İnsanların ərazi üzrə məskunlaşması, onların hər bir regionda məşğuliyyəti, maddi təminat səviyyəsi, demoqrafik tərkibi ilə
 - Dövlət proqramlarının tədbirlər sistemi ilə
 - Xalq təsərrüfatı planında sosial sahələrin hər biri üzrə makroplan
 - Yükdaşıma və əhali daşınması üzrə ümumi miqdarı göstəriciləri ilə
 - Təhsil sahəsində işləyənlərin ümumi sayı, təhsilə qoyulan kapital qoyuluşu, tələbə kontingentinin sayı ilə
-

Sual: Nəqliyyatın planlaşmasında nəqliyyat xidmətinin ümumi göstəriciləri necə ifadə olunur (Çəki: 1)

- Xalq təsərrüfatı planında sosial sahələrin hər biri üzrə makroplan
 - İnsanların ərazi üzrə məskunlaşması, onların hər bir regionda məşğuliyyəti, maddi təminat səviyyəsi, demoqrafik tərkibi ilə
 - Təhsil sahəsində işləyənlərin ümumi sayı, təhsilə qoyulan kapital qoyuluşu, tələbə kontingentinin sayı ilə
 - Yükdaşıma və əhali daşınması üzrə ümumi miqdarı göstəriciləri ilə
 - Dövlət proqramlarının tədbirlər sistemi ilə
-

Sual: Sosial-mədəni xidmət sahələrinin planlaşdırılmasında ilkin növbədə hansı göstəriciləri nəzərə almaq lazımdır (Çəki: 1)

- Əhəlinin rekreasiya tələbatının ödənilməsi üçün ixtisaslaşması
- Struktur proqnozlar, sahə və regional, ekstropolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma metodları

- Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
 - İnsanların ərazi üzrə məskunlaşması, onların hər bir regionda məşğuliyyəti, maddi təminat səviyyəsi, demoqrafik tərkibi
 - Sahibkarlıq fəaliyyəti, elmi-texniki tərəqqi, əmək və torpaq resurslarının bölgüsü
-

Sual: Azərbaycanda sosial obyektlərin sayı və onların illik xidmət gücü hansı göstəricilər sistemi ilə müəyyən olunur (Çəki: 1)

- Tələbat sistemi ilə
 - İstehlak strukturuna əsasən
 - İstehlak normativlərinə əsasən
 - Sosial xidmət sahələrinin planlaşması ilə
 - Kapital qoyuluşu və onun maddi-texniki bazası əsasında
-

Sual: İqtisadi və sosial inkişafın planının tərkib hissəsi kimi hansı göstəricilər sistemi çıxış edir (Çəki: 1)

- Sosial xidmət sahələrinin planlaşması
 - Konkret xidmət planlaşdırılır
 - Planlaşmada göstəricilər sistemi
 - Xidmət sahəsində işləyənlərin sayı
 - Qoyulan kapital qoyuluşu və onun maddi-texniki bazası
-

Sual: Sosial sahələrin özünəməxsus planlaşma və tənzimləmə mexanizmlərinə aiddir (Çəki: 1)

- Struktura baxımından dinamik dəyişən proses
 - Bu sahələrin hər birində konkret xidmət planlaşdırılır
 - Kapital qoyuluşu və onun maddi texniki bazası
 - Nisbi göstəricilər kimi tələbatın ödənilməsi
 - Regionda əhalinin sosial-mədəni və məişət tələbatını ödəmək
-

Sual: Sosial-mədəni xidmət sahələrində planlaşma metodologiyası hansı metodlarla müəyyən olunur (Çəki: 1)

- Sahə
 - İnzibati
 - Təşkilati
 - İqtisadi
 - Kompleks
-

Sual: Sosial-mədəni xidmət sahələri hansı amillərlə bağlıdır (Çəki: 1)

- İqtisadi,proqnoz, konyuktura, təşkilati, inzibati, ərazi, sahə
 - İqtisadi,nisbi, təşkilati, inzibati, ərazi, sahə
 - İqtisadi, təşkilati, inzibati, ərazi, sahə
 - İqtisadi,mütləq, nisbi, təşkilati, inzibati, ərazi, sahə
 - İqtisadi, təşkilati, inzibati, ərazi, sahə
-

Sual: Post-sovet rejimində sosial-mədəni xidmət sahələrinin planlaşmasında hansı göstəricilər sistemi tətbiq olunurdu (Çəki: 1)

- Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər sistemi ilə
- Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq

- Sahibkarlıq fəaliyyəti, elmi-texniki tərəqqi, əmək və torpaq resurslarının bölgüsü
 - İqtisadi, təşkilati, inzibati, ərazi, sahə prinsipləri
 - Mərkəzləşdirilmiş plan göstəriciləri və qalıq prinsipləri
-

Sual: Sosial obyektlərin ərazi planının əsaslarını təşkil edir (Çəki: 1)

- Sənayenin təşkili, planlaşması, onun emal sənayesinin inkişaf rolu, iqlim şəraiti, ölüm-
doğum səviyyəsi, coğrafi yerləşmə xüsusiyyəti, əhalinin məskunlaşması
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini
hazırlamaq
 - Sahibkarlıq fəaliyyəti, elmi-texniki tərəqqi, əmək və torpaq resurslarının bölgüsü
 - Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə
olunması məqsədilə istifadə olunan göstəricilər
 - Tələbatın ödənilməsi, fondlarla silahlanma, sosial obyektlərin maddi-texniki təchizati
-

Sual: Aparılan iqtisadi siyasətin azad sahibkarlıq və kiçik orta biznesin təşkili üçün daha aparıcı
rol oynayan bölmələrinə aiddir (Çəki: 1)

- Tələbatın ödənilməsi, fondlarla silahlanma, sosial obyektlərin maddi-texniki təchizati
 - Metodiki yanaşma
 - Pullu xidmət sferası
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini
hazırlamaq
 - İqtisadi, nisbi, təşkilati, inzibati, ərazi, sahə
-

Sual: Post-sovet sistemində ucqar rayonlarda iqtisadi inkişafı sosial inkişaf arasında
disproporsiyasını pozan prinsiplərə daxildir (Çəki: 1)

- Adaptasiya
 - Metodiki yanaşma
 - İslahatlar
 - Qalıq prinsipləri
 - Diskriminasiya
-

Sual: Xidmətin mahiyyətini aydınlaşdırmaq və iqtisadi kateqoriya kimi müəyyənləşdirmək üçün
necə qruplaşdırılır (Çəki: 1)

- Sosial xidmətlər, maddi xidmətlər və qeyri-maddi xidmətlər
 - Maddi xidmətlər və sosial xidmətlər
 - Sosial xidmətlər və qeyri-maddi xidmətlər
 - Maddi xidmətlər və strateji xidmətlər
 - Strateji və qeyri-maddi xidmətlər
-

Sual: Maddi və qeyri-maddi xidmətlər nəyə xidmət edir (Çəki: 1)

- İstehsal münasibətlərinin inkişafı, əsas fondların və əsaslı vəsait qoyuluşunun təkrar
istehsalı, əhalinin həyat səviyyəsi
- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin
ilkin fəaliyyəti
- Tarixi irsin və xalqın milli-mənəvi dəyərlərinin xarici turistlərə göstərilməsi və nümayiş
etdirilməsi
- Sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən
sahibkarlara özünü-tənzimləmə üsulundan müstəqil istifadə etmək, resursları bir yerə
cəmləməklə sistemli səmərəlilik

● İstehsalın tədavül dairəsində başa çatdırılması, əhəlinin sağlamlığının qorunması, insanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi prosesinə

Sual: Maddi xidmət sferasının əhəliyə xidmət edən sahələrinə aiddir (Çəki: 1)

- Mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi
 - Ticarət, ictimai iaşə, məişət xidməti, səhiyyə, elm, mədəniyyət
 - Təhsil, səhiyyə, elm, mədəniyyət, məişət xidməti, mənzil-kommunal xidməti, rabitə
 - Təhsil, səhiyyə, elm, mədəniyyət
 - Ticarət, ictimai iaşə, məişət xidməti, mənzil-kommunal xidməti, rabitə
-

Sual: Xidmət sahəsi bilavasitə hansı göstəricilər ilə sıx bağlıdır (Çəki: 1)

- Milli, təşkilati potensialın inkişaf proqramının işlənməsi, informasiya sisteminin təkmilləşməsi ilə
 - Əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları və təbii resursların effektivliyi ilə
 - Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər sistemi ilə
 - İctimai istehsalın səmərəliliyinin artması, iş vaxtı itkisinin azaldılması və əmək məhsuldarlığının artması ilə
 - Ticarət, ictimai iaşə, məişət xidməti, mənzil-kommunal xidməti, rabitə ilə
-

Sual: Ticarətin sosial meyarları hansı xüsusiyyətlər kəsb edir (Çəki: 1)

- İctimai istehsalın səmərəliliyinin artması, iş vaxtı itkisinin azaldılması və əmək məhsuldarlığının artması ilə
 - Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər sistemi ilə
 - Alıcılıq qabiliyyətinə uyğun əmtəələrin strukturu, bazarın təşkili forması və idarəetmə strukturuna görə
 - Əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları və təbii resursların effektivliyi ilə
 - İstehsalın tədavül dairəsində başa çatdırılması, əhəlinin sağlamlığının qorunması, insanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi prosesinə
-

Sual: Ticarətin ərazi və sahə quruluşu hansı əsaslarla formalaşır (Çəki: 1)

- Sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları və təbii resursların effektivliyi ilə
 - Tələbat sistemində uyğun olaraq
 - İstehsalın inkişafı və təkmilləşdirilməsi prosesinə uyğun olaraq
 - İstehsalın tədavül dairəsində başa çatdırılmasına uyğun olaraq
 - İctimai istehsalın səmərəliliyinin artması ilə
-

Sual: Son istehlakçı təşkilatlar, istehlakçılar, pərakəndə satış təşkilatları, marketing mütəxəssisləri, istehsalçı və ya xidmət edən təşkilatlar nəyi təşkil edir (Çəki: 1)

- İnsanların ərazi üzrə məskunlaşmasını, onların hər bir regionda məşğuliyətini
 - Alıcılıq qabiliyyətinə uyğun əmtəələrin strukturunu
 - Marketingin subyektlərini
 - Səmərəliliyinin artırılmasını
 - İstehsalın inkişafını
-

Sual: Sponsorlar nəyə nəzarət edir (Çəki: 1)

- Alıcılıq qabiliyyətinə uyğun əmtəələrin strukturuna
 - Reklamın mahiyyəti, qrafiki tərtibatı, vaxtı, efirə getmə vaxtının uzunluğu və auditoriyanın demoqrafik xarakteristikası məsələlərinə
 - İstehsalın tədavül dairəsində başa çatdırılması, əhəlinin sağlamlığının qorunması, insanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi prosesinə
 - İctimai istehsalın səmərəliliyinin artmasına
 - Səmərəliliyinin artırılmasına
-

Sual: Əmtəə və xidmətlərin satışı zamanı heç bir mülkiyyət hüququnu öz üzərlərinə götürməyənlərə aiddir (Çəki: 1)

- Agentlər və brokerlər
 - İstehsalçılar
 - İstehlakçılar
 - İnsanların ərazi üzrə məskunlaşması
 - Xidmətlərin geniş reklamı
-

Sual: Əhaliyə xidmət şəbəkəsinin genişləndirilməsində birinci yer hansı göstəriciyə aiddir (Çəki: 1)

- İstehsalın inkişafı və təkmilləşdirilməsi
 - İctimai istehsalın səmərəliliyinin artması
 - Xidmətlərin geniş reklamı
 - Əmək məhsuldarlığının artması
 - İctimai iaşə xidmətinin artırılması
-

Sual: Əmtəə və xidmətlər bazarının tənzimlənməsinin göstəricilər sisteminə daxildir (Çəki: 1)

- Qiymətəmələgəlmə
 - Balanslaşdırma siyasəti
 - Forması, məzmunu, təşkilati quruluşu
 - Əmək məhsuldarlığının artması
 - Xidmətlərin geniş reklamı
-

Sual: Ticarətə təsir edən amillərə daxildir (Çəki: 1)

- Əmtəə təşkili, istehsal, respublikaya gətirilən məhsul və ticarətdə əmtəə təklifinin dəyişmə tempi
 - Göstərilən xidmətlərin həcmnin artması
 - Xidmət sahəsinin inkişafının əmək məhsuldarlığının artmasına təsiri
 - Sahibkarlıq fəaliyyəti, elmi-texniki tərəqqi, əmək və torpaq resurslarının bölgüsü
 - Özəl ticarət obyektləri ilə dövlət və dövlətlərarası ticarət obyektləri arasında nisbətənin dəyişmə dinamikası
-

Sual: Tələbatın qeyri-maksimal dövründə istehsalçılar üçün təklif olunan göstəricilərə aiddir (Çəki: 1)

- Balanslaşdırma siyasəti
 - Xidmətlərin geniş reklamı
 - Qiymətlərin differensasiyası
 - Əmək məhsuldarlığının artması
 - Qiymətəmələgəlmə
-

Sual: Pullu xidmətlər dairəsində tələbat və təklif balansının təmin olunması üçün hansı strateji yanaşma metodları nəzərdə tutulur (Çəki: 1)

- Xidmət sahəsinin inkişafının əmək məhsuldarlığının artmasına təsiri
 - Qiymətmələgəlmə
 - Balanslaşdırma siyasəti
 - Əmək məhsuldarlığının artması
 - Qiymətlərin differensiasiyası
-

Sual: Ticarət xidmətlərinin əsas istehlak xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- İşçilərin təhsil və mədəni-texniki səviyyələrinin yüksəldilməsi
 - Əmək məhsuldarlığının artması
 - Mədəni-texniki səviyyələrinin yüksəldilməsi
 - İstehlakçının istehlak imkanlarının minimum olması
 - İstehlakçının istehlak imkanlarının maksimum olması
-

Sual: Pullu xidmətlərə tələbat necə səciyyələnir (Çəki: 1)

- Mədəni-texniki səviyyələrinin yüksəldilməsi ilə
 - Yüksək fərdiləşmə ilə
 - İşdə sosial-məişət şəraitinin yaxşılaşması ilə
 - Asudə vaxtdan səmərəli istifadə üçün əlverişli şərait yaratmaq baxımından
 - Xidmət sahəsinin inkişafının əmək məhsuldarlığının artmasına təsiri baxımından
-

Sual: Xidmət sahəsinin problemləri hansı istiqamətlərdə həll edilməlidir (Çəki: 1)

- İşçilərin təhsil və mədəni-texniki səviyyələrinin yüksəldilməsi, işdə sosial-məişət şəraitinin yaxşılaşması, asudə vaxtdan səmərəli istifadə üçün əlverişli şərait yaratmaq baxımından
 - Xidmət sahəsinin inkişafının əmək məhsuldarlığının artmasına təsiri baxımından
 - Bazar iqtisadiyyatına keçid şəraitində milli iqtisadiyyatın normal inkişafı baxımından
 - Məhdud resurslar şəraitində sosial-iqtisadi məsələlərin həllinin ümumi məsələləri baxımından, hər bir rayonun sosial-iqtisadi inkişafı baxımından
 - Bazarının normal fəvriyyəti, səmərəli qarşılıqlı əlaqəsi və inkişaf etmiş bazar infrastrukturu baxımından
-

Sual: Bazar iqtisadiyyatı şəraitində xidmətlər hansı şəraitində mövcud olur və onun vasitəsi ilə həyata keçir (Çəki: 1)

- Bazarının normal fəvriyyəti, səmərəli qarşılıqlı əlaqəsi və inkişaf etmiş bazar infrastrukturu
 - Bazar iqtisadiyyatına keçid şəraitində milli iqtisadiyyatın normal inkişafı
 - İşçilərin təhsil və mədəni-texniki səviyyələrinin yüksəldilməsi, işdə sosial-məişət şəraitinin yaxşılaşması
 - Göstərilən xidmətlərin həcmnin artması
 - Xidmət sahəsinin inkişafının əmək məhsuldarlığının artmasına təsiri
-

Sual: Xidmət sahəsinin inkişafının əmək məhsuldarlığının artmasına təsiri necə qiymətləndirilir (Çəki: 1)

- Bazar iqtisadiyyatına keçid şəraitində milli iqtisadiyyatın normal inkişafı
 - İş vaxtından səmərəli istifadə əsasında səmərəsiz iş vaxtı itkisinin azaldılması və əmək resurslarından istifadənin sabitləşməsi
 - İşçilərin təhsil və mədəni-texniki səviyyələrinin yüksəldilməsi, işdə sosial-məişət şəraitinin yaxşılaşması, asudə vaxtdan səmərəli istifadə üçün əlverişli şərait yaratmaq
 - İş qüvvəsinin təkrar istehsal prosesində iştirakı
 - Göstərilən xidmətlərin həcmnin artması
-

Sual: Xidmət sahəsinin stimullaşdırıcı vasitələrinə aiddir (Çəki: 1)

- İş qüvvəsinin təkrar istehsal prosesində iştirakı
 - Göstərilən xidmətlərin həcmnin artması
 - Bazar iqtisadiyyatına keçid şəraitində milli iqtisadiyyatın normal inkişafı
 - İş vaxtından səmərəli istifadə əsasında səmərəsiz iş vaxtı itkisinin azaldılması və əmək resurslarından istifadənin sabitləşməsi
 - İşçilərin təhsil və mədəni-texniki səviyyələrinin yüksəldilməsi, işdə sosial-məişət şəraitinin yaxşılaşması, asudə vaxtdan səmərəli istifadə üçün əlverişli şərait yaratmaq
-

Sual: Xidmət sahəsinin ictimai istehsalın səmərəliliyinin yüksəldilməsindəki rolu hansı şəraitdə bürüzə verir (Çəki: 1)

- Bazar iqtisadiyyatına keçid şəraitində milli iqtisadiyyatın normal inkişafı
 - Göstərilən xidmətlərin həcmnin artması
 - İşçilərin təhsil və mədəni-texniki səviyyələrinin yüksəldilməsi, işdə sosial-məişət şəraitinin yaxşılaşması, asudə vaxtdan səmərəli istifadə üçün əlverişli şərait yaratmaq
 - İş vaxtından səmərəli istifadə əsasında səmərəsiz iş vaxtı itkisinin azaldılması və əmək resurslarından istifadənin sabitləşməsi zamanı
 - İş qüvvəsinin təkrar istehsal prosesində iştirakı ilə
-

Sual: Xidmət sahəsinin inkişafının daha çox təsir göstərdiyi sistemə aiddir (Çəki: 1)

- İctimai istehsalın yerləşdirilməsinin səmərəliliyinin yüksəldilməsi
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
 - Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər
 - Tələbatın ödənilməsi, fondlarla silahlanma, sosial obyektlərin maddi-texniki təchizatı
 - Sahibkarlıq fəaliyyəti, elmi-texniki tərəqqi, əmək və torpaq resurslarının bölgüsü
-

Sual: Xidmət sahəsinin regional iqtisadiyyat şəraitində aktualıq kəsb edən göstəricilərinə daxildir (Çəki: 1)

- Maddi-məişət tələbatlarının ödənilməsi
 - Əhalinin miqrasiyası və sahələrarası yenidən bölgüsü
 - Sosial-iqtisadi amillər, iqtisadiyyatın intensiv inkişafı
 - Xidmət sahəsinin ərazi üzrə inkişafı
 - Sosial amillərin rolunun artması tələbi
-

Sual: Xidmət sahəsinin sürətli inkişafını təmin edən şərtlərə aiddir (Çəki: 1)

- Maddi-məişət tələbatlarının ödənilməsindəki qeyri-bərabərlik, əhalinin müəyyən hissəsinin sosial vəziyyətinin aşağı olması
 - Xidmət sahəsinin ərazi üzrə inkişafı
 - Əhalinin miqrasiyası və sahələrarası yenidən bölgüsü
 - Xidmət sahəsinin rolunun artmasını, onun region üzrə təşkil və idarə edilməsi
 - Sosial-iqtisadi amillər, iqtisadiyyatın intensiv inkişafı, sosial amillərin rolunun artması tələbi
-

Sual: Azərbaycan Respublikası dövlətinin məişət xidməti sahəsinin inkişafının tənzim olunmasındakı siyasəti hansı vəzifələrdə ifadə olunmuşdur (Çəki: 1)

- Yeni istehlak dəyərləri yaradan sahələr, əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan sahələrin inkişafı
- Sosial-iqtisadi amillər, iqtisadiyyatın intensiv inkişafı
- Əhalinin miqrasiyası və sahələrarası yenidən bölgüsü

Xidmət mədəniyyətini yüksəltmək, kənd və rayonlarda tələbatı ödəmək, quruluşu təkmilləşdirmək, ərazi üzrə daha səmərəli yerləşdirmək, iqtisadiyyatın intensiv inkişafı, sosial amillərin rolunun artması tələbi

Keyfiyyətli xidmətlərlə təmin etmək, xidmət mədəniyyətini yüksəltmək, kənd və rayonlarda tələbatı ödəmək, quruluşu təkmilləşdirmək, ərazi üzrə daha səmərəli yerləşdirmək

Sual: Məişət xidməti sahələri hansı qrup müəssisələri əhadə edir (Çəki: 1)

Camaşırxana, kimyəvi təmizləmə, müxtəlif texnikanın təmiri, elektrik avadanlıqlarının, mənzillərin, bağların və minik maşınlarının əhalinin özü tərəfindən təmiri

Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər

Yeni istehlak dəyərləri yaradan sahələr, əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan sahələr, istehlak dəyərinin yaradılması ilə əlaqədar olmayan sahələr

İstehsalın tədavül dairəsində başa çatdırılması, əhalinin sağlamlığının qorunması, insanın ümumi təhsil və mədəni-texniki səviyyəsini

Əmtəə və xidmətlərin assortimenti və yerlərini, ticarət kreditlərinin verilməsi, əmtəələrin saxlanması və göndərilməsi, əmtəələrin satışı üzrə təkliflərin verilməsi

Sual: Məişət xidməti sahəsində özünə xidmət formalarına aiddir (Çəki: 1)

Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər

Camaşırxana, kimyəvi təmizləmə, müxtəlif texnikanın təmiri, elektrik avadanlıqlarının, mənzillərin, bağların və minik maşınlarının əhalinin özü tərəfindən təmiri

İctimai işə işinin ümumi həcmi, ictimai işəyə xidmət edən istehsal gücünün fəaliyyətə başlaması göstəriciləri

İstehsalın tədavül dairəsində başa çatdırılması, əhalinin sağlamlığının qorunması, insanın ümumi təhsil və mədəni-texniki səviyyəsini yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi

Xidmət sahələrin tipləşdirilməsi, standartlaşdırılması

Sual: Məişət xidməti sahəsində əmək ehtiyatlarına qənaət etməyin mühüm perspektiv məsələlərinə daxildir (Çəki: 1)

Əmtəələrin saxlanması və göndərilməsi, əmtəələrin satışı üzrə təkliflərin verilməsi

Sosial-demoqrafik, iqtisadi, istehlakçının zövqü və adətləri

Özünə xidmət formasının inkişafı

Bazarının normal fəvriyyəti, səmərəli qarşılıqlı əlaqəsi və inkişaf etmiş bazar infrastrukturunu

İctimai işə işinin ümumi həcmi, ictimai işəyə xidmət edən istehsal gücünün fəaliyyətə başlaması göstəriciləri

Sual: Xidmətlərə olan tələbatın ödənilməsi amillərinə daxil edilir (Çəki: 1)

Sosial-demoqrafik, iqtisadi, istehlakçının zövqü və adətləri

Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər

Əmtəə və xidmətlərin assortimenti və yerlərini, ticarət kreditlərinin verilməsi, əmtəələrin saxlanması və göndərilməsi, əmtəələrin satışı üzrə təkliflərin verilməsi

Reklamın mahiyyəti, qrafiki tərtibatı, vaxtı, efirə getmə vaxtının uzunluğu və auditoriyanın demoqrafik xarakteristikası

Bazarının normal fəvriyyəti, səmərəli qarşılıqlı əlaqəsi və inkişaf etmiş bazar infrastrukturunu

Sual: Məişət xidməti sahəsi özündə hansı xidmət növlərini birləşdirir (Çəki: 1)

- Sosial tələbatın ödənilməsinə xidmət etdiyi üçün həmin sahələrin planlaşdırılması və idarə olunması məqsədilə istifadə olunan göstəricilər
 - Əmtəə və xidmətlərin assortimenti və yerlərini, ticarət kreditlərinin verilməsi, əmtəələrin saxlanması və göndərilməsi, əmtəələrin satışı üzrə təkliflərin verilməsi, avadanlıqların quraşdırılması və təmiri üzrə xidmətləri
 - İctimai iaşə işinin ümumi həcmi, ictimai iaşəyə xidmət edən istehsal gücünün fəaliyyətə başlaması göstəriciləri
 - Avtomobillərin təmiri və onlara xidmət göstərilməsi, elektrik avadanlıqlarının, saatların, zərgərlik məmulatlarının, paltarın, ayaqqabıların təmiri, kimyəvi təmizləmə, çamaşırxana, foto, mebellərin təmiri və s.
 - İstehsalın tədavül dairəsində başa çatdırılması, əhəlinin sağlamlığının qorunması, insanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi
-

Sual: Topdansatış kommersiya təşkilatları hansı vəzifələri yerinə yetirir (Çəki: 1)

- İstehsalın tədavül dairəsində başa çatdırılması, əhəlinin sağlamlığının qorunması, insanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi
 - Hamam, bərbərxana, şəkilçəkmə müəssisələri və s.
 - İctimai iaşə işinin ümumi həcmi, ictimai iaşəyə xidmət edən istehsal gücünün fəaliyyətə başlaması göstəriciləri
 - Fərdi paltar tikişi, baş və ayaq geyimləri, kimyəvi təmizləmə, çamaşırxana, texniki təmir sexləri, mebel təmiri və s.
 - Əmtəə və xidmətlərin assortimenti və yerlərini, ticarət kreditlərinin verilməsi, əmtəələrin saxlanması və göndərilməsi, əmtəələrin satışı üzrə təkliflərin verilməsi, avadanlıqların quraşdırılması və təmiri üzrə xidmətləri
-

Sual: İctimai xidmətlərə aiddir (Çəki: 1)

- Hamam, bərbərxana, şəkilçəkmə müəssisələri və s.
 - İctimai iaşə işinin ümumi həcmi, ictimai iaşəyə xidmət edən istehsal gücünün fəaliyyətə başlaması göstəriciləri
 - Fərdi paltar tikişi, baş və ayaq geyimləri, kimyəvi təmizləmə, çamaşırxana, texniki təmir sexləri, mebel təmiri və s.
 - Əmtəə və xidmətlərin assortimenti və yerlərini, ticarət kreditlərinin verilməsi, əmtəələrin saxlanması və göndərilməsi, əmtəələrin satışı üzrə təkliflərin verilməsi
 - İnsanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi
-

Sual: Qeyri-sənaye xarakterli xidmətlərə aiddir (Çəki: 1)

- Əmtəə və xidmətlərin assortimenti və yerlərini, ticarət kreditlərinin verilməsi, əmtəələrin saxlanması və göndərilməsi, əmtəələrin satışı üzrə təkliflərin verilməsi
 - İnsanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi
 - İctimai iaşə işinin ümumi həcmi, ictimai iaşəyə xidmət edən istehsal gücünün fəaliyyətə başlaması göstəriciləri
 - Hamam, bərbərxana, şəkilçəkmə müəssisələri və s.
 - Fərdi paltar tikişi, baş və ayaq geyimləri, kimyəvi təmizləmə, çamaşırxana, texniki təmir sexləri, mebel təmiri və s.
-

Sual: Sənaye xarakterli xidmətlərə aiddir (Çəki: 1)

- Fərdi paltar tikişi, baş və ayaq geyimləri, kimyəvi təmizləmə, çamaşırxana, texniki təmir sexləri, mebel təmiri və s.
- Hamam, bərbərxana, şəkilçəkmə müəssisələri və s.

- İctimai iaşə işinin ümumi həcmi, ictimai iaşəyə xidmət edən istehsal gücünün fəaliyyətə başlaması göstəriciləri
 - İnsanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi
 - Əmtəə və xidmətlərin assortimenti və yerlərini, ticarət kreditlərinin verilməsi, əmtəələrin saxlanması və göndərilməsi, əmtəələrin satışı üzrə təkliflərin verilməsi
-

Sual: Sosial-mədəni xidmət sahələrinin tənzimlənməsində rentabelliliyin müəyyənləşdirilməsi göstəricilərinə aiddir (Çəki: 1)

- Xarici turistlərin ölkənin sərhədindən keçidi, xarici ölkərə gedərkən hər bir turistin məsrəflərinin xərcləri
 - Turistlərin xarici səfərdə olduğu zaman xərclərin məbləği, xarici ölkələrə səyahət edən turistlərin sayı, xarici turistlərin turgünlərinin sayı
 - Maliyyə sabitliyi, gəlirlilik, aktivlik, qarşılıqlı asılılıq
 - Selektiv idarəetmə, layihələrin son məqsədin təminatına istiqamətlənməsi, layihələri idarəetmə dövrəsinin bütövlüyü
 - Maliyyə-iqtisadi fəaliyyəti il ərzində istehsal olunan turist məhsulunun dəyəri, iş qüvvəsinin təkrar istehsalı üçün əmək haqqı fondu
-

Sual: Bir turist üçün orta davamiyyət müddəti (günlə/regionda) hansı formula ilə xarakterizə olunur (Çəki: 1)

- $C = D_{min} / D_{max} \times 100\%$
 - $C = I / T$
 - $C = D_{max} \times D_{min} + 100\%$
 - $C = I \times T / D_{max} \times 100\%$
 - $C = I \times T$
-

Sual: Turist axınları mövsümü xarakter, təbii-coğrafi şərait və əhali gəlirlərindən asılı olaraq necə təyin olunur (Çəki: 1)

- $K = D_{min} / D_{max} \times 100\%$
 - $K = D_{min} + 100\%$
 - $K = D_{max} \times D_{min} + 100\%$
 - $K = D_{max} + 100\%$
 - $K = D_{max} / D_{min} \times 100\%$
-

Sual: Sosial-mədəni xidmət müəssisələrinin maliyyə-iqtisadi fəaliyyətinin göstəricilər sistemində daxildir (Çəki: 1)

- Yeni şirkətlər təsis etməklə turizm fəaliyyətinin genişləndirilməsi
 - Verilənlər bazasına daimi müştərilər haqqında məlumat, onların tələbatlarını ciddi nəzərə almaq
 - İnkişaf məqsədinin müəyyən edilməsi, üstün istiqamətlərin saxlanması və rəqabət qabaqlayan yeni fəaliyyət formalarının inkişafı
 - Layihələri idarəetmə dövrəsinin bütövlüyü, innovasiya prosesləri və layihələri idarəetmə proseslərinin mərhələliyi
 - İl ərzində istehsal olunan turist məhsulunun dəyəri, iş qüvvəsinin təkrar istehsalı üçün əmək haqqı fondu
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində turizm müəssisələrinin maliyyə-iqtisadi fəaliyyətinin nəticələri kimi beynəlxalq turizmin göstəricilərinə daxildir (Çəki: 1)

- Beynəlxalq səviyyədə turistlərin ölkənin sərhədindən keçidi, xarici ölkərə gedərkən hər bir turistin məsrəfləri

- Maliyyə-iqtisadi fəaliyyəti il ərzində istehsal olunan turist məhsulunun dəyəri, iş qüvvəsinin təkrar istehsalı üçün əmək haqqı fondu
 - Diskont kartlarının uçotunu aparmaq, eləcə də yeni arzu edilməz müştərilərə göndərişlərin satışından qaçmağa imkan verilməsi
 - İnkişaf məqsədinin müəyyən edilməsi, startegiyanı iqtisadiyyatdakı və biznes şəraitindəki dəyişikliklərə uyğunlaşdırmaq
 - Yeni turizm rayonları hesabına səyahətlərin coğrafiyasının genişləndirilməsi və satışın artırılması, yeni şirkətlər təsis etməklə turizm fəaliyyətinin genişləndirilməsi
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində xərclərinin maliyyə effektivliyinə daxildir (Çəki: 1)

- Maliyyə-iqtisadi fəaliyyəti
 - Turistin məsrəfləri
 - İstifadə olunan əsas fondlarının dəyəri
 - Müəssisələrin rentabelliği
 - Investisiyaların həcmi
-

Sual: Sosial-mədəni servisin təşkilində maliyyə-iqtisadi fəaliyyəti qiymətləndirilərkən rəqabət aparan şirkətlərin strateji metodlarına aiddir (Çəki: 1)

- Müştərilər haqqında məlumat, onların tələbatlarını ciddi nəzərə almaq, məktublارın çatdırılmasını həyata keçirmək, diskont kartlarının uçotunu aparmaq
 - Startegiyanı iqtisadiyyatdakı və biznes şəraitindəki dəyişikliklərə uyğunlaşdırmaq, üstün istiqamətlərin saxlanılması və rəqabəti qabaqlayan yeni fəaliyyət formalarının inkişafı
 - İl ərzində istehsal olunan turist məhsulunun dəyəri, iş qüvvəsinin təkrar istehsalı üçün əmək haqqı fondu, istifadə olunan əsas fondlarının dəyəri
 - İnnovasiya prosesləri və layihələri idarəetmə proseslərinin mərhələliyi, innovasiya prosesləri və onları idarəetmə proseslərinin təşkilinin iyerarxiyalığı, çoxvariantlılıq
 - Səyahətlərin coğrafiyasının genişləndirilməsi və satışın artırılması, yeni şirkətlər təsis etməklə turizm fəaliyyətinin genişləndirilməsi
-

Sual: Turizmdə sosial-mədəni inkişafında maliyyə-iqtisadi göstəricilərinin artırılmasında idarə heyəti müvəffəqiyyətli idarəetməni həyata keçirmək üçün hansı tədbirləri həyata keçirməlidir (Çəki: 1)

- Verilənlər bazasına daimi müştərilər haqqında məlumat, onların tələbatlarını ciddi nəzərə almaq
 - Mövcud məhsul və xidmətlərin turizmin təşəkkül tapmış istiqamətində inkişafı, yeni turizm rayonları hesabına səyahətlərin coğrafiyasının genişləndirilməsi
 - Rəqabəti qabaqlayan yeni fəaliyyət formalarının inkişafı, faktlara əsaslanan yeni alternativ fəaliyyətin qiymətləndirilməsi, bazarını itirən məhsul və biznesdən tez imtina edilməsi
 - Maliyyə-iqtisadi fəaliyyəti il ərzində istehsal olunan turist məhsulunun dəyəri, iş qüvvəsinin təkrar istehsalı üçün əmək haqqı fondu, istifadə olunan əsas fondlarının dəyəri
 - Layihələrin son məqsədin təminatına istiqamətlənməsi, layihələri idarəetmə dövrəsinin bütövlüyü, innovasiya prosesləri və layihələri idarəetmə proseslərinin mərhələliyi
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində hansı taktikaya üstünlük verilir (Çəki: 1)

- Törəmə müəssisələrin və idarəetmə quruluşlarının qiymətləndirilməsi
- Onun müəyyən normalarında və elmi əsaslarla təşkili və idarə olunması
- Dövlətin həm daxili, həm də beynəlxalq turizmin ahəngdar inkişafına köməklik göstərilməsi
- Yerli əhalinin, əmək qabiliyyətli insanların, pensiyaçıların və yeniyetmələrin turizm fəaliyyətində istifadəsi
- Gətirilən valyuta ilə onun ölkədə olan valyuta ehtiyatlarına olan nisbəti və ölkədən aparılan valyutaya nisbəti arasında dəyişmələr

Sual: Turizmdə sosial-mədəni inkişafın tənzimlənməsində layihə idarəçiliyi metodologiyası prinsiplərinə aiddir (Çəki: 1)

- Verilənlər bazasına daimi müştərilər haqqında məlumat, onların tələbatlarını ciddi nəzərə almaq
- İnkişaf məqsədinin müəyyən edilməsi, startegiyanı iqtisadiyyatdakı və biznes şəraiti-tindəki dəyişikliklərə uyğunlaşdırmaq
- Maliyyə-iqtisadi fəaliyyəti il ərzində istehsal olunan turist məhsulunun dəyəri, iş qüvvəsinin təkrar istehsalı üçün əmək haqqı fondu
- Mövcud məhsul və xidmətlərin turizmin təşəkkül tapmış istiqamətində inkişafı
- Selektiv idarəetmə, layihələrin son məqsədin təminatına istiqamətlənməsi, layihələri idarəetmə dövrəsinin bütövlüyü

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində maliyyə-iqtisadi göstəricilərin yüksəldilməsinin tərkib hissələrinə aiddir (Çəki: 1)

- Layihələrin son məqsədin təminatına istiqamətlənməsi, layihələri idarəetmə dövrəsinin bütövlüyü, innovasiya prosesləri və layihələri idarəetmə proseslərinin mərhələliyi
- Təşkilati struktura cəlb olunmuş qurumların nail olacağı məqsədlərin və ya məqsədlər qrupunun düzgün ifadə olunması, məqsədə çatmaq üçün bütün alternativ yolların geniş şərhli
- Turist məhsulunun dəyəri, iş qüvvəsinin təkrar istehsalı üçün əmək haqqı fondu, istifadə olunan əsas fondlarının dəyəri, dövrəyə vəsaitlərinin istifadəsi
- İnkişaf məqsədinin müəyyən edilməsi, startegiyanı iqtisadiyyatdakı və biznes şəraiti-tindəki dəyişikliklərə uyğunlaşdırmaq, üstün istiqamətlərin saxlanması və rəqabəti qabaqlayan yeni fəaliyyət formalarının inkişafı
- Strateji maraqlara cavab verən turizm sisteminin formalaşdırılması

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	6 %

Sual: İnsan ekologiyasının elmi müddəalarına aiddir (Çəki: 1)

- Əhəlinin rekreasiya fəaliyyətinin inkişafı və ərazi təşkilatı qanunauyğunluqlarını öyrənən elmi istiqamət
- Dəyişən xarici mühit şəraitində insanın yaşaması üçün şəraitə adaptasiya, ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri və s.
- Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər, resurslar, təşkilati idarəetmə prinsipləri, turizm sahəsində prinsiplər və kompleks münasibətlər
- Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasion xidmətlərinin həcmində artması
- Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq

Sual: Təbiətdən istifadənin xarakteristikaya malik hansı zonaları vardır (Çəki: 1)

- Yeni infrastruktur obyektlərinə tələbat, enerji və su təchizatı imkanları
- Rekreasiya məqsədilə qoruqlardan istifadə etmə

- Təbiətin turizm üçün mühafizə olunması, təbiətin mühafizəsində turizmin köməyi, təbiətin turizmin mənfəətindən mühafizəsi
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasiya xidmətlərinin həcmində artması
 - Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər
-

Sual: Təbiətlə turizmin qarşılıqlı əlaqəsinin əsas istiqamətlərinə aiddir (Çəki: 1)

- Təbiətin mühafizəsi, təbiətin mühafizəsində turizmin köməyi, turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasiya xidmətlərinin həcmində artması
 - Təbiətin mühafizəsi, təbiətin mühafizəsində turizmin köməyi
 - Qoruqlardan, rekreasiya məqsədilə, kənd təsərrüfatı məqsədilə və urbanizasiyalaşdırılmış təbiətdən istifadə etmə
 - Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər, resurslar, təşkilati idarəetmə prinsipləri, turizm sahəsində prinsiplər və kompleks münasibətlər
 - Bərpa olunmayan təbii sərvətlərin istehsalının dinamikası, yeni infrastruktur obyektlərinə tələbat, enerji və su təchizatı imkanları
-

Sual: Estetik tələbatın təmin olunmasında təbiət kompleksinin obyektləri özündə aşağıdakıları birləşdirməlidirlər (Çəki: 1)

- Turizm və ekskursiyalarla, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasiya xidmətlərinin həcmində artması
 - Təbiətin turizm üçün mühafizə olunması, təbiətin mühafizəsində turizmin köməyi, təbiətin turizmin mənfəətindən mühafizəsi
 - Qoruqlardan, rekreasiya məqsədilə, kənd təsərrüfatı məqsədilə və urbanizasiyalaşdırılmış təbiətdən istifadə etmə
 - Flora və fauna, landşaftın xüsusiyyətləri, sahilyanı obyektlərin xüsusiyyətləri, ərazinin hidrocoğrafi xüsusiyyətləri
 - Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq, ekoloji cəhətdən saf təbiət resurslarından istifadə etməyə üstünlük vermək
-

Sual: Ekoloji və tibbi təhlükəsizliyi hansı tədbirlər təmin edir (Çəki: 1)

- Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq, ekoloji cəhətdən saf təbiət resurslarından istifadə etməyə üstünlük vermək, turizm fəaliyyətində ətraf mühitə ziyan vurmamaq, turlar proqramına ekoloji maariflənmənin, təhsilin və sağlam həyat tərzinin təbliği elementlərini daxil etmək
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasiya xidmətlərinin həcmində artması
 - Havanın, içməli suyun, ərzaqların, qidanın ekoloji cəhətdən təhlükəsiz olmasına nəzarət, sanitariya-epidemioloji və dövlətin texniki nəzarəti, təsadüfi və tanış olmayan tedarükçülərdən ərzaq mallarının alınmasına imkan verilməməsi, təcili tibbi yardımın və stasionar tibbi yardım məntəqələrinə çatdırılma vasitələrinin olması
 - İctimai əhəmiyyətli məhsul və xidmət istehsalçısı kimi öz missiyasını yerinə yetirərkən uğur qazanmaq
 - Təbii-iqlim cazibəsi, saf ətraf mühitin olması, otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili
-

Sual: Ekoturizmin idarəetmə problemləri hansı göstəricilər əsasında müəyyən olunur (Çəki: 1)

- Əhaliyə göstərilən rekreasiya xidmətlərinin həcmının artması
 - Təsadüfi və tanış olmayan tədarükçülərdən ərzaq mallarının alınmasına imkan verilməməsi, təcili tibbi yardımın və stasionar tibbi yardım məntəqələrinə çatdırılma vasitələrinin olması
 - İctimai əhəmiyyətli məhsul və xidmət istehsalçısı kimi öz missiyasını yerinə yetirərkən uğur qazanmaq
 - Turlar proqramına ekoloji maariflənmənin, təhsilin və sağlam həyat tərzinin təbliği elementlərini daxil etmək
 - Operativ nəqliyyat və rabitə, regionun stabilliyi, beynəlxalq prestij və məşhurluq, mədəni-tarixi atmosfer, təbii-iqlim cazibəsi, saf ətraf mühitin olması, otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili
-

Sual: Təbiəti mühafizəetmənin menecment tədbirlərinə aiddir (Çəki: 1)

- Həyat dövriyyəsinin hər fazası üzrə şirkətin satışı və gəlirləri arasında faiz nisbətinin müəyyən-ləş-tməsi
 - Qoruqlardan, rekreasiya məqsədilə, kənd təsərrüfatı məqsədilə və urbanizasiyalaşdırılmış təbiətdən istifadə etmə
 - İdarəetmə, texnologiya, nəzarət, kadrların hazırlanması, fəalların formalaşması, metodika və elmi-tədqiqat işləri
 - Təbiətin mühafizəsi, bərpası və resurs bazasının inkişafı
 - Bölüşdürmə kanalında hazırda baş verən əsas dəyi-şik-liklərin və onların inkişaf meyllərinin xarakterini təsəvvür et-mək
-

Sual: Ekoloji vəziyyətin sabitləşdirilməsində konstruktiv tədbirlərə aiddir (Çəki: 1)

- Urbanizasiyalaşdırılmış təbiətdən istifadə etmə
 - Planlaşdırma, idarəetmə, texnologiya, nəzarət, kadrların hazırlanması, fəalların formalaşması, metodika və elmi-tədqiqat işləri
 - Mühafizə, bərpa və resurs bazasının inkişafı
 - Makroiqtisadiyyat baxımından onun iştirakçılarının kim olması, bölüşdürmə kanalında hazırda baş verən əsas dəyi-şik-liklərin və onların inkişaf meyllərinin xarakterini təsəvvür et-mək
 - Həyat dövriyyəsinin hər fazası üzrə şirkətin satışı və gəlirləri arasında faiz nisbətinin müəyyən-ləş-tməsi
-

Sual: Ekoloji vəziyyətin sabitləşdirilməsində tərbiyə tədbirlərinə daxildir (Çəki: 1)

- Söhbət və danışıqlar, tapşırıq, həvəsləndirmə və özünütərbiyə
 - Planlaşdırma, idarəetmə, texnologiya, nəzarət, kadrların hazırlanması, fəalların formalaşması, metodika və elmi-tədqiqat işləri
 - Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq
 - Landşaft və onun xüsusiyyətləri, sahilyanı obyektlərin xüsusiyyətləri, ərazinin hidrocoğrafi xüsusiyyətləri
 - Əhalinin su təchizatının yaxşılaşdırılması üçün içməli su ehtiyatlarının yaradılması
-

Sual: Turizm-ekskursiya fəaliyyətinin məhdudlaşdığı və ya tam qadağan edildiyi obyektlərə daxildir (Çəki: 1)

- Planlaşdırma, idarəetmə, texnologiya, nəzarət, kadrların hazırlanması, fəalların formalaşması, metodika və elmi-tədqiqat işləri
- Təbiətin mühafizəsi, bərpası və resurs bazasının inkişafı
- Mühafizə olunan landşaftlar, mağaralar, resurs qoruqları, elmi qoruqlar və idarə olunan resurs rayonları, yasaqlıqlar, antropoloji qoruqlar
- Təbiətin turizm üçün mühafizə olunması, təbiətin mühafizəsində turizmin köməyi, təbiətin turizmin mənfi təsirindən mühafizəsi

Aydınlaşdırma və inandırma, söhbət və danışıqlar, tapşırıq, həvəsləndirmə və özünütərbiyə

Sual: Ekologiya menecmenti funksiyasına daxildir (Çəki: 1)

- Təbiətin mühafizəsi, bərpası və resurs bazasının inkişafı
 - Dövlət ekologiya ekspertizası tərəfindən obyektin ekoreviziyasının təşkili
 - Təbiətin turizm üçün mühafizə olunması, təbiətin mühafizəsində turizmin köməyi, təbiətin turizmin mənfi təsirindən mühafizəsi
 - Planlaşdırma, idarəetmə, texnologiya, nəzarət, kadrların hazırlanması, fəalların formalaşması, metodika və elmi-tədqiqat işləri
 - Aydınlaşdırma və inandırma, söhbət və danışıqlar, tapşırıq, həvəsləndirmə və özünütərbiyə
-

Sual: Ətraf mühitin tənzimlənməsi metodlarına aiddir (Çəki: 1)

- Sağlamlığın mühafizəsi və möhkəmləndirilməsi
 - Səhiyyə xidmətinin yaxşılaşması
 - Psixoloji-sosial dərkətmə, inzibati qaydalar, elmi-texniki inkişaf
 - Təşkilati quruluşun yaxşılaşması
 - İş yerləri ilə təminat
-

Sual: Ətraf mühitin mühafizəsi sahəsində aparılan tədbirlərin səmərəliliyini yüksəltmək üçün prioritet istiqamətlərə daxildir (Çəki: 1)

- Ekoloji təhsili və maarifləndirilməsi işinin ərazilər üzrə təşkili
 - İstehsalatda tullantısız texnologiyanın tətbiqi, Bakıda və ölkənin digər iri şəhərlərində məişət tullantılarının emalı zavodlarının tikilməsi
 - Səhiyyənin iqtisadiyyatının təmin edilməsi
 - «Meşələrin bərpası və artırılmasına dair» Milli Proqramda nəzərdə tutulan meşəbərpa və meşəsalma işlərindən əlavə digər sahələrdə meşəbərpa və meşəsalma işlərinin həyata keçirilməsi
 - Müasir tələblərə cavab verən kanalizasiya sistemlərinin qurulması və təmizləyici qurğuların tikilməsi
-

Sual: Sosial-mədəni xidmətlərdə müvafiq yükləmələr necə müəyyənləşdirilir (Çəki: 1)

- Müəyyən zaman müddətində əraziyə gələn və ya həmin ərazidə eyni vaxtda olan turistlərin miqdarı ilə, yəni onun normaları
 - Əhalinin mobilliyi, müxtəlif demoqrafik qruplar və digər sosial-iqtisadi amillər tipi ilə
 - Ekspert sistemlərinin informasiya texnologiyası formasında
 - Turizmin ekoloji cəhətdən zərərsiz olması, onun rekreasiyanın bərpasına və dəstəklənməsinə istiqamətlənməsilə
 - Ekosistemin dayanıqlığını pozmaqla, insan sağlamlığında dəyişikliklərə gətirib çıxarır
-

Sual: Turizm resurslarından səmərəli istifadənin təmin edilməsi amillərinə daxildir (Çəki: 1)

- Geoekoloji mühitdə baş verən neqativ dəyişikliklərin öyrənilməsi, qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə tədqiqatların genişləndirilməsi və modernləşdirilməsi
- Milli Proqramda nəzərdə tutulan meşəbərpa və meşəsalma işlərindən əlavə digər sahələrdə meşəbərpa və meşəsalma işlərinin həyata keçirilməsi
- Əhalinin su təchizatının yaxşılaşdırılması üçün içməli su ehtiyatlarının yaradılması, su ehtiyatlarından səmərəli istifadənin stimullaşdırılması
- İstehsalatda tullantısız texnologiyanın tətbiqi, Bakıda və ölkənin digər iri şəhərlərində məişət tullantılarının emalı zavodlarının tikilməsi

Otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili, operativ nəqliyyat və rabitə; şəxsi təhlükəsizliyin təminatı və regionun stabilliyi

Sual: Sahilboyu ərazilərdə torpaqların deqradasiyası prosesinin və çirklənməsinin qarşısının alınması göstəricilərinə daxildir (Çəki: 1)

- Səhralaşmaya qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi, neftlə çirklənmiş torpaqların təmizlənməsinə nail olunması, təbii-iqlim cazibəsi; saf ətraf mühitin olması, asudə vaxtın təşkili üçün sosial infrastrukturun inkişaf səviyyəsi, otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili
 - Neftlə çirklənmiş torpaqların təmizlənməsinə nail olunması
 - Ekoloji tələblərə cavab verməyən və xarici ölkələrdə istismarda olmuş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınması
 - Ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, regional və beynəlxalq səviyyələrdə təbii ehtiyatların mühafizəsi
 - Təbii sərvətlərin qorunması nəzərə alınmaqla gəzinti, piyada turizm və ekskursiya fəaliyyətinə tətbiq etməklə nail olunması
-

Sual: Zərərli maddələrin artımının qarşısının alınması və tullantıların azaldılması istiqamətlərinə aiddir (Çəki: 1)

- «Təmiz texnologiyalar»ın tətbiq edilməsi, istilik-elektrik stansiyalarında yanacaq kimi yalnız təbii qazdan istifadə olunmasının təmin edilməsi
 - Əhalinin ekoloji təmiz təminatının yaxşılaşdırılması məqsədi ilə yeraltı suların kəşfiyyatının həyata keçirilməsi, geoekoloji mühitdə baş verən neqativ dəyişikliklərin öyrənilməsi
 - Dövlət Strategiyasına uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsi, bərk məişət tullantılarının səmərəli idarə olunması üçün müvafiq tədbirlərin görülməsi
 - Asudə vaxtın təşkili üçün sosial infrastrukturun inkişaf səviyyəsi, otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili
 - Şəbəkə marketinqinin həyata keçirilməsi, təklif etdiyi xidmətin «On-line» rejimi üzərindən satılması
-

Sual: Ekologiya sahəsində müəyyən olunmuş məqsədlərə daxildir (Çəki: 1)

- Milli, regional və beynəlxalq səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi
 - İstehsalatda «Təmiz texnologiyalar»ın tətbiq edilməsi
 - Ölkə iqtisadiyyatının mineral-xammal ehtiyatları ilə təminatı məqsədilə yeni yataqların istismarı
 - Bakıda və ölkənin digər iri şəhərlərində məişət tullantılarının emalı zavodlarının tikilməsi, təhlükəli tullantıların idarə edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi
 - Təbii-iqlim cazibəsi, saf ətraf mühitin olması, asudə vaxtın təşkili üçün sosial infrastrukturun inkişaf səviyyəsi, operativ nəqliyyat və rabitə
-

Sual: Təbii-iqlim cazibəsi baxımından ekoloji turizm necə istiqamətləndirilir (Çəki: 1)

- Potensial alıcıların ödəmə qabiliyyəti, istehlakçı verdişləri və s.
 - Təbiəti mühafizə edən texnologiyaların tətbiqi ilə turistlərə xidmət
 - Məişət tullantılarının emalı zavodlarının tikilməsi, təhlükəli tullantıların idarə edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsidir
 - Böhran və postböhran vəziyyətlərdə həyat fəaliyyətinin təmin edilməsidir
 - Bölüşdürmə kanalında hazırda baş verən əsas dəyişikliklərin və onların inkişaf meyillərinin xarakterini təsəvvür etməkdir
-

Sual: Qorunan təbii ərazilər necə adlandırılır (Çəki: 1)

- Antropogen ərazi

- Turizm ərazisi
 - Destinasiya
 - Rezervat
 - Turizm ərazisi və antropogen ərazi
-

Sual: Təbii resurslardan istifadə zamanı idarəetmə və monitorinqin mühüm istiqamətlərinə aiddir (Çəki: 1)

- İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması
 - Nəzarət və təftiş, resursların səviyyəsinin tənzimlənməsi, təbiətdən istifadənin idarə edilməsi
 - Resursun çıxarılması, resursdan istifadə, istehsal tullantılarının yerləşdirilməsi
 - Bərpa oluna bilən resursların bir başa təkrar istehsalı, bərpa olunmuşların qorunması, yer relyefinin bərpası
 - Təbii mühitin yeniləşdirilməsinin kompleks proqramı, resursların ayrı-ayrı xüsusiyyətlərinin yaxşılaşdırılması, təbii hadisələrdən qorunma, təsərrüfat fəaliyyəti nəticələrinin ləğv edilməsi
-

Sual: Təbii resurslardan istifadə zamanı yaşayış mühitinin və təbii resurslarının mühafizəsinin mühüm istiqamətlərinə aiddir (Çəki: 1)

- Resursun çıxarılması, resursdan istifadə, istehsal tullantılarının yerləşdirilməsi
 - Təbii mühitin yeniləşdirilməsinin kompleks proqramı, resursların ayrı-ayrı xüsusiyyətlərinin yaxşılaşdırılması, təbii hadisələrdən qorunma, təsərrüfat fəaliyyəti nəticələrinin ləğv edilməsi
 - Bərpa oluna bilən resursların bir başa təkrar istehsalı, bərpa olunmuşların qorunması, yer relyefinin bərpası
 - Nəzarət və təftiş, resursların səviyyəsinin tənzimlənməsi, təbiətdən istifadənin idarə edilməsi
 - İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması
-

Sual: Təbii resurslardan istifadə zamanı təbii resursların təkrar istehsalının mühüm istiqamətlərinə aiddir (Çəki: 1)

- Resursun çıxarılması, resursdan istifadə, istehsal tullantılarının yerləşdirilməsi
 - Təbii mühitin yeniləşdirilməsinin kompleks proqramı, resursların ayrı-ayrı xüsusiyyətlərinin yaxşılaşdırılması, təbii hadisələrdən qorunma, təsərrüfat fəaliyyəti nəticələrinin ləğv edilməsi
 - İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması
 - Bərpa oluna bilən resursların bir başa təkrar istehsalı, bərpa olunmuşların qorunması, yer relyefinin bərpası
 - Nəzarət və təftiş, resursların səviyyəsinin tənzimlənməsi, təbiətdən istifadənin idarə edilməsi
-

Sual: Təbii resurslardan istifadə zamanı konstruktiv dəyişilmənin mühüm istiqamətlərinə aiddir (Çəki: 1)

- Nəzarət və təftiş, resursların səviyyəsinin tənzimlənməsi, təbiətdən istifadənin idarə edilməsi
- Bərpa oluna bilən resursların bir başa təkrar istehsalı, bərpa olunmuşların qorunması, yer relyefinin bərpası
- Resursun çıxarılması, resursdan istifadə, istehsal tullantılarının yerləşdirilməsi
- İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması

● Təbii mühitin yeniləşdirilməsinin kompleks proqramı, resursların ayrı-ayrı xüsusiyyətlərinin yaxşılaşdırılması, təbii hadisələrdən qorunma, təsərrüfat fəaliyyəti nəticələrinin ləğv edilməsi

Sual: Təbii resurslardan istifadə zamanı resurs istehlakının mühüm istiqamətlərinə aiddir (Çəki: 1)

- Nəzarət və təftiş, resursların səviyyəsinin tənzimlənməsi, təbiətdən istifadənin idarə edilməsi
 - Resursun çıxarılması, resursdan istifadə, istehsal tullantılarının yerləşdirilməsi
 - Bərpa oluna bilən resursların bir başa təkrar istehsalı, bərpa olunmuşların qorunması, yer relyefinin bərpası
 - Təbii mühitin yeniləşdirilməsinin kompleks proqramı, resursların ayrı-ayrı xüsusiyyətlərinin yaxşılaşdırılması, təbii hadisələrdən qorunma, təsərrüfat fəaliyyəti nəticələrinin ləğv edilməsi
 - İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması
-

Sual: Azərbaycanda radioaktiv zonanın mövcud olduğu əraziyə aiddir (Çəki: 1)

- «Şimal» IES
 - «Xəzər» hövzəsinin neft təbəqəsi ilə örtülməsi
 - Texnoqen ərazi
 - «Çernobl» AES
 - «Qəbələ» radiolokasiya mərkəzi
-

Sual: Ekoloji təhlükəsizliyin xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- Superüstünlük, kollektiv xarakterli olması, digər sosioloji dəyərlərlə əlaqəsi, qeyri müəyyənlik, sistem xarakteri
 - Sanitar-gigiyena meyarları, ekoloji yükün mümkün həddə qədər nəzərdə tutulan həcmi
 - Müşahidə obyektinin müəyyən edilməsi, müşahidə olunmuş obyektin tədqiq edilməsi, müşahidə obyektini üçün informasiya modelinin tərtib edilməsi, ölçülərin planlaşdırılması, obyektin informasiya modelinin identifikasiyası
 - İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasion xidmətlərinin həcmində artması
-

Sual: Monitoring sistemində hansı istiqamətlər fərqləndirilir (Çəki: 1)

- İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması
 - Müşahidə obyektinin müəyyən edilməsi, müşahidə olunmuş obyektin tədqiq edilməsi, müşahidə obyektini üçün informasiya modelinin tərtib edilməsi, ölçülərin planlaşdırılması, obyektin informasiya modelinin identifikasiyası
 - Superüstünlük, kollektiv xarakterli olması, digər sosioloji dəyərlərlə əlaqəsi, qeyri müəyyənlik, sistem xarakteri
 - Bioekoloji, geoekoloji, biosfera
 - Sanitar-gigiyena meyarları, ekoloji yükün mümkün həddə qədər nəzərdə tutulan həcmi
-

Sual: Monitoring hansı qaydaların reallaşdırılması yolu ilə həyata keçirilir (Çəki: 1)

- Superüstünlük, kollektiv xarakterli olması, digər sosioloji dəyərlərlə əlaqəsi, qeyri müəyyənlik, sistem xarakteri

- Müşahidə obyektinin müəyyən edilməsi, müşahidə olunmuş obyektin tədqiq edilməsi, müşahidə obyektini üçün informasiya modelinin tərtib edilməsi, ölçülərin planlaşdırılması, obyektin informasiya modelinin identifikasiyası
 - İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması
 - Sanitar-gigiyena meyarları, ekoloji yükün mümkün həddə qədər nəzərdə tutulan həcmi
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasiya xidmətlərinin həcmində artma
-

Sual: Cəmiyyəti əhatə edən mühitin faktiki qiymətləndirilməsi üçün hansı meyarlardan istifadə olunur (Çəki: 1)

- Müşahidə obyektinin müəyyən edilməsi, müşahidə olunmuş obyektin tədqiq edilməsi, müşahidə obyektini üçün informasiya modelinin tərtib edilməsi, ölçülərin planlaşdırılması, obyektin informasiya modelinin identifikasiyası
 - İstehsal və istehlakın neqativ hallarının qarşısının alınması, landşaftın qorunması, biosferanın genetik müxtəlifliyinin qorunması
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasiya xidmətlərinin həcmində artma
 - Superüstünlük, kollektiv xarakterli olması, digər sosioloji dəyərlərlə əlaqəsi, qeyri müəyyənlik, sistem xarakteri
 - Sanitar-gigiyena meyarları, ekoloji yükün mümkün həddə qədər nəzərdə tutulan həcmi
-

Sual: Turizm-rekreasiya zonalarının əsas göstəricilərinə daxildir (Çəki: 1)

- İdman, turizm üçün istifadə olunan və bu işlər üçün kompleks təbii rekreasiya sərvətlərinə malik olan ərazilər
 - Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı
 - Koordinasiya, planlaşdırma, tənzimlənmə, milli turist məhsulunun marketinqi, stimullaşdırma, sosial turizm, maraqların müdafiəsi
 - Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir
 - Turist axınının həcmi, gündəlik turist xərclərinin orta qiyməti, maddi-texniki bazanın vəziyyəti
-

Sual: Turizmdə rekreasiya kompleksinin resurslarına aid olan göstəricilərə aiddir (Çəki: 1)

- Turist axınının həcmi, gündəlik turist xərclərinin orta qiyməti, maddi-texniki bazanın vəziyyəti
 - Mənzərəli landşaftı olan, sağlamlaşdırıcı istirahət üçün yararlı ərazilər
 - Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınları
 - Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu, adambaşına düşən gəlirin səviyyəsində olan fərq
 - Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə
-

Sual: Turizm-rekreasiya kompleksinin formalaşmasında nəzərə alınan amillərə daxildir (Çəki: 1)

- Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınları
- Turist axınının həcmi, gündəlik turist xərclərinin orta qiyməti, maddi-texniki bazanın vəziyyəti

Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır

Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu

Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir

Sual: Turizmin sosial əhəmiyyətinə daxildir (Çəki: 1)

Koordinasiya, planlaşdırma, tənzimlənmə, milli turist məhsulunun marketinqi, stimullaşdırma, sosial turizm, maraqların müdafiəsi

Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu

İnsanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə, əhali gəlirlərinin artması, turizmin ekoloji cəhətdən zərərsiz olması

İnsanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə, əhali gəlirlərinin artması, turizmin ekoloji cəhətdən zərərsiz olması

Turist axınının həcmi, gündəlik turist xərclərinin orta qiyməti, maddi-texniki bazanın vəziyyəti, turist firmalarının maliyyə-iqtisadi göstəricilərinin fəaliyyəti, beynəlxalq turizmin inkişafını göstəriciləri

Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınları, ekoloji və sosial problemlərin meydana çıxması

Sual: Turizm-rekreasiya kompleksinin müəyyənləşdirilməsi üçün hansı sənədlər hazırlanmalı və müzakirə edilməlidir (Çəki: 1)

Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınlarının həcmi müəyyən edən sənədlər hazırlanmalıdır

Turist axınının həcmi, gündəlik turist xərclərinin orta qiyməti, maddi-texniki bazanın vəziyyətini müəyyən edən sənədlər hazırlanmalıdır

Koordinasiya, planlaşdırma, tənzimlənmə, milli turist məhsulunun marketinqi, stimullaşdırma, sosial turizm, maraqların müdafiəsi

Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır

Təbii-rekreasiya sərvətlərin ehtiyatı haqqında ekspert nəticə, müalicə-sağlamlıq zonası, ərazisinin və onun hüdudları daxilindəki təbii sağlamlıq sərvətlərinin vəziyyəti haqqında dövlət ekologiya və sanitar-epidemioloji ekspertizanın nəticələri

Sual: Turizm-rekreasiya kompleksinin müəyyənləşdirilərkən hansı texniki-təşkilati tədbirlər həyata keçirilir (Çəki: 1)

Koordinasiya, planlaşdırma, tənzimlənmə, milli turist məhsulunun marketinqi, stimullaşdırma, sosial turizm, maraqların müdafiəsi

Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu

Antropogen yüklənmə - müəyyən zaman müddətində əraziyə gələn turistlərin miqdarı və müvafiq yükləmələr - antropoekoloji normativlər.

Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir

Ərazidə sərvətlərin müəyyən olunması və vəziyyəti üzərində müşahidənin təşkili, ərazidə əlverişli ekoloji və sanitar-epidemioloji vəziyyətdə saxlamaq, təbiəti qorumaq işlərinin keçirilməsi

Sual: Ərazi təşkili zamanı turizm ərazilərinə aşağıdakılar aid olmalıdır (Çəki: 1)

- Antropogen yüklənmə - müəyyən zaman müddətində əraziyə gələn turistlərin miqdarı və müvafiq yükləmələr - antropoekoloji normativlər.
 - Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır
 - Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə
 - Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu, adambaşına düşən gəlirin səviyyəsində olan fərqi
 - Kurort tikintisi üçün kifayət və münasib sahəyə malik olmalıdır, ekoloji və sanitari-epidemioloji normalara uyğun gəlməlidir, digər texniki təchizat mənbələrinə malik olmalıdır
-

Sual: Kurort tikintisi üçün kifayət və münasib sahəyə malik olmalıdır, ekoloji və sanitari-epidemioloji normalara uyğun gəlməlidir, digər texniki təchizat mənbələrinə malik olmalıdır Turist-rekreasiya imkanlarının qiymətləndirilməsində hansı kriteriyalardan istifadə olunur (Çəki: 1)

- Əyləncə və intellektual funksiyalar, şəraitin və fəaliyyət növünün tam dəyişməsi yolu ilə fərdin yorğunluq hissindən azad olması
 - Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə, əhali gəlirlərinin artması, turizmin ekoloji cəhətdən zərərsiz olması, onun rekreasiyanın bərpasına və dəstəklənməsinə istiqamətlənməsi.
 - Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması
 - Otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili; operativ nəqliyyat və rabitə; şəxsi təhlükəsizliyin təminatı və regionun stabilliyi; beynəlxalq prestij və məşhurluq; mədəni-tarixi atmosfer.
 - Əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi, vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən, sosial azadlıq və hüquqlarının olması
-

Sual: Rekreasiya sərvətlərin tutumu parametrinə görə ərazilər hansı normativlərə əsaslanaraq qiymətləndirilir (Çəki: 1)

- Dövlət meşə fondu ərazilərinin bir hissəsində qoz meyvəli ağac cinslərindən ibarət meşə-bağ, bağ və plantasiya
 - Müəyyən zaman müddətində əraziyə gələn turistlərin miqdarı və müvafiq yükləmələr - antropoekoloji normativlər- antropogen yüklənmə
 - Əyləncə və intellektual funksiyalar, şəraitin və fəaliyyət növünün tam dəyişməsi yolu ilə fərdin yorğunluq hissindən azad olması.
 - Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə
 - Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır
-

Sual: Ölkənin əsas ekoloji problemlərinə aiddir (Çəki: 1)

- Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır
- Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir

- Əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi, vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən, sosial azadlıq və hüquqlarının olması
 - Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu
 - Sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi, turizmin ekoloji sistemə təsirinin tənzimlənməsi, torpaqların degradasiyası, biomüxtəlifliyin seyrəkləşməsi
-

Sual: Atmosferə atılan zərərli maddələrin artım tendensiyasının qarşısının alınması və tullantıların azaldılmasına nail olunmasında əsas hədəflərinə aiddir (Çəki: 7)

- Dövlət meşə fondu ərazilərinin bir hissəsində qoz meyvəli ağac cinslərindən ibarət meşəbağ, bağ və plantasiya, qısa qırma dövriyyəli məqsədli plantasiya salınması
 - Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir
 - Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır
 - İstehsalatda «Təmiz texnologiyalar»ın tətbiq edilməsi
 - Superüstünlük, ictimai xarakterli olması, digər sosioloji dəyərlərlə əlaqəsi, qeyri-müəyyənlik
-

Sual: Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması və əhalinin keyfiyyətli içməli su ilə təmin olunması məqsədlərinə daxildir (Çəki: 1)

- Neft məhsulları ilə çirklənmiş Abşeron göllərinin təmizlənməsi və ərazilərin ekoloji cəhətdən sağlamlaşdırılması
 - İstilik-elektrik stansiyalarında yanacaq kimi yalnız təbii qazdan istifadə olunmasının təmin edilməsi
 - Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə, əhali gəlirlərinin artması
 - «Meşələrin bərpası və artırılmasına dair» Milli Proqramda nəzərdə tutulan meşəbərpa və meşəsalma işlərindən əlavə digər sahələrdə meşəbərpa və meşəsalma işlərinin həyata keçirilməsi
 - Beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması
-

Sual: Ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadə olunmasının idarə edilməsi tədbirlərinə aiddir (Çəki: 1)

- Qeyri-müəyyənlik, maddi nemətlərin azalması qanuna tabe olmaması, sistem xarakterli fəaliyyəti
 - Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır
 - Ekoloji tələblərə cavab verməyən və xarici ölkələrdə istismarda olmuş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınması, istehsalatda «Təmiz texnologiyalar»ın tətbiq edilməsi
 - Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu
 - İstehsal tullantılarından, günəş və külək enerjisindən, təbii hadisələrdən, geotermik resurslarından, nüvə enerjisindən səmərəli istifadə olunması
-

Sual: Tullantıların dünya standartlarına uyğun idarə olunmasının təşkilinin zəruri problemlərinə aiddir (Çəki: 1)

- Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir

- Səhralaşmaya qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi və neftlə çirklənmiş torpaqların təmizlənməsinə nail olunması.
 - İstilik-elektrik stansiyalarında yanacaq kimi yalnız təbii qazdan istifadə olunmasının təmin edilməsi
 - Təhlükəli tullantıların idarə edilməsi üzrə Dövlət Strategiyasına uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsi, bərk məişət tullantılarının səmərəli idarə olunması üçün müvafiq tədbirlərin görülməsi
 - Maddi nemətlərin azalması qanuna tabe olmaması, sistem xarakterli fəaliyyəti.
-

Sual: Turizm regionlarında meşə ilə örtülü ərazilərin sahələrinin artırılması hədəflərinə daxildir (Çəki: 1)

- İstilik-elektrik stansiyalarında yanacaq kimi yalnız təbii qazdan istifadə olunmasının təmin edilməsi.
 - Dövlət meşə fondu ərazilərinin bir hissəsində qoz meyvəli ağac cinslərindən ibarət meşə-bağ, bağ və plantasiya, qısa qırma dövriyyəli məqsədli plantasiya salınması
 - Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu, bağ və plantasiya, qısa qırma dövriyyəli məqsədli plantasiya salınması
 - Yerüstü və yeraltı sərvətlərdən, istehsal tullantılarından, günəş və külək enerjisindən, təbii hadisələrdən, geotermik resurslarından, nüvə enerjisindən səmərəli istifadə olunması
 - Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir
-

Sual: Təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi hədəflərinə daxildir (Çəki: 1)

- Superüstünlük, ictimai xarakterli olması, digər sosioloji dəyərlərlə əlaqəsi, qeyri-müəyyənlik, maddi nemətlərin azalması qanuna tabe olmaması
 - Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə
 - Yüksək perspektivli sahələrin kəşfiyatına və istismarına xarici sərmayələrin cəlb edilməsi
 - Yerüstü və yeraltı sərvətlərdən, istehsal tullantılarından, günəş və külək enerjisindən, təbii hadisələrdən, geotermik resurslarından, nüvə enerjisindən səmərəli istifadə olunması
 - Əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi, vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən, sosial azadlıq və hüquqlarının olması, beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması
-

Sual: Ekoloji situasiyanın kəskin şəkil alması faktlarına aiddir (Çəki: 1)

- Səyahətə çıxanların hamısının xarici pasportu, aviabilet, vauçer, sürücülük vəsiqəsi, valideynlərin birindən etibarnamə verilməsi.
 - Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə
 - Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu, adambaşına düşən gəlirin səviyyəsində olan fərqi
 - Ölkə iqtisadiyyatının transformasiyaya uğraması nəticəsində texnogen vəziyyətin gərginləşməsi, atmosferin çirklənməsi
 - Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir
-

Sual: Ekotəhlükəsizliyin ictimai dəyərlərə malik olması hansı xüsusiyyətlərə malikdir (Çəki: 1)

- Maddi nemətlərin azalması qanuna tabe olmaması, sistem xarakterli fəaliyyət ilə
- Səyahətə çıxanların hamısının xarici pasportu, aviabilet, vauçer, sürücülük vəsiqəsi, valideynlərin birindən etibarnamə verilməsi

- Əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi, vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən, sosial azadlıq və hüquqlarının olması, beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması
- Korrupsiya yolu ilə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazasını yaratmaq
- Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı

Sual: Ekoloji təhlükəsizlik sahəsində proqnozlaşdırma təmayülünün qiymətləndirilməsi prinsiplərinə aiddir (Çəki: 1)

- Turistlərin yaşadığı ölkənin daxili siyasi stabilliyi, turistləri qəbul edən ölkənin daxili siyasi stabilliyi, ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər
- Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır.
- Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir, bütün regional ərazini əhatə edir, insanların sağlamlığında, istirahətində, xəstələnmələrin sayının azalmasında ifadə olunur.
- Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə, əhali gəlirlərinin artması, turizmin ekoloji cəhətdən zərərsiz olması, onun rekreasiyanın bərpasına və dəstəklənməsinə istiqamətlənməsi.
- Korrupsiya yolu ilə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazasını yaratmaq, turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunluğunu təmin etmək, turizmin dövlət tənzimlənməsini həyata keçirmək

Sual: Ekoloji mühitin mühafizəsi tədbirlərinin səmərəliliyinin ölçülməsi meyarlarına aiddir (Çəki: 1)

- Turistlərin yaşadığı ölkənin daxili siyasi stabilliyi, turistləri qəbul edən ölkənin daxili siyasi stabilliyi, ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər
- Əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi, vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən, sosial azadlıq və hüquqlarının olması
- Ekoloji təhlükəsizlik müəyyənləşdirilərkən insanların sağlamlığı, böhranından çıxmaq üçün daha az xərc, bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması nəzərdə tutulmalıdır
- Fəal istirahətin və asudə vaxtın keçirilməsinin bütün növlərinə əhalinin tələbatı strukturu, adambaşına düşən gəlirin səviyyəsində olan fərqi, əhalinin mobilliyi (çevikliyi)
- Yatırılmış vəsaitlər müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti-təbiətin çirkləndirilməsi qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	6 %

Sual: Turizm firralarında işçi heyətinin hazırlıq və ya ixtisasının artırılmasının təşkili zəruriyyətini hansı səbəblər müəyyənləşdirir (Çəki: 1)

- Yerli və xarici müştərilərlə iş, ofisin işinin hazırlanması, dəftərxana ləvazimatı və tələbat materialları ilə təminat, karguzarlıq
 - Əsas müştərilərin dilini bilmək; müştəri ilə telefon danışıqları da daxil olmaqla şifahi ünsiyyət; işgüzar yazışma; müştəriləri qəbul etmə və danışıq texnikasına malik olmaq; protokol və etiketə riayət
 - Əlavə hüquqi təhsilə malik personal üzrə menecerlər, psixoloqlar, test mütəxəssisləri, kadrların təhsili və hazırlığının təşkili üzrə mütəxəssislər
 - Elmi-texniki tərəqqi ilə bağlı texnoloji dəyişikliklər; işinin daha yüksək vəzifəyə hazırlanması
 - Ofis texnikasını bilmək; daxil olan və göndərilən məktublarnın qeydiyyatı və üzərində işləmə, kompüter faylları texnikasını bilmək
-

Sual: İdarəetmədə ixtisasartırma, hazırlıq və yenidən hazırlığın məqsədlərinə aiddir (Çəki: 1)

- İdarəetmənin təşkilati strukturunun əsası kimi məqsədlər sistemi, bütövlükdə təşkilatın təşkilati strukturu və bölmələrin təşkilati strukturu
 - Milli səviyyədə ixtisaslı kadr çatışmazlığı, işçi qüvvəsi dəyərinin artırılması
 - Xidməti pillələrlə irəliləyiş; əmək məhsuldarlığı, keyfiyyətinin və məhsulun keyfiyyətinin artırılması
 - Kommunikabellik və kommunikasiya vasitələrinin düzgün seçimi bacarığı; qarşıya məqsəd qoyma bacarığı; qərar qəbul edərkən əsaslandırma
 - Qrup halında məsləhətləşmə, öz-özünə qiymət verilməsinə müxtəlif yardım formaları, personal üzrə menecer və bilavasitə rəhbərin məsləhətləri
-

Sual: Con Hollandın vəzifə seçimi nəzəriyyəsində şəxsiyyət tiplərini hansı xüsusiyyətlərə görə necə təsnifləşdirib (Çəki: 1)

- Sosial ("məşvərətçi"), sahibkarlıq ("vəkil"), şərti ("mühasib"), realist ("maşinist"), tədqiqat ("alim"), sənətkarlıq ("dekorator")
 - Təhlil ("maşinist"), tədqiqat ("alim"), sənətkarlıq ("dekorator"), sosial ("məşvərətçi"), sahibkarlıq ("vəkil"), şərti ("mühasib")
 - Tədqiqat ("fəhlə"), sənətkarlıq ("dekorator"), sosial ("məşvərətçi"), sahibkarlıq ("vəkil"), şərti ("mühasib")
 - Turopertor ("agent"), tədqiqat ("alim"), sənətkarlıq ("dekorator"), sosial ("məşvərətçi"), sahibkarlıq ("vəkil"), şərti ("mühasib")
 - Otel ("rezerv"), tədqiqat ("alim"), sənətkarlıq ("dekorator"), sosial ("məşvərətçi"), sahibkarlıq ("vəkil"), şərti ("mühasib")
-

Sual: İdarəetmədə peşə təşəkkülünün yaş dövrlərinə aiddir (Çəki: 1)

- Etik dəyərlərin mühümlüynə dərin inam; tam məşğulluq siyasəti; yaradıcı yanaşma; əməyə şəxsi stimulların formalaşdırılması
 - Yerli və xarici müştərilərlə iş, ofisin işinin hazırlanması, dəftərxana ləvazimatı və tələbat materialları ilə təminat
 - Əsas müştərilərin dilini bilmək; müştəri ilə telefon danışıqları da daxil olmaqla şifahi ünsiyyət; işgüzar yazışma; müştəriləri qəbul etmə
 - Öz bilik və bacarığını tətbiq etmə sahəsini genişləndirmə, tutduğu mövqeni möhkəmləndirmə; öz nailiyyətlərini, görülmüş işlərin mahiyyətini şifirtmə
 - İdarəetmənin təşkilati strukturunun əsası kimi məqsədlər sistemi və bütövlükdə təşkilatın təşkilati strukturu və bölmələrin təşkilati strukturu
-

Sual: Korporasiyalar personal üzrə menecerin karyerasının modelləşməsi sahəsində hansı xidmətləri göstərməlidir (Çəki: 1)

- Əsas müştərilərin dilini bilmək; müştəri ilə telefon danışıqları da daxil olmaqla şifahi ünsiyyət; işgüzar yazışma

- Qrup halında məsləhətləşmə, öz-özünə qiymət verilməsinə müxtəlif yardım formları, personal üzrə menecer və bilavasitə rəhbərin məsləhətləri
 - Analitik qabiliyyəti; kommunikabellik və kommunikasiya vasitələrinin düzgün seçimi bacarığı
 - Milli səviyyədə ixtisaslı kadr çatışmazlığı; işçi qüvvəsi dəyərinin artırılması
 - İdarəetmənin təşkilati strukturunun əsası kimi məqsədlər sistemi; bütövlükdə təşkilatın təşkili strukturu
-

Sual: Menecmentdə işçinin karyerasının modelləşdirilməsində hansı qabiliyyət və bacarıqlar nəzərə alınır (Çəki: 1)

- Qrup halında məsləhətləşmə, öz-özünə qiymət verilməsinə müxtəlif yardım formları, personal üzrə menecer və bilavasitə rəhbərin məsləhətləri
 - Yüksək istehsal göstəriciləri və mənəvi-əxlaqi dəyərlərə istiqamətlənmə; personal daxilində iyerarxiya həddini ləğv etmək
 - Qarşıya məqsəd qoyma bacarığı; qərar qəbul edərkən əsaslandırma; işi, həyatı səmərəli təşkil etmək qabiliyyəti
 - Məsləhətçi qrup üçün seminar keçirir və ya fərdi söhbət aparır; işçi özünün şəxsi və işgüzar keyfiyyətlərinin test yolu ilə qiymətləndirilməsi anketini doldurur; məsləhətçi doldurulmuş anketləri təhlil edir və qəti nəticə çıxarır
 - İşçinin təşkilatda saxlanması; xidməti pillələrlə irəliləyiş; əmək məhsuldarlığı, keyfiyyətinin və məhsulun keyfiyyətinin artırılması
-

Sual: Korporativ mədəniyyətin hansı səciyyəvi xüsusiyyətləri vardır (Çəki: 1)

- Personal üzrə menecer və bilavasitə rəhbərin məsləhətləri
 - Personal daxilində iyerarxiya həddini ləğv etmək; firmanın öz missiyasını görməsi; ixtisas artırma və personalın təhsili sistemində diqqət
 - Analitik qabiliyyəti; kommunikabellik və kommunikasiya vasitələrinin düzgün seçimi bacarığı; qarşıya məqsəd qoyma bacarığı
 - Məsləhətçi qrup üçün seminar keçirir və ya fərdi söhbət aparır; işçi özünün şəxsi və işgüzar keyfiyyətlərinin test yolu ilə qiymətləndirilməsi anketini doldurur; məsləhətçi doldurulmuş anketləri təhlil edir və qəti nəticə çıxarır
 - İşçinin təşkilatda saxlanması; xidməti pillələrlə irəliləyiş, əmək məhsuldarlığı, keyfiyyətinin və məhsulun keyfiyyətinin artırılması
-

Sual: Məsləhətvermənin perspektiv peşəkar yardım üsulunun mərhələlərinə aiddir (Çəki: 1)

- İşçinin təşkilatda saxlanması; xidməti pillələrlə irəliləyiş; əmək məhsuldarlığı, keyfiyyətinin və məhsulun keyfiyyətinin artırılması
 - Analitik qabiliyyəti; kommunikabellik və kommunikasiya vasitələrinin düzgün seçimi bacarığı; qarşıya məqsəd qoyma bacarığı
 - Yüksək istehsal göstəriciləri və mənəvi-əxlaqi dəyərlərə istiqamətlənmə; personal daxilində iyerarxiya həddini ləğv etmək
 - Şəxsi və işgüzar keyfiyyətlərinin test yolu ilə qiymətləndirilməsi anketini doldurur, məsləhətçi doldurulmuş anketləri təhlil edir və qəti nəticə çıxarır
 - Əlavə hüquqi təhsilə malik personal üzrə menecerlər, psixoloqlar, test mütəxəssisləri, kadrların təhsili və hazırlığının təşkili üzrə mütəxəssislər
-

Sual: Kadr xidmətinin peşəkar tərkibi hansı mütəxəssislərlə təmsil olunmalıdır (Çəki: 1)

- Turist paketinin hazırlanması, xidmətlərin qabaqcadan sifarişi və onların qeydiyyatı, hesabat, marketing və reklam
- Əsas müştərilərin dilini bilmək; müştəri ilə telefon danışığı da daxil olmaqla şifahi ünsiyyət; işgüzar yazışma; müştəriləri qəbul etmə və danışmaq texnikasına malik olmaq
- Əlavə hüquqi təhsilə malik personal üzrə menecerlər, psixoloqlar, test mütəxəssisləri, kadrların təhsili və hazırlığının təşkili üzrə mütəxəssislər; kompüter yardımını əlavə olaraq

təmin edən karguzarlar; personal seçimi ilə məşğul olan firmalarla təmasda olan xarici əlaqələr üzrə mütəxəssislər

- Fərdi məsləhət vermə, qrup halında məsləhətləşmə, öz-özünə qiymət verilməsinə müxtəlif yardım formaları
 - Yüksək istehsal göstəriciləri və mənəvi-əxlaqi dəyərlərə istiqamətlənmə; personal daxilində iyerarxiya həddini ləğv etmə
-

Sual: Korporativ mədəniyyətin formalaşması prinsiplərinə aiddir (Çəki: 1)

- Hamı üçün vahid status; yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi; əsaslandırılmış səlahiyyətlər verilməsi
 - Məktəb; başlanğıc karyera, özünü göstərməyə, uğur qazanmağa, təşkilatda tanınmağa cəhd
 - Yerli və xarici müştərilərlə iş, ofisin işinin hazırlanması, dəftərxana ləvazimatı və tələbat materialları ilə təminat
 - Əsas müştərilərin dilini bilmək, müştəri ilə telefon danışıqları da daxil olmaqla şifahi ünsiyyət
 - Turizm üzrə dövri nəşrlər, turizm üzrə elmi məqalələr, turist kataloqları
-

Sual: Müştərilərə informasiya verilməsi üzrə vəzifə öhdəliklərinin icrası üçün tələb olunan bilik və bacarıqlara daxildir (Çəki: 1)

- Əməyin elmi təşkilinin əsasları; ofis texnikasından əsas istifadə qaydaları; təhlükəsizlik texnikası; əsas konsepsiya və təşkilatlar
 - Informasiyanın surətini çıxarma; şəxsiyyətarası ünsiyyət nəzəriyyəsi; müştərilərə xidmət etmək məharəti, turizm üzrə soraq kitabçaları
 - Ofis texnikasını bilmək; daxil olan və göndərilən məktublarnın qeydiyyatı və üzərində işləmə, kompüter faylları texnikasını bilmək, işgüzar yazışma qaydalarına riayət
 - İlk işləmə və təhlili, informasiyanın saxlanması və axtarışı, informasiyanın dürüstlüyünün müəyyən edilməsi
 - Beynəlxalq standartlar və onların reallaşdırılmasının müasir üsulları, müasir informasiya texnologiyaları
-

Sual: İdarəetmədə xüsusi soraq ədəbiyyatından istifadə üzrə vəzifə öhdəliklərinin icrası üçün tələb olunan bilik və bacarıqlara daxildir (Çəki: 1)

- Kommersiya yazışmaları; qrammatika və leksika; turizm sənayesində qəbul edilmiş terminologiya və abbreviatura
 - Turizm üzrə elmi məqalələr; turist kataloqları; turizm fəaliyyətinin əsas konsepsiyaları və təşkili; turizmdə normativ hüquqi baza
 - Ofis texnikasını bilmək, daxil olan və göndərilən məktublarnın qeydiyyatı və üzərində işləmə, kompüter faylları texnikasını bilmək
 - Şəxsiyyətarası ünsiyyət mədəniyyəti
 - Beynəlxalq standartlar və onların reallaşdırılmasının müasir üsulları, müasir informasiya texnologiyaları
-

Sual: Turizm müəssisələrində işgüzar yazışma üzrə vəzifə öhdəliklərinin icrası üçün tələb olunan bilik və bacarıqlara aiddir (Çəki: 1)

- Məktublarnın göndərilməsi, kommersiya yazışmaları, fərdi kompüterdə iş üçün mətn redaktorları və elektron cədvəllər
- Turizm üzrə soraq materiallarının toplanması, ilk işləmə və təhlili; informasiyanın saxlanması və axtarışı
- İlk işləmə və təhlili, informasiyanın saxlanması və axtarışı
- Turun reallaşması nəzarət etmək, firmanın cari maliyyə vəziyyətini qiymətləndirmək
- Beynəlxalq standartlar və onların reallaşdırılmasının müasir üsulları, müasir informasiya texnologiyaları

Sual: Personala tələbatın müəyyən edilməsi hansı göstəricilərlə müəyyən edilir (Çəki: 1)

- Keyfiyyət ehtiyacının planlaşdırılması üsulunun seçimi nəzərə alınmaqla kəmiyyət ehtiyacının planlaşdırılması
 - Əsaslandırılmış hesablama və keyfiyyət ehtiyacının planlaşdırılması üsulunun seçimi nəzərə alınmaqla kəmiyyət ehtiyacının planlaşdırılması
 - Münaqişəyə ortaya çıxan problemlərin daha yaradıcı həllinin tapmasına yardım edən normal təzahür kimi baxırlar
 - Ofis texnikasını bilmək; daxil olan və göndərilən məktublara qeydiyyatı və üzərində işləmə
 - Turizm üzrə soraq materiallarının toplanması, ilkin işləmə və təhlili; informasiyanın saxlanması və axtarışı
-

Sual: Fəaliyyətə hazırlıq mərhələsində danışıqlardan sonra lazım olan məlumat tipləri necə təsnifləşdirilir (Çəki: 1)

- Mənfəətin saxlanılmasına yönəlmiş fəaliyyət nəticə-sində uğursuzluq, nəzərdə tutulmuş qrafik çərçivəsində uğursuz fəaliyyət
 - Fərdi işçilərin güclü və zəif tərəfləri; şirkətin real vəzifələri; təşkilatın fəlsəfəsi; heyətin peşəkarlığı; yüksək rəhbərliklə icraçıların münasibətləri
 - Real cari vəzifələrin müəyyənləşdirilməsi, alınmış şirkətin harada və necə aparıcı təşkilatın strukturları ilə kəşiflərinin müəyyən edilməsi
 - Təşkilatın nizamnaməsi; rəhbərlərin məvacibi barədə məlumat; direktorlar şurası üzvlərinin adı
 - Turizmin ekoloji cəhətdən zərərsiz olması, onun rekreasiyanın bərpasına və dəstəklənməsinə istiqamətlənməsi
-

Sual: Təşkilatlarda qərarların hazırlanması zamanı tədbirlər necə xarakterizə edilir (Çəki: 1)

- Rəhbərlərin məvacibi barədə məlumat; direktorlar şurası üzvlərinin adı; menecerlərin, aparıcı işçilərin adları və onların karyerası
 - Aparıcı şirkətin menecerləri arasındakı mü-nasibətlər sisteminin alınmış şirkət işçiləri ilə spesifikasiyalarının müəyyən edilməsi
 - Bir çox funksiyaların düzgün olmayan tərər-küz-ləşməsi, qabaqcıl adamların dəstəyindən uğursuzluq
 - Psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə
 - Təşkilatın fəlsəfəsi; heyətin peşəkarlığı; yüksək rəhbərliklə icraçıların münasibətləri, şirkətin quruluşu; məvacibin həddi və kədr siyasəti
-

Sual: Turizmde gəlirlərin planlaşdırılması istiqamətlərinə mane olan yanlış fikirlər hansılardır (Çəki: 1)

- Planlaşdırmanın xətt menecerlərinə aidiyyəti yoxdur, heyətin əsas funksiyalarına tətbiq olu-na bilməz
 - Turizm xidmətlərinin standartlaşdırılması və sertifikatlaşdırılmasına dair kompleks tədbirlərin görülməsi
 - Hər bir iştirakçının maliyyə müstəqilliyinin, özünüdərəsinin və iqtisadi maraqların ümumiliyinin saxlanması
 - Regionlarda mədəni-maarif, tarix və təbiət abidələrinə ekskursiyaların təşkili, regionlarda turist zonalarının və marşrutlarının təşkil edilməsi
 - Turizm gəlirlərin ölçülməsi və aspektlərinin qiymətləndirilməsi, istehlakçı tələbinin araşdırılması üzrə bazarın marketing tədqiqi
-

Sual: Konfliktologiya təcrübəsində ixtilafın həlli zamanı hansı davranış metodları rəhbər tutulur (Çəki: 1)

- Munaqişenin əməkdaşlıq vasitəsilə həlli və kompromiss vasitəsilə həlli
 - Informasiyanın saxlanması və axtarış əsas konsepsiyaları və təşkili
 - Turizm üzrə soraq materiallarının toplanması
 - İxtilafdan uzaqlaşma və fərdin tapşırığı
 - Etik dəyərlərin mühümlüyünə dərin inam
-

Sual: Təşkilatdaxili munaqişenin hansı növləri mövcuddur (Çəki: 1)

- Xətti rəhbər və mütəxəssislər arasında; fərdin tapşırığı və rolu arasında
 - Məqsədlərin munaqişəsi, xətti rəhbər və mütəxəssislər arasında, fərdin tapşırığı və rolu arasında, personalın və işin keyfiyyətinin səmərəli idarəetmə sisteminin təmin olunması
 - Məktəb; başlanğıc karyera; özünü göstərməyə, uğur qazanmağa, təşkilatda tanınmağa cəhd; yüksək peşəkarlıq, öz bilik və bacarığını tətbiq etmə sahəsini genişləndirmə, tutduğu mövqeni möhkəmləndirmə
 - Yerli və xarici müştərilərlə iş, ofisin işinin hazırlanması, dəftərxana ləvazimatı və tələbat materialları ilə təminat, kargüzarlıq, iş prosesində ofis texnikasından istifadə, işgüzar yazışmalar
 - Munaqişenin güc yolu ilə həlli; ixtilafdan uzaqlaşma; munaqişenin əməkdaşlıq vasitəsilə həlli; kompromiss vasitəsilə həlli
-

Sual: Müəssisə və təşkilatlarda işçilərinin əsas vəzifələrinə aiddir (Çəki: 1)

- Munaqişenin güc yolu ilə həlli; kompromiss vasitəsilə həlli; digər tərəfin vəziyyətini nəzərə almaq
 - Turizm üzrə soraq materiallarının toplanması, ilkin işləmə və təhlili; informasiyanın saxlanması və axtarışı
 - Yerli və xarici müştərilərlə iş, ofisin işinin hazırlanması, dəftərxana ləvazimatı və tələbat materialları ilə təminat, kargüzarlıq, iş prosesində ofis texnikasından istifadə
 - Təşkilatlarda əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlər, personalın və işin keyfiyyətinin səmərəli idarəetmə sisteminin təmin olunması
 - Əsas müştərilərin dilini bilmək; müştəri ilə telefon danışıqları da daxil olmaqla şifahi ünsiyyət; işgüzar yazışma
-

Sual: İdarəetmədə birinci və ikinci ixtisas səviyyələrinin vəzifə öhdəliklərini xarakterizə edin (Çəki: 1)

- Hesabat, marketinq və reklam, turizm məhsulunun satışı, müştərilərin şikayətləri ilə iş; yerli və xarici müştərilərlə iş, ofisin işinin hazırlanması, dəftərxana ləvazimatı və tələbat materialları ilə təminat, kargüzarlıq, iş prosesində ofis texnikasından istifadə
 - Soraq materiallarının toplanması, ilkin işləmə və təhlili; informasiyanın saxlanması və axtarışı; informasiyanın dürüslüyünün müəyyən edilməsi; turizm üzrə soraq kitabçaları
 - Müştərilərin dilini bilmək; müştəri ilə telefon danışıqları da daxil olmaqla şifahi ünsiyyət; işgüzar yazışma; müştəriləri qəbul etmə və danışıq texnikasına malik olmaq; protokol və etiketə riayət; şəxsiyyətarası ünsiyyət mədəniyyəti
 - Turist informasiyasına tələbatın marketinq tədqiqatları; müştəriyə düzgün informasiyanın çatdırılması
 - Məktəb; başlanğıc karyera; özünü göstərməyə, uğur qazanmağa, təşkilatda tanınmağa cəhd; yüksək peşəkarlıq
-

Sual: Yerli və xarici müştərilərlə iş üzrə vəzifə öhdəliklərinin icrası üçün tələb olunan bilik və bacarıqlara aiddir (Çəki: 1)

- Qrammatika, leksika, fonetikanın əsasları; turizm sənayesi mövzusu ilə bağlı söz ehtiyatı; turizm sənayesində qəbul edilmiş abbreviatura; kommersiya yazışması; şəxsiyyətarası ünsiyyət nəzəriyyəsi
- Personalın peşə yönümü və personalın uyğunlaşması; əməyin təhlükəsizliyi və əlverişli şəraitinin təmin edilməsi; personalın xidməti yerdəyişməsinin təşkili

- Informasiyanın saxlanması və axtarışı; informasiyanın dürüstlüyünün müəyyən edilməsi; turizm üzrə soraq kitabçaları; turizm üzrə dövrü nəşrlər; turizm üzrə elmi məqalələr; turist kataloqları
 - Müştəriyə düzgün informasiyanın çatdırılması; informasiyanın surətini çıxarma
 - Yüksək peşəkarlıq, öz bilik və bacarığını tətbiq etmə sahəsini genişləndirmə, tutduğu mövqeni möhkəmləndirmə; öz nailiyyətlərini, görülmüş işlərin mahiyyətini şişirtmə
-

Sual: Ofisin işinin hazırlığı və təşkili üzrə vəzifə öhdəliklərinin icrası üçün tələb olunan bilik və bacarıqlara aiddir (Çəki: 1)

- Texnikadan istifadə qaydaları; təhlükəsizlik texnikası; əsas konsepsiya və təşkilatlar; turizm sənayesində qəbul edilmiş terminologiya; protokol və etiket; gigiyenanın əsasları
 - Şəxsiyyətarası ünsiyyət mədəniyyəti; turist informasiyasına tələbatın marketing tədqiqatları; müştəriyə düzgün informasiyanın çatdırılması
 - Əsas müştərilərin dilini bilmək; müştəri ilə telefon danışıqları da daxil olmaqla şifahi ünsiyyət; işgüzar yazışma; müştəriləri qəbul etmə və danışıq texnikasına malik olmaq
 - Əməyin məzmununun müəyyən edilməsi və iş yerlərində onların səmərəliliyinin qiymətləndirilməsi
 - Yerli və xarici müştərilərlə iş, ofisin işinin hazırlanması, dəftərxana ləvazimatı və tələbat materialları ilə təminat
-

Sual: Şirkətin əvvəlki siyasətinə şübhələnməyə və dəyişdirməyə məcbur edə biləcək hansı sualların dəqiq cavablandırılmasına ehtiyac vardır (Çəki: 1)

- Bazarın yekcinslik dərəcəsi, rəqiblərin marketing strategiyası necə həyata keçirilir
 - Gəlirin nə qədər hissəsinin yeni turizm məhsulu hazırlamaq hesabına əldə edilməsi planlaşdırılır, firmanın yarandığı gündən hal-hazırda qədər bütün turist istiqamətləri üzrə satış həcmi illik neçə faiz artır
 - İstehsal və istehlakın tarazlığı və artım sürətinə əsasən formalaşan maliyyə mənbələri necə müəyyən edilir
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu
 - Əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması amilləri hansı göstəricilər sistemi ilə müəyyən edilir
-

Sual: Gəlirlərin artırılması məsələsi müzakirə edilərkən hansı göstəricilər nəzərə alınmalıdır (Çəki: 1)

- Gəlirin nə qədər hissəsinin yeni turizm məhsulu hazırlamaq hesabına əldə edilməsi planlaşdırılır
 - Formalaşan maliyyə mənbələri necə müəyyən edilir
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi hansı formada planlaşdırılır
 - Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması amilləri hansı göstəricilər sistemi ilə müəyyən edilir
 - Hansı tədbir və standartlar nöqtəyi nəzərdən bu mümkündür, nə qədər yenilik və hansı müddətə edilmişdir
-

Sual: Gəlirin artırılmasının xarici mühit amillərinə aiddir (Çəki: 1)

- Qərarların effektivliyinin artırılması, hər bir işçi üçün keyfiyyət meyarının müəyyən edilməsi, ehtiyatlardan səmərəli istifadə, planlaşdırmanın mükəmməlləşdirilməsi
- Satışın effektiv kanal və formalarının, məhsulun çeşidinin, qiymətqoyma metodlarının və bazarın seqmentlərinin seçimi bazarda məhsulun hərəkətə gətirilməsinin effektiv vasitələrinin seçimi
- Firmanın ümumi strategiyası, spesifik məqsədi və siyasəti barədə mükəmməl hesabat hazırlamaq

- Firmanın ehtiyacı üçün texnoloji yeniliklərin daimi axtarışı, inkişafı və uyğunlaşdırılması ilə məşğul olan qrupun müəyyən edilməsi, digər firmalardakı dəyişikliklərdən xəbərdar olmaq
 - Xərclərin azaldılması, qərarların effektivliyinin artırılması, hər bir işçi üçün keyfiyyət meyarının müəyyən edilməsi, ehtiyatlardan səmərəli istifadə
-

Sual: Gəlirin artırılmasının daxili mühit amillərinə aiddir (Çəki: 1)

- Hər bir işçi üçün keyfiyyət meyarının müəyyən edilməsi, ehtiyatlardan səmərəli istifadə, planlaşdırmanın mükəmməlləşdirilməsi, ümumi gəlirin artırılması, idarəetmənin keyfiyyətinin artırılması
 - Effektiv strateqiya seçimi, idarəetmə və marketinq siyasətinin effektiv metodlarının seçimi, satışın effektiv kanal və formalarının, məhsulun çeşidinin, qiymətqoyma metodlarının və bazarın seqmentlərinin seçimi
 - Firmanın ümumi strategiyası, spesifik məqsədi və siyasəti barədə mükəmməl hesabat hazırlamaq və onu yazılı formada yaymaq; effektivliyin fərdi meyarlarının hazırlanması
 - Firmanın ehtiyacı üçün texnoloji yeniliklərin daimi axtarışı, inkişafı və uyğunlaşdırılması ilə məşğul olan qrupun müəyyən edilməsi
 - İdarəetmə və marketinq siyasətinin səmərəli metodlarının seçimi, satışın effektiv kanal və formalarının, məhsulun çeşidinin, qiymətqoyma metodlarının və bazarın seqmentlərinin seçimi
-

Sual: Gəlirlərin effektiv planlaşdırılmasının hansı əsas qaydaları mövcuddur (Çəki: 1)

- İdarəetmə və marketinq siyasətinin səmərəli metodlarının seçimi, satışın effektiv kanal və formalarının, məhsulun çeşidinin, qiymətqoyma metodlarının və bazarın seqmentlərinin seçimi
 - İşin mərhələlərini, həddi müəyyən edən yazılı planların zəruriliyi, müəyyən edilmiş məqsədlərin effektivliyinin yoxlanılması; effektivliyin ciddi, razılaşdırılmış məqsədli meyarları
 - Firmanın ehtiyacı üçün texnoloji yeniliklərin daimi axtarışı, inkişafı və uyğunlaşdırılması ilə məşğul olan qrupun müəyyən edilməsi, digər firmalardakı dəyişikliklərdən xəbərdar olmaq
 - Gəlir artımı potensialının qiymətləndirilməsində yanlışlıq, gəlir əldə etmək zərurətinin dərk edilməsində qüsurlar, düzgün istiqamət seçimi çatışmazlığı, sağlam yaşamanın olmaması
 - Müəyyən məqsədli turist qruplarına: gənclər, əhıl yaşlılar, imkanlı və məhdud imkanlı insanlar, uşaqı valideynlər, idmançılar və s. istiqamətlənməklə tələbatın ödənilməsi
-

Sual: Personalı idarəetmə sahəsində komplektləşmənin təmin edilməsi hansı göstəricilərə əsaslanır (Çəki: 1)

- Keyfiyyət ehtiyacının planlaşdırılması və əsaslandırılmış hesablama üsulunun seçimi nəzərə alınmaqla kəmiyyət ehtiyacının planlaşdırılması
 - Personalı olan ehtiyacın təmin edilməsi vasitələrinin işlənilib hazırlanması, seçilməsi və onlardan istifadə
 - Firmanın ehtiyacı üçün texnoloji yeniliklərin daimi axtarışı, inkişafı və uyğunlaşdırılması ilə məşğul olan qrupun müəyyən edilməsi
 - Əməyin məzmununun müəyyən edilməsi və iş yerlərində onların səmərəliliyinin qiymətləndirilməsi, personalın peşə yönümü və personalın uyğunlaşması
 - Turizm üzrə soraq materiallarının toplanması, ilkin işləmə və təhlili; informasiyanın saxlanması və axtarışı
-

Sual: Münaqişənin əməkdaşlıq vasitəsilə həllində müraciət edən insanlar hansı xüsusiyyətlərə malikdirlər (Çəki: 1)

- Başqalarına münasibətdə etimad və üreyaçıqlıq nümayiş etdirirlər; hesab edirlər ki, münaqişənin hər bir iştirakçısının onun həllində bərabər hüquqları vardır; onların fikrincə, ixtilafın həlli mərhələsində heç kəs ziyan çəkməməlidir

- Əsaslandırılmış hesablama üsulunun seçimi nəzərə alınmaqla kəmiyyət ehtiyacının planlaşdırılması
 - Personal üzrə marketing informasiyasının toplanması və təhlili
 - Əməyin məzmununun müəyyən edilməsi
 - Soraq materiallarının toplanması
-

Sual: Kadrları idarəetmə sahəsində bilik və bacarıqlarının istifadə edilməsi hansı göstəricilər əsasında müəyyən edilir (Çəki: 1)

- Münaqişəyə ortaya çıxan problemlərin daha yaradıcı həllinin tapmasına yardım edən normal təzahür kimi baxırlar
 - Keyfiyyət ehtiyacının planlaşdırılması və əsaslandırılmış hesablama üsulunun seçimi nəzərə alınmaqla kəmiyyət ehtiyacının planlaşdırılması
 - Personal üzrə marketing informasiyasının toplanması və təhlili; personala olan ehtiyacın təmin edilməsi vasitələrinin işlənilib hazırlanması
 - Personalın xidməti yerdəyişməsinin təşkili; əməyin məzmununun müəyyən edilməsi və iş yerlərində onların səmərəliliyinin qiymətləndirilməsi
 - Turizm üzrə soraq materiallarının toplanması, ilkin işləmə və təhlili; informasiyanın saxlanması və axtarışı
-

Sual: İdarəetmənin inkişafı istiqamətində gözlənilən ümumi uzursuzluqlara daxildir (Çəki: 1)

- Real cari vəzifələrin müəyyənləşdirilməsi, alınmış şirkətin harada və necə aparıcı təşkilatın strukturları ilə kəşifliyinin müəyyən edilməsi
 - Təşkilatın fəlsəfəsi; heyətin peşəkarlığı; yüksək rəhbərliklə icraçıların münasibətləri, şirkətin quruluşu; məvacibin həddi və kadr siyasəti
 - Menecerlərin, aparıcı işçilərin adları və onların karyerası; turizm məhsulunun şərh; turizm məhsulunun xüsusiyyətləri; şirkətin tarixi, maliyyə və işgüzar dairələrdə imici
 - Mənfəətin saxlanılmasına yönəlmiş fəaliyyət nəticəsində uğursuzluq, nəzərdə tutulmuş qrafik çərçivəsində uğursuz fəaliyyət
 - Heç bir cavab doğru deyil
-

Sual: İdarəetmə fəaliyyətinə hazırlıq mərhələsində danışıqlara qədər lazım ola biləcək məlumat tipləri necə təsnifləşdirilir (Çəki: 1)

- Real cari vəzifələrin müəyyənləşdirilməsi, alınmış şirkətin harada və necə aparıcı təşkilatın strukturları ilə kəşifliyinin müəyyən edilməsi
 - Təşkilatın fəlsəfəsi; heyətin peşəkarlığı; yüksək rəhbərliklə icraçıların münasibətləri
 - Rəhbərlərin məvacibi barədə məlumat, direktorlar şurası üzvlərinin adı
 - Bir çox funksiyaların düzgün olmayan təmərküzləşməsi, qabaqcıl adamların dəstəyindən uğursuzluq
 - Cəmiyyətin psixofizioloji resurslarının bərpası, insanın əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti, asudə vaxtdan səmərəli istifadə
-

Sual: Turizm müəssisələrinin idarəetmə sistemində daxil olan prosedurlara aiddir (Çəki: 1)

- Keyfiyyət tərkibi və kadrlar seçiminin müəyyənləşməsi, personalın peşə-ixtisas səviyyəsinə müvafiq surətdə iş yerləri üzrə bölgü
 - Öz xidmətini təsvir etməkdən çox, diqqəti onunla bağlı faydaya yönəltmək; öz xidmətini reklam etməkdən ötrü hansısa tanınmış şəxsi cəlb etmək
 - Dərkolunmazlıq, mənbədən ayrılmazlıq, keyfiyyətin dəyişkənliyi, qorunmazlıq
 - Stimullaşdırma; iş şəraitinin təmin edilməsi; vəzifə irəliləyişi perspektivinin işlənməsi; işə maraq oyatma
 - İdarəetmənin təşkilati strukturunun əsası kimi məqsədlər sistemi; bütövlükdə təşkilatın təşkili strukturu və rəhbərlərin vəzifə təlimatı
-

Sual: Turistlərin inamını yüksəltmək üçün rəhbərlik hansı konkret tədbirlər görməlidir (Çəki: 1)

- İşə maraq oyatma
 - Firmanın bütün idarəetmə istiqamətlərini faydaya yönəltmək
 - İcraçıların münasib sayının müəyyənləşməsi; keyfiyyət tərkibi və kadrlar seçiminin müəyyənləşməsi
 - Dərəkolumazlıq, mənbədən ayrılmazlıq, keyfiyyətin dəyişkənliyi, qorunmazlıq
 - İşçinin təşkilatda saxlanması; xidməti pillələrlə irəliləyiş; əmək məhsuldarlığı, keyfiyyətinin və məhsulun keyfiyyətinin artırılması
-

Sual: Mübadilə obyektini kimi xidmət prosesini xarakterizə edən xüsusiyyətlərə aiddir (Çəki: 1)

- İdarəetmənin təşkilatı strukturunun əsası kimi məqsədlər sistemi, bütövlükdə və rəhbərlərin vəzifə təlimatı
 - Keyfiyyətin dəyişkənliyi, qorunmazlıq, dərəkolumazlıq
 - İcraçıların münasib sayının müəyyənləşməsi; keyfiyyət tərkibi və kadrlar seçiminin müəyyənləşməsi
 - Maddi stimullaşdırma və əmək haqqı sisteminin formalaşması; iş şəraitinin təmin edilməsi; vəzifə irəliləyişi perspektivinin işlənməsi; işə maraq oyatma
 - Öz xidmətini təsvir etməkdən çox, diqqəti onunla bağlı faydaya yönəltmək; öz xidmətini reklam etməkdən ötrü hansısa tanınmış şəxsi cəlb etmək
-

Sual: Kadrların komplektləşdirilməsi vəzifələrinə daxil edilir (Çəki: 1)

- Vəzifə irəliləyişi perspektivinin işlənməsi və işə maraq oyatma
 - Öz xidmətini təsvir etməkdən çox, diqqəti onunla bağlı faydaya yönəltmək; öz xidmətini reklam etməkdən ötrü hansısa tanınmış şəxsi cəlb etmək
 - İxtisaslı işçilərin saxlanması; təşkilat daxilində xidməti irəliləyişin təmin edilməsi; icraçıların münasib sayının müəyyənləşməsi
 - İcra edilən işin və konkret iş yerinin təhlili, fərdi xüsusiyyətlərin tərtibi
 - Vəzifə təlimatları və iş yerlərinin siyahısında əksini tapmış vəzifə və iş yerlərinə tələblər; iş prosesi üçün texnoloji sənədlərdə əksini tapmış işin peşə-ixtisas bölgüsü
-

Sual: Kadrların komplektləşdirilməsi zamanı səhvləri minimuma endirmək üçün hansı prosedurlar yerinə yetirilməlidir (Çəki: 1)

- Bütövlükdə təşkilatın təşkili strukturunu və bölmələrin təşkilatı strukturunu; rəhbərlərin vəzifə təlimatı
 - İcra edilən işin və konkret iş yerinin təhlili, işin təsviri
 - Fərdi məsləhət vermə, qrup halında məsləhətləşmə, öz-özünə qiymət verilməsinə müxtəlif yardım formaları
 - Dərəkolumazlıq, mənbədən ayrılmazlıq, keyfiyyətin dəyişkənliyi, qorunmazlıq
 - Maddi stimullaşdırma və əmək haqqı sisteminin formalaşması; iş şəraitinin təmin edilməsi; vəzifə irəliləyişi perspektivinin işlənməsi; işə maraq oyatma
-

Sual: Kadrlara olan keyfiyyət tələbatının xarakteristikasının amillərinə daxildir (Çəki: 1)

- İdarəetmənin təşkilatı strukturunun əsası kimi məqsədlər sistemi; bütövlükdə təşkilatın təşkili strukturunu
 - Vəzifə təlimatları və iş yerlərinin siyahısında əksini tapmış vəzifə və iş yerlərinə tələblər, iş prosesi üçün texnoloji sənədlərdə əksini tapmış işin peşə-ixtisas bölgüsü
 - Fərdi məsləhət vermə, qrup halında məsləhətləşmə, öz-özünə qiymət verilməsinə müxtəlif yardım formaları
 - Milli səviyyədə ixtisaslı kadr çatışmazlığı; işçi qüvvəsi dəyərinin artırılması; öz işçilərinin əməyindən daha səmərəli istifadə etməkdən ötrü şərait yaradan rəqiblərin təzyiqi
 - Maddi stimullaşdırma və əmək haqqı sisteminin formalaşması
-

Sual: Rəhbərlərin keyfiyyət tələbatına daxildir (Çəki: 1)

- Informasiya daşıyıcıların təqdim etmə formalarına, qəbul etmə və çatdırılma üsulları
 - Bütövlükdə təşkilatın təşkili strukturu və bölmələrin təşkilatı strukturu; rəhbərlərin vəzifə təlimatı
 - Fərdi məsləhət vermə, qrup halında məsləhətləşmə, öz-özünə qiymət verilməsinə müxtəlif yardım formaları
 - Analitik qabiliyyət, kommunikabellik və kommunikasiya vasitələrinin düzgün seçimi bacarığı, qarşıya məqsəd qoyma bacarığı
 - Milli səviyyədə ixtisaslı kadr çatışmazlığı; işçi qüvvəsi dəyərinin artırılması; öz işçilərinin əməyindən daha səmərəli istifadə etməkdən ötrü şərait yaradan rəqiblərin təzyiqi
-

Sual: Sosial siyasət strategiyası və taktikasında hansı məsələlər nəzərdə tutulur (Çəki: 1)

- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması, insanların məqsədə uyğun fəaliyyətinin əsas şərti kimi tələbatın dərk edilməsi, cəmiyyət üzvlərinin rifahını maksimum təhlil edən həyat şəraitinin əldə edilməsi
 - Həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, əhali məşğulluğunun effektiv təmin olunması, ölkədə konstitusiya hüququna əməl olunması
 - İcra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması
 - Şəxsi kapitalına görə əhalinin gəlirlərinin artması təmin olunsun, cəmiyyətin iqtisadi və sosial məsuliyyətinin artması yolu ilə himayədarlıq aradan qaldırılsın, əhalinin sosial müdafiəsi mexanizminin yaradılması
 - Investisiya fəaliyyətinin sosial proqramların həyata keçirilməsinə istiqamətlənməsi, aztəminatlılara istiqamətlənən vəsaitin ünvanlılığının güclənməsi
-

Sual: Sosial siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün hansı zəruri şəraitin olması məqsəduyğundur (Çəki: 1)

- Əmək aktivliyinin yüksəldilməsi və istehsalın inkişafının stimullaşdırılmasının əsas amili kimi, əhalinin pul gəlirlərinin onun əmək fəaliyyətindən asılılığının təmin olunması
 - Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
 - Əhalinin gəlirləri siyasətinin ümumi məsələləri, əmək haqqı siyasəti, sosial partnyorluq, sosial sığorta, əməyin mühafizəsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi
 - Əhalinin gəlirləri siyasətinin ümumi məsələləri, əmək haqqı siyasəti, sosial partnyorluq, sosial sığorta, əməyin mühafizəsi
 - Müəyyən xidmət sahələrinin fəaliyyəti, məşğulluq fondunu, işsizliyə görə müavinətlərin verilməsi, proqramının hazırlanması məqsəduyğundur
-

Sual: Sosial proseslərin tənzimlənməsi üçün dövlətin sosial siyasətində hansı istiqamətlər nəzərdə tutulur (Çəki: 1)

- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
 - Əmək haqqı siyasəti, sosial partnyorluq, sosial sığorta, əməyin mühafizəsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi, məşğulluq siyasəti, demografik siyasət
 - Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
 - Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqə, uğur qazanma
 - Azərbaycan Respublikasının sosial siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün yeni iş yerlərinin yaradılması
-

Sual: Turizmdə məşğulluq və əmək siyasəti hansı vəzifələri əhatə edir (Çəki: 1)

- Yeni iş yerlərinin yaradılması, müəyyən xidmət sahələrinin fəaliyyəti, məşğulluq fondunu, işsizliyə görə müavinətlərin verilməsi
 - Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək
 - Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
 - Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək
 - Azərbaycan Respublikasının sosial siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün yeni iş yerlərinin yaradılması
-

Sual: Əmək qabiliyyəti olmayan və aztəminatlı təbəqələrinin sosial müdafiəsinin istiqamətlərinə aiddir (Çəki: 1)

- Sosial yardım, əhaliyə sosial xidmət, pensiya təminatı
 - Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma
 - Pensiya təminatı, sosial yardım, əhaliyə sosial xidmət, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe
 - Sosial yardım, əhaliyə sosial xidmət, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk
 - Təhsil, səhiyyə proqramlarının həyata keçirilməsi, onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, mənzil-kommunal təsərrüfatının inkişafı və s.
-

Sual: Sosial infrastrukturun inkişafı siyasəti hansı tədbirlər sistemini özündə birləşdirir (Çəki: 1)

- Təhsil, səhiyyə proqramlarının həyata keçirilməsi, onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, mənzil-kommunal təsərrüfatının inkişafı və s.
 - Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
 - Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
 - Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
 - Sosial təminatın yeni sisteminin yaradılması, sosial köməliyin ünvanlılığı, bazar mexanizmi əsasında sosial sektorun inkişafı
-

Sual: İnsan kapitalı ilə fiziki kapitalın oxşar cəhətləri hansılardır (Çəki: 1)

- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.
 - Zaman keçdikcə insanın imkanları kəsədləşir, bilgiləri azalır, onların daşıyıcıları tənəzzülə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir
 - Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma
 - Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
 - İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədəuyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi
-

Sual: Turizmdə insan kapitalının inkişafına yönəldilmiş effektiv siyasətin aparılması hansı proqramların həyata keçirilməsini nəzərdə tutur (Çəki: 1)

- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədəuyğun bölgüsü, təhsilə və tibbi xidmət

O insandan ayrıla bilməz, onu pula almaq olmaz, onu ancaq müəyyən şərtlərlə istifadəyə götürmək yaxud vermək olar, bilikləri əlavə sərmayə qoymadan, iş yerində təlim keçmək yolu ilə əldə etmək olar

Qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün, zəmanət verilmiş minimal gəlirin əldə olunmasına sosial yardım

Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.

İnsan kapitalı fiziki və mənəvi aşınmaya məruz qalır: zaman keçdikcə insanın imkanları kəsədləşir, bilgiləri azalır, onların daşıyıcıları tənəzzülə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir

Sual: Turizm sahəsində çalışanlar əmək bazarında öz üzərinə hansı əsas sərmayə növünü götürürlər (Çəki: 1)

Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.

İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədəuyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi

Zaman keçdikcə insanın imkanları kəsədləşir, bilgiləri azalır, onların daşıyıcıları tənəzzülə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir

Turizm təhsilə və peşə hazırlığına sərmayə, mühacirət xərcləri, iş yerinin axtarılması xərcləri

Turizmdə humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi, bələdiyyə məqsədli proqramların üstün sahələrinin müəyyən edilməsi

Sual: Sosial siyasətin modellərini təsnifləşdirin (Çəki: 1)

Sosial yönümlü bazar iqtisadiyyatı, paternalist sosialist dövləti, isveç, rifah dövləti

Mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması modelləri

Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqə, uğur qazanmanın bazar modelləri

Sosial-mədəni inkişafın bazar tipli inkişaf modelləri

İsveç, rifah dövləti, sosial yönümlü bazar iqtisadiyyatı, paternalist sosialist dövləti, uğur qazanmanın bazar modelləri, sosial-mədəni inkişafın bazar tipli inkişaf modelləri

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	6 %

Sual: Turizmin inkişafında mənəvi dəyərlərin maddi-texniki elementlərinə aiddir (Çəki: 1)

Dövlət müəssisələri ilə müştərək şəkildə layihə və tədbirlərin həyata keçirilməsi üçün kommersion təşkilatlarından daxil olan vəsaitlər

İnsan ləyaqətinə hörmət hüququ kimi azadlıqların verilməsi, xalqların öz müqəddəratlarını həll etməyə hörmət

- Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınları
 - Bazarın seqmentləşməsi əhalinin öz mədəni irsinə marağı artırmaq
 - Dövlətin yığım vəsaiti və əhalinin şəxsi əmlakının və yığımlarının dəyişilməsi hesabına cari illərdə istifadə olunan əmtəə və xidmət miqdarı
-

Sual: Mədəniyyət sferasının inkişafının prinsipial problemlərinə daxil edilir (Çəki: 1)

- Öz iştirak payı, risklərin bölgüsündə rolu və əldə olunan nəticənin mənimsənməsində ədalətli bölgü sistemi
 - Şəhərlə kənd arasındakı fərqi aradan götürülməsi üçün mədəniyyət və incəsənət sahələrindən daha geniş istifadə olunması
 - Peşəkar incəsənət, xalq incəsənəti, özfəaliyyət yaradıcılığı, bədii tənqid, təşkil olunmamış bədii özfəaliyyət
 - Ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştlər, zəmanətli və ya güzəştlili kreditlərin verilməsi
 - Ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, inventar və maddi sərvətlərin uçotu, vaxtli-vaxtında hesabatların verilməsi
-

Sual: Mədəniyyət və incəsənət sektorunda bədii özfəaliyyətin komponentlərinə daxil olan göstəricilərə aiddir (Çəki: 1)

- Əhalinin daha çox hissəsinin bu sahələrin xidməti ilə əhatələnməsi və onun yaxşılaşdırılması
 - Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
 - Dövlət maraqları, region maraqları, əhalinin maraqları, turizm subyektinin maraqları, xalq incəsənəti, özfəaliyyət yaradıcılığı, bədii tənqid, təşkil olunmamış bədii özfəaliyyət
 - Stimullaşdırma yolu ilə innovasiya əsasında istehsal edilən, yüksək keyfiyyətli turməhsul və xidmətlərə təklifləri dayanıqlı inkişaf
 - Təşkil olunmamış bədii özfəaliyyət, peşəkar incəsənət, xalq incəsənəti, özfəaliyyət yaradıcılığı, bədii tənqid
-

Sual: Təşkil olunmamış bədii özfəaliyyət, peşəkar incəsənət, xalq incəsənəti, özfəaliyyət yaradıcılığı, bədii tənqid (Çəki: 1)

- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
 - Ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, inventar və maddi sərvətlərin uçotu, vaxtli-vaxtında hesabatların verilməsi
 - Pullu bədii özfəaliyyət konsertlərindən və tamaşalarından daxil olan pul, iştirakçıların və valideynlərinin ödədikləri üzvlük haqqı
 - Yüksək keyfiyyətli turməhsul və xidmətlərə təklifləri dayanıqlı inkişaf etdirmək üçün şərait yaratmaq
 - Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
-

Sual: Mədəniyyət və incəsənət sektorunda dərnəklərin təşkili zamanı hansı rəsmiyyətçilik formalarından istifadə edilir (Çəki: 1)

- Kadrların uçotu üzrə sənədlər, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
- Pullu konsertlər, kütləvi mühazirələr, rəqs gecələri, tamaşalar, teatr kostyumlarının kirayəsi, rekvizit, idman avadanlığının kirayəsi
- Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması

- Sosial-iqtisadi inkişafın optimal variantının əsasını formalaşdırmaq və onun hansı dəqiqliklə yığım prosesini təkrarlamasına nəzarət
 - Təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, inventar və maddi sərvətlərin uçotu
-

Sual: Mədəniyyət və incəsənət sektorunda həvəskar birliklərin prinsiplərinə aşağıdakılar aiddir (Çəki: 1)

- Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar tərbiyə müəssisələri, gənclər evi və sarayları, kitabxanalar, məktəblər
 - Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə
 - Sosial-iqtisadi inkişafın optimal variantının əsasını formalaşdırmaq və onun hansı dəqiqliklə yığım prosesini təkrarlamasına nəzarət
 - İstehsal sferasında sahibkarlıq strukturlarını müdafiə etmək, məqsədyönlü istiqamətləndirmək
 - Qismən öz xərcini ödəmə prinsipi əsasında, tam öz xərcini ödəmə prinsipi əsasında
-

Sual: Mədəniyyət və incəsənət sektorunda hansı təşkilatlar təsisçilik hüququna malikdirlər (Çəki: 1)

- Dərnək iştirakçılarının və ya burada təlim alan uşaqların valideynlərinin ödədikləri üzvlük haqqı
 - İl üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli
 - Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri, həm təşkilatlara, həm də ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı
 - Regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
 - Kitabxanalar, məktəblər, mənzil-istismar təşkilatları, həmkarlar ittifaqı, digər ictimai təşkilatlar və yaradıcılıq ittifaqları
-

Sual: Mədəniyyət sektorunda «Xalq özfəaliyyət kollektivi haqqında əsasnamə»də hansı ümumi qaydalar mövcuddur (Çəki: 1)

- Pullu bədii özfəaliyyət konsertlərindən və tamaşalarından daxil olan pul
 - Milli və regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
 - Ştat-nomenklatura sistemi və maliyyələşdirmə məsələləri
 - Üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
 - Milli və regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
-

Sual: Mədəniyyət və incəsənət sektorunda büdcə maliyyələşdirilməsi hansı istiqamətlər üzrə həyata keçirilir (Çəki: 1)

- İl üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
- Mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi, mədəniyyət xadimlərinə, gənc yaradıcılara qrantlar və s.
- Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar tərbiyə müəssisələri, gənclər evi və sarayları, digər ictimai təşkilatlar və yaradıcılıq ittifaqlarının maliyyə mənbələri
- Dərnək iştirakçılarının və ya burada təlim alan uşaqların valideynlərinin ödədikləri üzvlük haqqı, habelə pullu bədii özfəaliyyət konsertlərindən və tamaşalarından daxil olan pul

Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri, həm təşkilatlara, həm də ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştlər

Sual: Mədəniyyət və incəsənətin müəssisələrinin dolayı maliyyələşmə mənbələrinə aiddir (Çəki: 1)

- Milli və regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
 - Zəmanətli və ya güzəştli kreditlərin verilməsi, mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştlər
 - Dərnək iştirakçılarının və ya burada təlim alan uşaqların valideynlərinin ödədikləri üzvlük haqqı, habelə pullu bədii özfəaliyyət konsertlərindən və tamaşalarından daxil olan pul
 - Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar tərbiyə müəssisələri, gənclər evi və sarayları
 - II üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı
-

Sual: Mədəniyyət və incəsənət sektorunda maliyyələşmənin qeyri-dövlət mənbələrinə aiddir (Çəki: 1)

- Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri, həm təşkilatlara, həm də ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı
 - Kommersiya təşkilatlarından daxil olan vəsaitlər, lisenziyalaşdırmadan əldə edilən mədaxil
 - Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
 - II üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli
 - Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar tərbiyə müəssisələri, gənclər evi və sarayları, kitabxanalar, məktəblər
-

Sual: Turist-ekskursiya təşkilatlarında maliyyə intizamına riayət olunması göstəricilərinə aiddir (Çəki: 1)

- Dövlət müəssisələri ilə müştərək şəkildə layihə və tədbirlərin həyata keçirilməsi üçün kommersiya təşkilatlarından daxil olan vəsaitlər
 - Əmək haqqı fondu israf edilməməlidir, xəzinə əməliyyatları və uçotun bütün növləri düzgün aparılmalıdır, ştat cədvəli pozulmamalıdır
 - Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
 - Əmək haqqı fondu israf edilməməlidir, xəzinə əməliyyatları və uçotun bütün növləri düzgün aparılmalıdır, ştat cədvəli pozulmamalıdır
 - II üçün təlim-tərbiyə işi proqramları və planları
 - Turist kontingentinin tələbinin uyğun mövcud şəraiti nəzərə alınmaqla tədqiqi və planlaşması
-

Sual: Mədəni sferada menecerin peşəkarlıq göstəricilərinə aiddir (Çəki: 1)

- II üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli
- Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar tərbiyə müəssisələri
- Dövlət müəssisələri ilə müştərək şəkildə layihə və tədbirlərin həyata keçirilməsi üçün kommersiya təşkilatlarından daxil olan vəsaitlər
- Vəsaitlər ciddi olaraq məqsədli xərclənməlidir, ştat cədvəli pozulmamalıdır
- Təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, vəsaitlərin vaxtında istifadə olunması
- Təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, vəsaitlərin vaxtında istifadə olunması

Sual: Mədəniyyət və incəsənət sektorunda büdcə vəsaitlərinin mənbələrinə aiddir (Çəki: 1)

- Vergi güzəştləri, təşkilatlara, mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə edilən güzəştlər
 - Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
 - Pullu konsertlər, kütləvi mühazirələr, rəqs gecələri, tamaşalar, teatr kostyumlarının kirayəsi, rekvizit, idman avadanlığının kirayəsi
 - Dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
 - Pullu konsertlər, kütləvi mühazirələr, rəqs gecələri, tamaşalar, teatr kostyumlarının kirayəsi, rekvizit, idman avadanlığının kirayəsi
 - Mühazirələr, mədəniyyət, incəsənət, ədəbiyyat, diyarşünaslıq, tibb, pedaqoqika və s. məsələlər üzrə əhaliyə xidmətlər
-

Sual: Mədəniyyət və incəsənət sektorunda məktəbdənkənar tərbiyə müəssisələri hansı istiqamətlərdə pullu xidmətlər təklif edir (Çəki: 1)

- Sosial-iqtisadi təhlil, bərabərlik və qeyri-bərabərlik sisteminin formalaşdırılması, yeniliklər
 - Məqsədyönlü istiqamətləndirmək, stimullaşdırmaq yolu ilə innovasiya əsasında istehsal edilən, yüksək keyfiyyətli turməhsul və xidmətlərə təklifləri
 - Vergi güzəştləri, təşkilatlara, mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə edilən güzəştlər
 - Əhalinin mədəni tələbatlarını ödəmək üçün mübarizə aparırlar, dövlət qanunçuluğu əsasında hərəkət edir
 - Həvəskar biliklər və maraq klubları, təbiət elmləri bilikləri, ixtiraçılar
-

Sual: Turizm müəssisə və təşkilatlarında idarəetmənin prinsiplərinə aiddir (Çəki: 1)

- Sosial-iqtisadi inkişafın optimal variantının əsasını formalaşdırmaq və onun hansı dəqiqliklə yığım prosesini təkrarlamasına nəzarət
 - Sosial-iqtisadi təhlil, bərabərlik və qeyri-bərabərlik sisteminin formalaşdırılması
 - Tam təsərrüfat hesabı və özünü maliyyələşdirmə prinsipləri və rəqabət şəraitində fəaliyyət göstərir, mədəni tələbatı ödəmək üçün mübarizə aparırlar
 - Dövlət büdcəsinin formalaşdırılması, mədəni idman inventarının alınması, musiqi alətlərinin, tədris avadanlığının, səhnə geyimlərinin, eləcə də reklam, sərgilərin tərtibatı, nəqliyyat xərclərinin ödənilməsi əsasında
 - Mühazirələr, mədəniyyət, incəsənət, ədəbiyyat, diyarşünaslıq, tibb, pedaqoqika və s. məsələlər üzrə əhaliyə xidmətlər
-

Sual: Turizm müəssisə və təşkilatlarında planlar tərtib edilərkən hansı normativlərdən istifadə edilir (Çəki: 1)

- Göstərilən xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri
 - Mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi, kapital qoyuluşlarının maliyyələşdirilməsi
 - Gömrük normativləri, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqı normativləri, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric normativləri
 - Turizm fəaliyyətinin bəzi növlərinin lisenziyalaşdırılması normativləri
 - Tədris avadanlığının, səhnə geyimlərinin, eləcə də reklam, sərgilərin tərtibatı, nəqliyyat xərclərinin ödənilməsi normativləri
-

Sual: Turizm müəssisə və təşkilatlarında tariflərin təsdiq olunması üçün maliyyə orqanlarına hesablamalardakı məlumatlara aiddir (Çəki: 1)

- Gömrük bəyannaməsi, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
 - Kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
 - Valideyn himayəsindən məhrum olan uşaqların, yetim uşaqların üzvlük haqqından azad edilməsi, əlavə vəsaitdən dərnək işçilərinin mükafatlandırılması
 - Dövlətin iqtisadi və sosial inkişaf planına uyğun olaraq qurulur, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipləri
 - Mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi, kapital qoyuluşlarının maliyyələşdirilməsi
-

Sual: İstirahət parklarının müdiriyyəti dərnəklər təşkil edərkən hansı rəsmiyyətçilik qaydalarına riayət etməlidirlər (Çəki: 1)

- Gömrük bəyannaməsi, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
 - Dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, ekspertizanın rəyi
 - Kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli, dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, ərazidəki idmançıların uçotu
 - Üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
 - Kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
-

Sual: Turizm və sosial-mədəni xidmətlərində ekskursiya müəssisələrinin maliyyələşdirilməsi bölmələrinə aiddir (Çəki: 1)

- Kapital qoyuluşlarının maliyyələşdirilməsi, mədəni proqramların maliyyələşdirilməsi, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
 - Mədəniyyət idarələri şəbəkəsinin inkişafı ilə bağlı kapital qoyuluşları və sosial yardımlar, dotasiyalar
 - Təşkilatlara, mədəniyyət xadimlərinə, gənc yaradıcılara qrantlar, vergilər, sosial müdafiə xərcləri
 - Təşkilatlara, gənc yaradıcılara qrantlar, vergilər, sosial müdafiə xərcləri, sosial yardımlar, dotasiyalar
 - Kadrlar uçotu üzrə sənədlər, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası, milli və regional əhəmiyyətli mədəni proqramların maliyyələşdirilməsi
-

Sual: Turizm və sosial-mədəni xidmətlərinin təşkilində mədəniyyət və incəsənət müəssisələrinin dolayı maliyyələşdirilməsinin inkişafı hansı dotasiyalar hesabına həyata keçirilir (Çəki: 1)

- Kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə məxaric smetası
 - Güzəştlər, əmanətli və ya güzəştli kreditlərin verilməsi
 - Təşkilatlara, mədəniyyət xadimlərinə, gənc yaradıcılara qrantlar, vergilər, sosial müdafiə xərcləri, əmanətli və ya güzəştli kreditlərin verilməsi
 - Dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
 - Əsaslı vəsait qoyuluşu, ana və uşaqların mühafizəsi, sanitar tədbirlərin reallaşdırılması
-

Sual: Bazar iqtisadiyyatı şəraitində bazar, dövlət əlaqələri və dövlətin fəaliyyətinə aiddir (Çəki: 1)

- İqtisadi siyasət mexanizmlərini işləyib hazırlamaq, proqnozlar vermək
- Normalar vermək
- Nəzarət etmək

- Satışı yerinə yetirmək
 - Qanunlar qəbul etmək
-

Sual: Turizm və sosial-mədəni xidmətlərində işguzar xidmətlərin qeyri-texniki növlərinə hansı göstəricilər aiddir (Çəki: 1)

- Informasiya, ekspertiza, məsləhət xidmətləri
 - Firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətlər
 - Informasiya, ekspertiza, məsləhət, firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətləri
 - Maliyyə-kredit, və sığorta xidmətləri
 - Maliyyə-kredit, və sığorta xidmətləri, informasiya, ekspertiza, məsləhət xidmətləri
-

Sual: Turizm və sosial-mədəni xidmətlərində resursların ədalətli bölünməsinə təmin edən liberal bazar iqtisadiyyatının qurulması üçün hansı vəzifələr müəyyənləşdirilmişdir (Çəki: 1)

- İstehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
 - Yeni istehlak dəyəri yaradan, əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan sahələr
 - Dünya iqtisadiyyatına inteqrasiya, ekoloji təhlükəsizliyin təmin olunması, tarazlı iqtisadi inkişafın təminatı, əhalinin layiqli həyat səviyyəsinə nail olunması
 - Zəhmətkeşlərin gəlirlərinin artması, turizmin ekoloji cəhətdən zərərsiz olması, asudə vaxtdan səmərəli istifadə
 - Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri hesabına inkişaf istiqamətinin müəyyən olunması
-

Sual: Turizm və sosial-mədəni xidmətlərinin beynəlxalq və transmilli miqyas halını almasına hansı amillər təsir edir (Çəki: 1)

- Turistlərin yaşadığı ölkənin daxili siyasi sabilliyi, turistləri qəbul edən ölkənin daxili siyasi sabilliyi, ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər, iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr, turist mübadiləsi üzrə dövlətlərarası və hökumətlərarası əməkdaşlıq sazişləri
 - Turistlərin yaşadığı ölkənin daxili siyasi sabilliyi, turistləri qəbul edən ölkənin daxili siyasi sabilliyi, əhalinin əsas kütləsinin yaşayış səviyyəsi
 - Turizmin cəlbediciliyi və potensial rentabelliği xaricdən investisiyaların axınına təsir göstərir
 - Təbii-ekoloji, sosial-iqtisadi, siyasi, demoqrafik amillər
 - Turistlərin yaşadığı ölkənin daxili siyasi sabilliyi, turistləri qəbul edən ölkənin daxili siyasi sabilliyi, ölkələr arasında dostluq, mehriban qonşuluq
-

Sual: Turların təşkili zamanı memarlıq şəhərsalma ekskursiyalarına daxildir (Çəki: 1)

- Tarixi-ölkəşünaslıq, arxeoloji, maddi tarixi mənbələrin nümayişi, etnoqrafik, hərbi-tarixi, tarixi-bioqrafik, tarixi muzeylər ekskursiyaları
 - Ədəbi-bioqrafik, ədəbi-tarixi, milli ədəbiyyatın inkişafının müəyyən dövrlərini açıqlayan ekskursiyalar, ədəbi-bədii
 - İstehsalat-tarixi, istehsalat-iqtisadi, istehsalat-texniki, şagirdlər üçün peşə yönümlü
 - Müəyyən tarixi dövrün memarlıq ədidələrinin nümayişi, bir memarın yaradıcılığını əks etdirən müasir memarlıq nümunələrinin nümayişi
 - Fərdi və qrup şəklində, yerli əhali, gəlmə turistlər, yaşlılar, məktəblər üçün
-

Sual: Turizm və sosial-mədəni xidmətlərdə maliyyə resurslarına daxil edilir (Çəki: 1)

- Dövriyyə vəsaitləri, habelə maliyyə vasitələri, debitor borcları, gələcək dövr üçün xərclər VƏ digər aktivlər
- Dövriyyə vasitələrinin dəyişilməsi və onların strukturunun dövriyyəsi ilə

- Maliyyə vasitələri və turist firmasının kapitalları, material və qeyri-material əhəmiyyətli turizm və turist suvenir təklifi xidmətləri, turistlərin marağına səbəb ola bilən əmtəə və xidmətlərin alınması üçün maliyyə vasitələri
 - İxtisaslı kadr potensialının təkmilləşdirilməsi, mehmanxana kompleksinin strukturunun funksional təyinatını, komfortluğunu VƏ ekstralyuks sisteminin tənzimlənməsini təşkil edən normativ göstəricilər
 - Ekskursiya obyektini xarakterizə edən məlumatlar, obyektin növü, adı, onunla əlaqəli hadisələr, yerləşdiyi ərazi, qısa təsviri, yaranma tarixi, mənbələr
-

Sual: Turizm yollayışlarının hazırlanması və təşkili hansı iqtisadi əsaslarla həyata keçirilir (Çəki: 1)

- Ona görə ki, turist firmaları şəxsi VƏ cəlbədicə vasitələrə yeni gizli reklam olmayan tədbirlərlə turistlərin maraqlarına səbəb olurlar
 - Turoperatorlar və turagentlər tərəfdən marketinq proqramlarının işlənməsi
 - Maliyyə vasitələri və turist firmasının kapitalları, material və qeyri-material əhəmiyyətli turizm və turist suvenir təklifi xidmətləri
 - İxtisaslı kadr potensialının təkmilləşdirilməsi, kadrların bazar modellərinə uyğun yenidən hazırlığı
 - Məlumatlar, obyektin növü, adı, onunla əlaqəli hadisələr, yerləşdiyi ərazi, qısa təsviri, müəllifləri, yaranma tarixi, mənbələr
-

Sual: Təkrar dövriyyə vasitələrinin kreditləşməsi nə üçün zəruridir (Çəki: 1)

- Ona görə ki, ekskursiya obyektini xarakterizə edən məlumatlar, obyektin növü, adı, onunla əlaqəli hadisələr, yerləşdiyi ərazi, qısa təsviri, müəllifləri
 - İstirahət vaxtı başlamazdan əvvəl proqnozlaşdırılaraq turagent, turoperatorlar tərəfdən marketinq proqramlarının işlənməsi
 - Maliyyə vasitələri və turist firmasının kapitalları, material və qeyri-material əhəmiyyətli turizm və turist suvenir təklifi xidmətləri
 - İxtisaslı kadr potensialının təkmilləşdirilməsi, kadrların bazar modellərinə uyğun yenidən hazırlığı
 - Turist firmaları şəxsi VƏ cəlbədicə vasitələrə yeni gizli reklam olmayan tədbirlərlə turistlərin maraqlarına səbəb olurlar
-

Sual: Turdövriyyədə iştirak edən subyektlərin gəlirlərini hansı metodlarla reallaşdırılması mümkündür (Çəki: 1)

- İstehlak davranışı modelinin istehlakçıların maraqlarını ifadə edən əsaslarla qurulması və onun perspektivini qiymətləndirmək
 - Intuitsiyaya əsaslanaraq üstün gəlir əldə etmək məqsədilə yüksək riskə gedən ekstrimal investor tipi
 - Respublikada bazar tipli iqtisadi sistemin formalaşması və dərinləşməsi istiqaməti olaraq bazar metodlarının reallaşdırılması
 - Müəssisənin nizamnamə kapitalına onun idarə edilməsində iştirak etmək
 - Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınları
-

Sual: Türizmin bazar tipli birinci inkişaf modelinə hansı ölkə xarakterikdir və bu model hansı səbəblərə görə qəbul edilmişdir (Çəki: 1)

- Avropa. Dövlət turizm adminstrasiyası özəl biznes və yerli hakimiyyət orqanları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir
- Türkiyə, Misir, Tunis. Bu model bütövlükdə turizm sahəsinin fəaliyyətini idarə edən güclü və avtoritet nazirliklərin olmasını tələb edir
- ABŞ. Dövlət turizm adminstrasiyası özəl biznes və yerli hakimiyyət orqanları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir

- Türkiyə, Misir, Tunis. Büdcə xərclərinin ixtisarı, beynəlxalq turizm bazarında dövlətin mövqeyinin möhkəmləndirilməsi, xarici turistlər üçün ərazinin cəlbediciliyini tələb edir
 - Birləşmiş Ştatlarda büdcə xərclərinin ixtisarı, beynəlxalq turizm bazarında dövlətin mövqeyinin möhkəmləndirilməsi, xarici turistlər üçün ərazinin cəlbediciliyini tələb edir
-

Sual: Turizmin bazar tipli ikinci inkişaf modelinə hansı ölkələr xarakterikdir və bu model hansı səbəblərə görə qəbul edilmişdir (Çəki: 1)

- Avropa. Dövlət turizm adminstrasiyası özəl biznes və yerli hakimiyyət orqanları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir
 - ABŞ. Dövlət turizm adminstrasiyası özəl biznes əlaqədə fəaliyyət göstərir
 - ABŞ. Büdcə xərclərinin ixtisarı, beynəlxalq turizm bazarında dövlətin mövqeyinin möhkəmləndirilməsi, xarici turistlər üçün ərazinin cəlbediciliyini tələb edir
 - Bu model Türkiyə, Misir, Tunis kimi ölkələrin bütövlükdə turizm sahəsinin fəaliyyətini idarə edən güclü nazirliklərin olmasını tələb edir
 - Türkiyə, Misir, Tunis. Büdcə xərclərinin ixtisarı, beynəlxalq turizm bazarında dövlətin mövqeyinin möhkəmləndirilməsi, xarici turistlər üçün ərazinin cəlbediciliyini tələb edir
-

Sual: Turizmin bazar tipli üçüncü inkişaf modelinə hansı ölkələr üçün xarakterikdir və bu model hansı səbəblərə görə qəbul edilmişdir (Çəki: 1)

- ABŞ. Büdcə xərclərinin ixtisarı, beynəlxalq turizm bazarında dövlətin mövqeyinin möhkəmləndirilməsi, xarici turistlər üçün ərazinin cəlbediciliyini tələb edir
 - Türkiyə, Misir, Tunis. Bu model bütövlükdə turizm sahəsinin fəaliyyətini idarə edən güclü və avtoritet nazirliklərin olmasını tələb edir
 - Dövlət turizm adminstrasiyası Avropada özəl biznes və yerli hakimiyyət orqanları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir
 - ABŞ. Dövlət turizm adminstrasiyası özəl biznes və yerli hakimiyyət orqanları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir
 - Türkiyə, Misir, Tunis. Büdcə xərclərinin ixtisarı, beynəlxalq turizm bazarında dövlətin mövqeyinin möhkəmləndirilməsi, xarici turistlər üçün ərazinin cəlbediciliyini tələb edir
-

Sual: Turizmin sosial-iqtisadi inkişaf modelləri hansı səviyyələrdə ölçülür (Çəki: 1)

- Resurs təminatı və təşkilatı iqtisadi quruluş olaraq funksional vəzifələrin bölgüsünə uyğun ixtisaslaşma səviyyəsində
 - Region miqyasında müstəqil təsərrüfat sahələri; turizm təsərrüfat subyekti səviyyəsində
 - Bazarın seqmentləşməsi, bazarın məqsədli seqmentlərinin seçilməsi, hər bir məqsədli seqment üçün marketing kompleksinin işlənməsi
 - Yerli hakimiyyətin reklam-informasiya sahəsində fəallığı, yerli və hakimiyyət səviyyəsində azad adminstrativ və vergi siyasəti
 - İşçilərin potensialının inkişaf etdirilməsi, ticarət, göstərilən xidmətlərin həcmının artması, firmanın öz işçilərinə görə sosial məsuliyyətinin artması
-

Sual: Respublikamız hansı beynəlxalq və regional təşkilatlarla turizm sahəsində əməkdaşlıq edir (Çəki: 1)

- Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Asala, Daşnaksutun, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM
- Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Daşnaksutun, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM
- İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB üzv dövlətlərinin Turizm Şurası

- Ümumdünya Turizm Təşkilatı, Asala, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
 - Asala, Daşnaksuton, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
-

Sual: İslam Konfransı Təşkilatının turizm nazirlərinin V Konfransı harada keçirilmişdir və hansı deklarasiya qəbul olunmuşdur (Çəki: 1)

- Azərbaycanda və Turizm üzrə Gəncə Deklorasiyası qəbul olunmuşdur
 - Qazaxstanda və Turizm üzrə Bişkek Deklorasiyası qəbul olunmuşdur
 - Azərbaycanda və Turizm üzrə İslam Deklorasiyası qəbul olunmuşdur
 - Türkiyədə və Turizm üzrə Ankara Deklorasiyası qəbul olunmuşdur
 - Ölkəmizdə və Turizm üzrə Bakı Deklorasiyası qəbul olunmuşdur
-

Sual: Turizmin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə daxildir (Çəki: 1)

- Turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunluğunu təmin etmək, turizmin dövlət tənzimlənməsini həyata keçirmək
 - İnhisarçılığa əsaslanmaqla turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazasını yaratmaq
 - Korrupsiya yolu ilə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazasını yaratmaq
 - Turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazasını yaratmaq
 - İnhisarçılığa əsaslanmaqla turizm bazarını formalaşdırmaq, turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsi
-

Sual: Mədəniyyət və incəsənət sektorunun inkişafında maliyyə vasitələrinin nəzarət funksiyalarının geniş tərkibli fəaliyyətinin təmin olunması aşağıdakılardan ibarətdir (Çəki: 1)

- Turistlərə xidmət göstərən qida müəssisələrində yerlərin sayı; turistlərə xidmət göstərən ticarət, ictimai-iaşə, əyləncə müəssisələri
 - Turizm məhsullarına və xidmətlərinə tələbat, regional yerləşmə, turist axınları, turizm mərkəzinin idarəedici heyətinin VƏ əmək personalının yerləşməsində mərkəz rəhbərlərinin azad səlahiyyətlərindən
 - Ekskursiya obyektini xarakterizə edən məlumatlar, obyektin növü, adı, onunla əlaqəli hadisələr, yerləşdiyi ərazi, qısa təsviri, müəllifləri
 - Norma və normativlərin və məqsədli maliyyə mənbələrinin həcmi, müddətliyi və bu məqsədlə həyata keçiriləcək maliyyə əməliyyatının qanunvericilik bazası və strukturundan
 - Əsas fondlar, qeyri-material aktivləri, dövriyyə vəsaitləri, habelə maliyyə vasitələri, debitor borcları, gələcək dövr üçün xərclər VƏ digər aktivlər
-

Sual: Turizm sektorunda maliyyə vasitəçiliyinin təkrar dövriyyəsi hansı sxem üzrə müəyyən olunur (Çəki: 1)

- Turistlərə xidmət göstərən qida müəssisələrində yerlərin sayı; turistlərə xidmət göstərən ticarət, ictimai-iaşə
 - Turist firmasının kapitalları, material və qeyri-material əhəmiyyətli turizm və turist suvenir təklifi xidmətləri
 - Maliyyə resurslarının, normaların, normativlərin və məqsədli maliyyə mənbələrinin həcmi, müddətliyi
 - Turizm məhsullarına və xidmətlərinə tələbat, regional yerləşmə, turist axınları, turizm mərkəzinin idarəedici heyətinin VƏ əmək personalının yerləşməsində mərkəz rəhbərlərinin azad səlahiyyətlərindən
 - Ekskursiya obyektini xarakterizə edən məlumatlar, obyektin növü, adı, onunla əlaqəli hadisələr, müəllifləri, yaranma tarixi, mənbələr
-

Sual: Turizmdə təkrar dövriyyənin və onun sürətləndirilməsinin əsas vasitələri necə müşayət olunur (Çəki: 1)

- Maliyyə vasitələri və turist firmasının kapitalları, material və qeyri-material əhəmiyyətli turizm və turist suvenir təklifi xidmətləri
 - Dövriyyə vasitələrinin dəyişilməsi və onların strukturunun dövriyyəsi ilə
 - Vasitələrin dəyişilməsi və onların strukturunun dövriyyəsi
 - İxtisaslı kadr potensialının təkmilləşdirilməsi, kadrların bazar modellərinə uyğun yenidən hazırlığı
 - Ekskursiya obyektini xarakterizə edən məlumatlar, obyektin növü, adı, onunla əlaqəli hadisələr, yerləşdiyi ərazi, qısa təsviri
-

Sual: Turizm müəssisə və təşkilatlarında maliyyə resurslarına daxil edilir (Çəki: 1)

- Qeyri-material aktivləri, dövriyyə vəsaitləri, habelə maliyyə vasitələri, debitor borcları, gələcək dövr üçün xərclər VƏ digər aktivlər
 - Dövriyyə vasitələrinin dəyişilməsi və onların strukturunun dövriyyəsi ilə
 - Maliyyə vasitələri və turist firmasının kapitalları, material və qeyri-material əhəmiyyətli turizm və turist suvenir təklifi xidmətləri, turistlərin marağına səbəb ola bilən əmtəə və xidmətlərin alınması üçün maliyyə vasitələri
 - İxtisaslı kadr potensialının təkmilləşdirilməsi, kadrların bazar modellərinə uyğun yenidən hazırlığı, komfortluğunu VƏ ekstralyuks sisteminin tənzimlənməsini təşkil edən normativ göstəricilər
 - Ekskursiya obyektini xarakterizə edən məlumatlar, obyektin növü, adı, onunla əlaqəli hadisələr, yerləşdiyi ərazi, qısa təsviri, müəllifləri, yaranma tarixi, mənbələr
-

Sual: Turizmdə sosial-mədəni inkişafın idarə olunmasına tələbatın artması hansı göstəricilərlə əlaqədardır (Çəki: 1)

- Menecmentin konkret plan-iqtisad mexanizminin, təşkilat mexanizminin, təşkilat formalarının təkmilləşdirilməsi
 - Bazarda fəaliyyətinin son nəticələrinə görə məsuliyyət daşıyan şəxsin qərar qəbul etməsini təmin edən geniş təsərrüfat müstəqilliyi
 - Məqsəd və vəzifələrin ümumi və konkret məzmununun müəyyən edilməsi, potensial imkanların, resursların və şəraitin nəzərə alınması
 - Müasir ETT-nin nailiyyətlərindən səmərəli istifadə olunması, kompleks sosial-iqtisadi problemlərin həlli, bazar şəraitində qeyri-müəyyənliyin artması
 - Ümumi gəlirlər və xərclər üzrə, tələbat üzrə, əmək haqqı sferasında, marketing fəaliyyətindəki, turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə kənarlaşmalar
-

Sual: Turizm və sosial-mədəni sahələrin tənzimlənməsində idarəetmə tsikli hansı mərhələlərdən ibarətdir (Çəki: 1)

- Milli iqtisadiyyatın ümumi miqyasının genişlənməsi, təşkilati, iqtisadi və sosial əlaqələrin inteqrasiya olunması
 - Potensial imkanların, resursların və şəraitin nəzərə alınması, nəticələrin kompleks qiymətləndirilməsi
 - Biznesin səmərəliliyinin artırılmasına səy göstərilməsi
 - Menecmentin konkret plan-iqtisad mexanizminin, təşkilat mexanizminin, təşkilat formalarının təkmilləşdirilməsi, kadr probleminin günün tələbləri səviyyəsində həll olunması
 - Ümumi gəlirlər və xərclər üzrə, tələbat üzrə, əmək haqqı sferasında, marketing fəaliyyətindəki, turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə kənarlaşmalar
-

Sual: Turizm və sosial-mədəni servis xidmətlərində sosial nəzarətin hansı funksiyaları fərqləndirilir (Çəki: 1)

- Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
 - Əmək intizamının möhkəmləndirilməsi, qiymətləndirmə, stimullaşdırma
 - Firma və bölmələrin rəhbəri, ayrı-ayrı fəaliyyət növünün funksional icraçısı, ayrı-ayrı işlərin təşkilatçısı, inzibati rəhbərlik, nəzarətedici
 - Qrup, özünə nəzarət, inzibati, ictimai təşkilatların
 - Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
-

Sual: Turizm və sosial-mədəni servis xidmətlərində sosial nəzarətin hansı növləri vardır (Çəki: 1)

- Operativ, taktiki və strateji
 - Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq
 - Qrup, özünə nəzarət, inzibati, ictimai təşkilatların
 - Firma və bölmələrin rəhbəri, ayrı-ayrı fəaliyyət növünün funksional icraçısı, ayrı-ayrı işlərin təşkilatçısı, inzibati rəhbərlik, nəzarətedici
 - Əmək intizamının möhkəmləndirilməsi, qiymətləndirmə, stimullaşdırma
-

Sual: Turizm və sosial-mədəni servis xidmətlərində balans, maliyyə-büdcə aspekti baxımından kənarlaşmalar hansı istiqamətlərdə olur (Çəki: 1)

- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
 - Operativ, taktiki və strateji istiqamətlərdə
 - Firma və bölmələrin rəhbəri, ayrı-ayrı fəaliyyət növünün funksional icraçısı, ayrı-ayrı işlərin təşkilatçısı, inzibati rəhbərlik, nəzarətedici
 - Turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə, tələbat üzrə, əmək haqqı sferasında
 - Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
-

Sual: Turizm və sosial-mədəni servis xidmətlərində planlaşdırma funksiyası hansı prinsiplərə əsaslanmalıdır (Çəki: 1)

- Tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
 - Komplekslilik, lokallıq və qloballaşma, problemin olması
 - Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə
 - Operativ, taktiki, strateji
 - Texniki hazırlıq, maliyyə və mühasibat uçotu
-

Sual: Turizm və sosial-mədəni servis xidmətlərin tənzimlənməsində planlaşdırma hansı əsaslarla müəyyən edilir (Çəki: 1)

- Operativ, taktiki, strateji
 - Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
 - Problemin olması, komplekslilik, qloballaşma
 - Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə
 - Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu
-

Sual: Turizm və sosial-mədəni servis xidmətlərinin planlaşdırmanın geniş aspektli müddət və məzmun baxımından necə səciyyələnir (Çəki: 1)

- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu
- Strateji, operativ, taktiki
- Planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
- Komplekslilik, lokallıq və qloballaşma, problemin olması
- Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə

Sual: Turizm və sosial-mədəni servis xidmətlərində idarəetmə prosesi hansı səviyyələrdə həyata keçirilir (Çəki: 1)

- İdarəetmə prosesinin iyerarxiyası, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, funksional idarəetmə prosesi, idarəetmə orqanları
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi
- Komplekslilik, lokallıq və qloballaşma, problemin olması, funksional idarəetmə prosesi, idarəetmə orqanları
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketing və satış
- İdarəetmə orqanları, idarəetmə prosesinin iyerarxiyası, funksional idarəetmə prosesi

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: Ümumi xarakterli beynəlxalq turizm təşkilatları aşağıdakı kimi təsnifləşdirilir (Çəki: 1)

- Ümumdünya turagentliklər federasiyası, beynəlxalq turoperatorlar federasiyası, beynəlxalq turizm ittifaqı, beynəlxalq turizm alyansı
- Dünya turizminin beynəlxalq assosiasiyası, beynəlxalq turizm ittifaqı, ümumdünya turagentliklər federasiyası
- Ümumdünya səyahətlər və turizm şurası, dünya turizminin beynəlxalq assosiasiyası, beynəlxalq turoperatorlar federasiyası
- Ümumdünya səyahətlər və turizm şurası, dünya turizminin beynəlxalq assosiasiyası, beynəlxalq turizm ittifaqı, beynəlxalq turizm alyansı, beynəlxalq turoperatorlar federasiyası
- Ümumdünya səyahətlər və turizm şurası, dünya turizminin beynəlxalq assosiasiyası, beynəlxalq turizm ittifaqı, beynəlxalq turizm alyansı

Sual: Turizm və sosial-mədəni xidmətlərində kapital qoyuluşunun mənfəətliliyi necə hesablanır (Çəki: 1)

- Turizm müəssisələrinin əldə edə biləcəyi illik gəlirin turizm personalına olan nisbəti ilə
- Turizm sahəsində yaranan istehsal münasibətlərini birləşdirməlidir
- Turizm fəaliyyətinə kömək edir, onun inkişafı üçün şərait yaradır, ölkə haqqında turizm üçün əhəmiyyətli birdiyar kimi təsəvvür yaradır
- İllik gəlirin turizm xidmətinin həcminə olan nisbəti ilə
- Sağlamlığı bərpa etmək, dünya görüşünü genişləndirmək və istirahət-əyləncə vəzifələrini yerinə yetirməklə

Sual: Turizm və sosial-mədəni xidmətlərində bazar seçiminin əsas kriteriyasına aiddir (Çəki: 1)

- Xidmət sahələrinin sosial xidmətinin tənzimlənməsi mexanizmi formasında
 - Turizm sahəsində yaranan istehsal münasibətlərini birləşdirməlidir, turizmin bütün resurslarından səmərəli istifadə olunmasına nail olmalıdır
 - Turizm layihəsinin miqyası üzrə, layihənin məqsədli istiqamətlənməsi üzrə, dövlət müdaxiləsinin dərəcəsi üzrə, pul vəsaitləri istifadəsinin iqtisadi effektivlik səviyyəsi
 - Turoperatorlarla və turagentlərlə əməkdaşlıq və onların dəstəyini qazanmaq imkanı kimi marketing cəhdləri
 - Sağlamlığı bərpa etmək, dünya görüşünü genişləndirmək və istirahət-əyləncə vəzifələrini yerinə yetirmək
-

Sual: Turizm və sosial-mədəni xidmətlərində məhsulunun irəliləyişinin məqsədi hansı istiqamətlərə bölünür (Çəki: 1)

- Satış effektivliyinin yüksəlməsi, bazarın yayılması, tələbin bölüşdürülməsi
 - Turizm sahəsində yaranan istehsal münasibətlərini birləşdirməlidir, turizmin bütün resurslarından səmərəli istifadə olunmasına nail olmalıdır
 - Turizm layihəsinin miqyası üzrə, layihənin məqsədli istiqamətlənməsi üzrə, pul vəsaitləri istifadəsinin iqtisadi effektivlik səviyyəsi
 - Turagentlərlə və turoperatorlarla əməkdaşlıq və onların dəstəyini qazanmaq imkanı kimi marketing cəhdləri
 - Sağlamlığı bərpa etmək, dünya görüşünü genişləndirmək və istirahət-əyləncə vəzifələrini yerinə yetirmək
-

Sual: Turizm və sosial-mədəni xidmətlərində bazarın yayılması istiqamətlərinə aşağıdakılar aiddir (Çəki: 1)

- Bazarın yayılması, tələbin bölüşdürülməsi, satışın effektivliyinin yüksəlməsi
 - Yeni xidmət və marşrutların daxil edilməsi, böyük gəlir gətirən turların xüsusi reklamı, kreditlə səyahətin reklamı
 - Turizm layihəsinin miqyası üzrə, layihənin məqsədli istiqamətlənməsi üzrə
 - Qarşılıqlı təsir mövsümlərində qiymətlərin tərəddüd etməsi, xüsusi kateqoriyalı müştərilərin cəlb edilməsi
 - Qrup turları vasitəsi ilə bir məhsula çəkilən xərclərin azaldılması və mərkəzləşdirilmiş bronlaşdırma sistemindən istifadə edilməsi
-

Sual: Turizm və sosial-mədəni xidmətlərində tələbin bölüşdürülməsi özündə aşağıdakıları birləşdirir (Çəki: 1)

- Bazarın yayılması, tələbin bölüşdürülməsi, satışın effektivliyinin yüksəlməsi
 - Mövcud bazardan müştərilərin böyük miqdarını yayındırmaq, yeni xidmət və marşrutların daxil edilməsi
 - Turizm layihəsinin miqyası üzrə, layihənin məqsədli istiqamətlənməsi üzrə, dövlət müdaxiləsinin dərəcəsi üzrə, pul vəsaitləri istifadəsinin iqtisadi effektivlik səviyyəsi
 - Xüsusi kateqoriyalı müştərilərin cəlb edilməsi
 - Mərkəzləşdirilmiş bronlaşdırma sistemindən istifadə edilməsi
-

Sual: Turizm və sosial-mədəni xidmətlərində satışın effektivliyinin yüksəlməsi özündə hansı göstəriciləri birləşdirir (Çəki: 1)

- Bazarın yayılması, tələbin bölüşdürülməsi, satışın effektivliyinin yüksəlməsi
- Mövcud bazardan müştərilərin böyük miqdarını yayındırmaq, yeni xidmət və marşrutların daxil edilməsi
- Mərkəzləşdirilmiş bronlaşdırma sistemindən istifadə edilməsi, kompleks və qrup turları vasitəsi ilə bir məhsula çəkilən xərclərin azaldılması
- Reklam verən turist müəssisələri, reklam agentliyi, reklamın yayılması üsulları, istehlakçı

○ Reklam tədqiqatları, reklamın yayılması üsullarının seçilməsi, reklam büdcəsinin hazırlanması, reklam fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi

Sual: Turizmdə irəliləyiş üzrə fəaliyyətin səmərəliliyini yoxlamaq nə vaxt həyata keçirilir (Çəki: 1)

- Irəliləyişin məqsədləri müəyyən edildikdən sonra
 - Reklam tədqiqatları, reklam məqsədinin müəyyənləşdirilməsi, reklamın müraciəti üzrə qərarın qəbul olunması
 - Kompleks və qrup turları vasitəsi ilə bir məhsula çəkilən xərclərin azaldılması və mərkəzləşdirilmiş bronlaşdırma sistemindən istifadə edilməsi
 - Reklam verən turist müəssisələri, reklam agentliyi, reklamın yayılması üsulları, istehlakçıların asudə vaxtlarında
 - Xarici turistlərə xidmət etmək imkanı olan müəssisələrdə qiymətlərin baha olması
-

Sual: Turizmdə reklam prosesinin həyata keçməsinin əsas mərhələlərinə aiddir (Çəki: 1)

- Reklam verən turist müəssisələri, reklam agentliyi, reklamın yayılması üsulları, istehlakçı
 - Res-pub-likada yeni tikilmiş istirahət və turizm komplekslərinə qoyulmuş investisiyaların orta məbləği
 - Mövcud bazardan müştərilərin böyük miqdarını yayındırmaq, yeni xidmət və marşrutların daxil edilməsi
 - Xarici turistlərin cəlb olunması üçün müasir regional sosial infrastruktur sahələrin yaradılmaması
 - Reklamın yayılması üsullarının seçilməsi, reklam büdcəsinin hazırlanması, reklam fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi
-

Sual: Turizmdə reklam prosesinin prinsiplərinə daxildir (Çəki: 1)

- Reklam agentliyi, reklamın yayılması üsulları, istehlakçı
 - Res-pub-likada yeni tikilmiş istirahət və turizm komplekslərinə qoyulmuş investisiyaların orta məbləği
 - Mövcud bazardan müştərilərin böyük miqdarını yayındırmaq, yeni xidmət və marşrutların daxil edilməsi
 - Xarici turistlərə xidmət etmək imkanı olan müəssisələrdə qiymətlərin baha olması, müharibə şəraiti
 - Sahənin infrastrukturunun yaradılması
-

Sual: Gəlmə turizminin inkişafına mane olan amillər necə qruplaşdırılır (Çəki: 1)

- Reklam tədqiqatları, reklam məqsədinin müəyyənləşdirilməsi, reklamın müraciəti üzrə qərarın qəbul olunması
 - Res-pub-likada yeni tikilmiş istirahət və turizm komplekslərinə qoyulmuş investisiyaların orta məbləği
 - Mövcud bazardan müştərilərin böyük miqdarını yayındırmaq, yeni xidmət və marşrutların daxil edilməsi, böyük gəlir gətirən turların xüsusi reklamı, kreditlə səyahətin reklamı
 - Turistlərə xidmət etmək imkanı olan müəssisələrdə qiymətlərin baha olması, xarici turistlərin cəlb olunması üçün müasir regional sosial infrastruktur sahələrin yaradılmaması
 - Turistlərin getdikləri ölkələrdə daxili və beynəlxalq nəqliyyat xərcləri, sənayesində xarici investisiya qoyuluşu
-

Sual: Rekreasia kompleksinin maliyyə tərəfini hesablayarkən hansı göstərici əsas götürülür (Çəki: 1)

- Sahənin infrastrukturunun yaradılması
- Yeni tikilmiş istirahət və turizm komplekslərinə qoyulmuş investisiyaların orta məbləği

- Xarici turistlərin cəlb olunması üçün müasir regional sosial infrastruktur sahələrin yaradılmaması
 - Turizm xidməti və məhsullarının xarici və daxili turistlərə satışından, turizm müəssisələri üçün turizm məhsulları və avadanlığının ixracından, sənayesində xarici investisiya qoyuluşu
 - Mövcud bazardan müştərilərin böyük miqdarını yayındırmaq, yeni xidmət və marşrutların daxil edilməsi, böyük gəlir gətirən turların xüsusi reklamı, kreditlə səyahətin reklamı
-

Sual: Turist-rekreasiya zonasını formalaşdırdıqda hansı əsas göstəricilər nəzərə alınır (Çəki: 1)

- Tədarükçülər, turoperatorlar, turizm agentlikləri
 - Turist tələbi qiymət, idxal-ixrac və rəqabət elementləri
 - Turizm xidmətləri tədarükçüləri, idxal-ixrac və rəqabət elementləri
 - Təbiət, sosial-iqtisadi, turizm sənayesinin maddi bazası, turizm təklifi
 - Infrastrukturnun yaradılması
-

Sual: Turizm və sosial-mədəni xidmətlərin maddi-texniki bazasına daxil olan elementləri təsnifləşdirin (Çəki: 1)

- Turizm müəssisələrinin, o cümlədən, mehmanxanaların mövcud maddi-texniki bazası və nömrə fondunun xidmət standartlarına uyğunluq
 - Turistləri nəqliyyatla təmin edən müəssisələr, iaşə müəssisələri, turməhsulun yayılması üzrə firmalar, turist reklam-informasiya idarələri, turist ləvazimatı istehsalı müəssisələr
 - Reklam tədqiqatları, reklam məqsədinin müəyyənləşdirilməsi, reklamın müraciəti üzrə qərarın qəbul olunması
 - Qeyri-mövsüm istehlakçıları cəlb etmək məqsədilə və ilin müxtəlif dövrlərində turist axınının sabitləşməsi üçün mövsümi tələbatə görə qiymətlərin differensiasiyası olmalıdır
 - Təbiətin diqqətəlayiq yerlərinin olması, konsultativ-ümumi idarəçiliklə bağlı suallara cavab verən konsultasiya xidməti göstərən fəaliyyət
-

Sual: Beynəlxalq turizm hüququ institutunun mənbəyinə aiddir (Çəki: 1)

- Hüququn ümumi və sahə prinsipləri və sənayenin inkişafı
 - Beynəlxalq ikitərəfli müqavilə və sazişlər, hüququn sahə prinsipləri
 - Beynəlxalq turizm təşkilatlarının xüsusi funksiyaları
 - Kompleks səfərlər, istirahət və kompleks turlara xidmətlər paketi
 - Milli təşkilatların tərəfdaşlığı və əməkdaşlığı
-

Sual: Beynəlliləşmə prosesi turizmdə aşağıdakı kimi təzahür edir (Çəki: 1)

- Marketing strategiyasının işlənməsi-nə qoyulan investisiyalar, beynəlxalq bronlaşdırma sistemlərindən istifadə
 - Pasport və vizaların alınması zamanı rəsmiyyətçiliyin sadələşdirilməsi, turizm əlaqələrinin və səyahətlərinin inkişafını asanlaşdıran tədbirlər
 - Beynəlxalq turizm təşkilatlarının xüsusi funksiyaları və kompetensiyası
 - İstifadəsi mümkün olmayan, xidmətlərin hiss edilməməsi, mövsümi dəyişmələrə məruz qalma, müəyyən yerə bağlılıq, istehlakçılar
 - Beynəlxalq ən-ənə, beynəlxalq ikitərəfli müqavilə və sazişlər, hüququn ümumi və sahə prinsipləri
-

Sual: Xarici ölkəyə gedən turistin tranzit də daxil olmaqla bütün səyahət müddətində hansı hüquqları vardır (Çəki: 1)

- Getdiyi ölkəyə daxil olma, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, mühafizədə olan təbiət, miədəniyyət abidələri və digər turizm obyektleri, ətraf mühitin vəziyyəti barədə zəruri və dürüst informasiya almaq

- Təbii resurslardan istifadə üçün lisenziya alınması, ətraf mühitin mühafizəsinin daxili iqtisadi mexanizminin formalaşdırılması
 - Turizm infrastrukturu, turizm sənayesi və lisenziya sisteminin təkmilləşdirilməsi
 - Əyləncə və intellektual funksiyalar, şəraitin və fəaliyyət növünün tam dəyişməsi yolu ilə fərdin yorğunluq hissindən azad olması
 - İstehlakçı tələbinin araşdırılması üzrə bazarın marketing tədqiqi
-

Sual: Xarici ölkəyə gedən turistin tranzit də daxil olmaqla, səyahət vaxtı hansı vəzifələri vardır (Çəki: 1)

- Daşınma zamanı turistlərin təhlükəsizliyinin təşkili
 - Nəzərdə tutulan proqrama müvafiq getdiyi ölkəyə daxil olma, orada qalma qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizədə olan təbiət, tarix, miədanıyyət abidələri və digər turizm obyektləri, ətraf mühitin vəziyyəti barədə zəruri və dürüst informasiya almaq
 - Ölkənin qanunlarına riayət etmək, onun sosial quruluşuna, adətinə, ən-ənələrinə, dini etiqadlarına hörmət
 - Turizm biznesinin nəzərdə tutulmuş nəticələrinin proroqnozlaşdırılması, planlaşdırılması və nail olunmasıdır
 - Məzmununa, keçirildiyi yerə, hərəkət üsuluna, müddətinə, iştirakçıların tərkibinə və sayına, keçirilmə üsuluna görə
-

Sual: Beynəlxalq turizm hüququ institutunun predmetinə daxildir (Çəki: 1)

- Ciddi hesabat blanklarının tədqiqi və tərтіbi, məsuliyyət
 - Bütövlük, effektivlik, etibarlılıq, aşkarlıq, çeviklik, qonaqpərvərlik
 - Beynəlxalq turizm təşkilatlarının xüsusi funksiyaları və kompetensiyası
 - Kompleks səfərlər, istirahət və kompleks turlara xidmətlər paketi
 - Beynəlxalq və milli təşkilatların tərəfdaşlığı və əməkdaşlığı
-

Sual: Turizm və beynəlxalq səyahətlər üzrə Roma konfransında pasport rəsmiyyətçiliyinə hansı göstəricilər daxildir (Çəki: 1)

- Viza rejiminin yüngülləşdirilməsi, vizaların qeydiyyat və verilmə müddətinin azaldılması, vizasız girişin tətbiqi
 - Xarici pasportların vahid şəkilə salınması, onların dərəcələrə ayrılması və verilmə prosedurunun sadələşdirilməsi
 - Valyuta əldə edilməsinin sərbəstləşdirilməsi və valyuta-nəzarət prosedurunun yüngülləşdirilməsi.
 - Gömrük rəsmiyyətçiliyinin xarici turistlər üçün vahid şəkilə salınması və sadələşdirilməsi
 - Turizm sahəsində beynəlxalq və milli təşkilatların tərəfdaşlığı və əməkdaşlığı
-

Sual: Turizm və beynəlxalq səyahətlər üzrə Roma konfransında viza rəsmiyyətçiliyinə hansı göstəriciləri aiddir (Çəki: 1)

- Xarici pasportların vahid şəkilə salınması və standartlaşdırılması, həmçinin onların dərəcələrə ayrılması
 - Valyuta əldə edilməsinin sərbəstləşdirilməsi və valyuta-nəzarət prosedurunun yüngülləşdirilməsi.
 - Gömrük rəsmiyyətçiliyinin xarici turistlər üçün vahid şəkilə salınması və sadələşdirilməsi
 - Vizaların qeydiyyat və verilmə müddətinin azaldılması, vizasız girişin tətbiqi, viza rejiminin yüngülləşdirilməsi
 - Turizm sahəsində beynəlxalq və milli təşkilatların tərəfdaşlığı və əməkdaşlığı
-

Sual: Turizm və beynəlxalq səyahətlər üzrə Roma konfransında gömrük rəsmiyyətçiliyinə hansı göstəriciləri aid edilir (Çəki: 1)

Xarici pasportların vahid şəkilə salınması və standartlaşdırılması, həmçinin onların dərəcələrə ayrılması (fərdi, kollektiv, uşaq) və verilmə prosedurunun sadələşdirilməsi

Valyuta əldə edilməsinin sərbəstləşdirilməsi və valyuta-nəzarət prosedurunun yüngülləşdirilməsi.

Beynəlxalq turistlər üçün vahid şəkilə salınması və sadələşdirilməsi

Viza rejiminin yüngülləşdirilməsi, vizaların qeydiyyat və verilmə müddətinin azaldılması, vizasız girişin tətbiqi

Turizm sahəsində beynəlxalq və milli təşkilatların tərəfdaşlığı və əməkdaşlığı

Sual: Turizm və beynəlxalq səyahətlər üzrə Roma konfransında valyuta-nəzarət rəsmiyyətçiliyinə hansı göstəricilər daxildir (Çəki: 1)

Gömrük rəsmiyyətçiliyinin xarici turistlər üçün vahid şəkilə salınması və sadələşdirilməsi

Viza rejiminin yüngülləşdirilməsi, vizaların qeydiyyat və verilmə müddətinin azaldılması, vizasız girişin tətbiqi

Valyuta-nəzarət prosedurunun yüngülləşdirilməsi

Xarici pasportların vahid şəkilə salınması və standartlaşdırılması, həmçinin onların dərəcələrə ayrılması (fərdi, kollektiv, uşaq) və verilmə prosedurunun sadələşdirilməsi

Turizm sahəsində beynəlxalq və milli təşkilatların tərəfdaşlığı və əməkdaşlığı

Sual: Beynəlxalq turizmin ölkə iqtisadiyyatına təsirində turizm statistikasına hansı meyarlarının qiymətləndirilməsi üçün istifadə olunur (Çəki: 1)

Realizə olunan turizm xidmətlərinin həcmi və ya turizm xidmətlərinin realizə olunmasından əldə edilən gəlirlər, mənfəət, rentabellik

Rəqabət mübarizə prinsipinin hökmran olması, turizmin maddi bazası üzərində şəxsi əmlak hüququ, əməyin nəticəsindən və əmək bazarındakı vəziyyətdən asılılığı

Keyfiyyət, etibarlılıq, təhlükəsizlik, qiymətin inandırıcı olması, istehlakçıların segmentləşməsi, qiymətlərin mövsümü differensiasiyası, endirimlərin differensiasiya sistemi

Səyahətin əsas məqsədi, səyahətin təşkilinin xarakteri, turist axınının intensivliyi, turun davamiyyət müddəti, qrupda olanların yaş fərqi, istifadə edilən nəqliyyat növü, əməkdaşlıq forması və s.

Maddi-texniki bazanın planlaşdırılması üçün inkişaf tendensiyaları və əsas istiqamətlərin müəyyən olunması, marketinq tədbiqatlarının keçirilməsi

Sual: Sosial-mədəni servis xidməti zamanı kimyəvi risk amillərinin qarşısını almaq üçün hansı tədbirlər zəruridir (Çəki: 1)

Fizioloji mühitin tərkibində zərərli kimyəvi maddələrin aşkar etməsi məqsədilə müntəzəm nəzarət olduğu mühitdə turistlərə göstərən obyektlərin tikintisini aparmaq və yerləşdirmək

İstehlakçılar üçün müxtəlif istehsalçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri, beynəlxalq turizmin inkişaf göstəriciləri

İstehsalçılar üçün müxtəlif istehlakçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması, ölçülə bilən ifadələrdə müəssisələrin məqsədlərinin ifadə olunması

İstehlakçılar üçün müxtəlif istehsalçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması, ölçülə bilən ifadələrdə müəssisələrin məqsədlərinin ifadə olunması, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri

düzgün cavab yoxdur

Sual: Turizm fəaliyyəti üzrə segmentləşən təşkilatlar hansı funksiyaları özünün təcrübə və vəsaitlərinə uyğun planlaşdırır (Çəki: 1)

Turizm məhsulu və tamamlayıcı xidmət nomenklaturasının genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, bazarının genişlənməsi

Koordinasiya, planlaşdırma, tənzimləmə, məmulli turist məhsulunun marketinqi, stimullaşdırma, sosial turizm maraqlarının müdafiəsi

- Investisiya fəaliyyətləri içərisində müəssisənin yeni fəaliyyət sferalarının mənimsənilməsi, sığorta firmalarının təsis edilməsi
 - Marşrutlar üzrə kadr hazırlayır, reklam və məlumatlar yayır, kadrları marşrutlar üzrə təyin edir, turizm fəaliyyətini həyata keçirir və s.
 - Maliyyə güzəştləri, “yarımmaliyyə”xarakterli güzəştlər, digər tədbirlər
-

Sual: Turist firması hansı problemlərin həllinə savadlı və məsuliyyətli yanaşmaqla riski minimuma endirə bilər (Çəki: 1)

- Tibbi sığorta, həyat və sağlamlığın sığortası, malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında şopinq-turda əmlak riskinin sığortalanması və s.
 - Turist müəssisələri, konkret xidmətin risk elementləri və onların qarşısının alınması yolları ilə turistləri mütləq məlumatlandırılmalıdır
 - Dövlət müdaxiləsinin dərəcəsi üzrə, pul vəsaitləri istifadəsinin iqtisadi effektivlik səviyyəsi üzrə
 - İxtisaslaşdırılmış tədris müəssisələri şəbəkəsinin yaradılmasına və müəllim kadrların hazırlanmasına kömək göstərilməsi
 - Turizm xidməti və məhsullarının xarici və daxili turistlərə satışından, turizm müəssisələri üçün turizm məhsulları və avadanlığının ixracından daxil olmaları
-

Sual: Turizm sektorunda sığorta fəaliyyəti hansı əsaslarla ifadə olunur (Çəki: 1)

- Turizmdə sığorta fəaliyyəti turizm bazarının segmentləşməsini ifadə edir
 - Turizmdə sığorta fəaliyyəti diqqətəlayiq yerlərin, tarixi və mədəniyyət əlaqələrinin metodiki düşünülmüş nümayişi
 - Turizmdə sığorta fəaliyyəti problemin müəyyən olunması, vəziyyət analizinin aparılmasını ifadə edir
 - Turizmdə sığorta fəaliyyəti tur üzrə göstərilən xidmətlərə daxil olan qiymətlər, vergilər, ofis otaqlarının icarəsi
 - Əhəlinin və onun əmlakının, habelə təhlükəsizliyinin itirilməsi nəticəsində müdafiəsi üçün maliyyə təminatı rolunu oynayır
-

Sual: Turizmdə sığorta növlərini təsnifləşdirin (Çəki: 1)

- Qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanma
 - Turistlərin istirahətdə olduqları zamanı pis hava hallarında sığortalanma, assistans, nəqliyyatın ləngiməsi halları zamanı sığortalanma, avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin məsuliyyət sığortası
 - Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanma
 - Aksioner cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər, yoldaşlıqlar müəssisələri, məhdud yoldaşlıq müəssisələri
 - Xüsusi təyinat yeri, müəyyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə
-

Sual: Tibbi sığorta xərclərinə daxildir (Çəki: 1)

- Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanma
- Aksioner cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər, yoldaşlıqlar müəssisələri, məhdud yoldaşlıq müəssisələrinin xərclərini
- Bədbəxt hadisənin və qəfil xəstəliyin doğurduğu xəstələrə qulluq, xaricdə ölüm zamanı meyitin ölkəyə nəql olunması
- Müqavilədə göstərilən müddət ərzində sığortalanmış şəxsin istirahət zamanı əlverişsiz hava şəraiti olarsa: güclü leysan yağışları, güclü dəniz qasırğası, aşağı hava temperaturu və s.

Turizmdə tibbi sığorta tur üzrə göstərilən xidmətlərə daxil olan qiymətlər, vergilər, ofis otaqlarının icarəsi, avadanlıq, mebel və inventarın amortizasiyası

Sual: Sığorta polisinin təmin etdiyi tibbi xidmətlər kompleksini təsnifləşdirin (Çəki: 1)

- Tələbatı öyrənir, xidmət təchizatları və əməkdaşları ilə müqavilə bağlayır, nəqliyyat orqanları ilə müqavilə bağlayır, marşrutları seçir, turist məhsulunu buraxmağı planlaşdırır, hər bir göndəriş dəyərinin hesablanması
 - Turizmdə sığorta polisi xüsusi təyinat yeri
 - Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanma
 - Təcili stomotoloji yardım, həkimin təyinatına görə dərmanların dəyərinin ödənilməsi, ölkəyə gətirilən xərclər də daxil olmaqla xəstənin nəqliyyat xərcləri
 - Turizmdə sığorta polisi tur üzrə göstərilən xidmətlərə daxil olan qiymətlər, vergilər, ofis otaqlarının icarəsi
-

Sual: Pis hava şəraitində turistlərin sığorta xərclərinə daxildir (Çəki: 1)

- Sığortalanmış şəxsin istirahət zamanı əlverişsiz hava şəraiti olarsa: güclü leysan yağışları, güclü dəniz qasırğası, aşağı hava temperaturu və s.
 - Ambulator və stasionar xidmət, təcili stomotoloji yardım, həkimin təyinatına görə dərmanların dəyərinin ödənilməsi
 - Tibbi xidmətləri, stasionarların xidmətləri, təcili yardım maşınlarının daşınması, dərmanların alınması
 - Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanma
 - Tələbatı öyrənir, xidmət təchizatları və əməkdaşları ilə müqavilə bağlayır, nəqliyyat orqanları ilə müqavilə bağlayır
-

Sual: Assistans sığortasına düzgün olmayan yanaşmanı müəyyən edin (Çəki: 1)

- Assistans səyahət edən insanların və onların ailələrinin təhlükəsizliyini təmin edir: qəzalar zamanı xilasedici əməliyyatlar aparılarkən yardımın göstərilməsi, mənəvi, tibbi və texniki yardımlar
 - Məhdud məsuliyyətli cəmiyyətlər, yoldaşlıqlar müəssisələri, məhdud yoldaşlıq müəssisələrinin xərclərini ödəyən sığorta növüdür
 - Assistans müqavilə çərçivəsində texniki, tibbi və maliyyə köməyi vasitələri ilə maddi-natural formada və ya pul vəsaitləri şəklində yerində göstərilən xidmətlərin siyahısıdır
 - Texniki, tibbi və maliyyə köməyi vasitələri ilə maddi-natural formada turistlərə və ya ezamiyyətə gedənlərə yerində yardım göstərilməsi məqsədi ilə onların xüsusi növ sığortalanmasıdır
 - Texniki pul və digər formada xaricə gedən turistlərə və ya ezamiyyətə gedənlərə yerində yardım göstərilməsi məqsədi ilə sığortalanmasıdır
-

Sual: Avtomobil vasitələri sahiblərinin məsuliyyət sığortasına aiddir (Çəki: 1)

- İstirahət zamanı əlverişsiz hava şəraiti olarsa: güclü leysan yağışları, güclü dəniz qasırğası, aşağı hava temperaturu və s.
 - Avtomobil vasitələri sahiblərinin məsuliyyət sığortası aksioner cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər, yoldaşlıqlar müəssisələri
 - Güclü leysan yağışları, güclü dəniz qasırğası, aşağı hava temperaturu və s.
 - Zərər çəkmiş vətəndaşlara şikəst olması ilə əlaqədar dəymiş maddi ziyan və digər xərclər sığorta şirkəti tərəfindən ödənilir
 - Müqavilədə göstərilən müddət ərzində sığortalanmış şəxsin istirahət zamanı əlverişsiz hava şəraiti olarsa
-

Sual: Turizmdə istifadə olunan sığorta növlərinə aiddir (Çəki: 1)

- Asudə vaxtlarda gənclərin neqativ fəaliyyətlərinin artması riskləri
 - Turizm firmalarının riskinin sığortası, turistin və onun əmlakının sığortası
 - Turizm infrastrukturunu, turizm sənayesi və lisenziya sisteminin sığortası
 - Kommersiya, sosial məqsədlər və ictimai turizmin sığortası
 - Texnoloji inkişaf, firma və dövlətin qarşılıqlı əlaqəsi, transmilli xarakter
-

Sual: Turizm xidməti istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə hansı sistemlər tətbiq edilir (Çəki: 1)

- Sertifikatlaşdırma və lisenziyalaşdırma
 - Sertifikatlaşdırma və mənfəətlərin təhlili, ulduz sistemləri
 - Lisenziyalaşdırma və mənfəətlərin təhlili
 - Azərbaycanın turizm bazasının imkanlarına dair reklam-informasiya materiallarının baza paketinin hazırlanması və dərc edilməsi
 - Mövcud turizm yerləşmə vasitələrinin, firmalar, turlar, marşrutlar və s. haqqında informasiya banklarının yaradılması
-

Sual: Turistlərin müdafiə olunması və onların şəxsiyyətinə hörmət olunması prinsipləri Haaqada nə vaxt və hansı konfransda müəyyənləşdirilmişdir (Çəki: 1)

- 10 mart 1999-cu ildə Haaqada Niderland Parlamentlərarası Qrupun dəstəyi ilə Turizmin Haaqa Konfransında
 - 30 mart-14 aprel 1999-cu ildə Haaqada Niderland Parlamentlərarası Qrupun dəstəyi ilə Turizmin Haaqa Konfransı Bəyannaməsində
 - Turizmin Haaqa Konfransı Bəyannaməsində 30 mart-14 aprel 1989-cu ildə Haaqada Niderland Parlamentlərarası Qrupun dəstəyi ilə
 - 30 mart-14 aprel 2010-cu ildə Haaqada Niderland Parlamentlərarası Qrupun dəstəyi ilə Turizmin Haaqa Konfransı Bəyannaməsində
 - 10 mart 2010-cu ildə Haaqada Niderland Parlamentlərarası Qrupun dəstəyi ilə Turizmin Haaqa Konfransı Bəyannaməsində
-

Sual: Turistlər yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə göndərilərkən hansı prosedurları keçməlidirlər (Çəki: 1)

- Tibbi tələblərə müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalı
 - Beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli
 - Lisenziyalaşdırma və sertifikatlaşdırmaya cəlb olunmalıdırlar
 - Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi
 - Ölkənin müsbət imicinin yaradılması, xarici turistlər üçün ölkənin cəlbedici turizm istiqamətində irəliləməsi
-

Sual: Turizmdə sanitariya formallıqları necə qruplaşdırılır (Çəki: 1)

- Assistans səyahət edən insanların və onların ailələrinin təhlükəsizliyini təmin edir: qəzalar zamanı xilasedici əməliyyatlar aparılarkən yardımın göstərilməsi, mənəvi, tibbi və texniki yardımlar
 - Turizmdə sığorta polisi xüsusi təyinat yeri, müəyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə xərclərini əhatə edir
 - Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanması
 - Sərhədi keçən şəxslərin təhlükəsizliyinin təmin olunması üçün xəstəliklərdən qarşısını almaq məqsədilə vaksinasia olunması
 - Mövcud turizm yerləşmə vasitələrinin, firmalar, turlar, marşrutlar və s. haqqında informasiya banklarının yaradılmasıdır
-

Sual: Turist formallıqları necə müəyyən olunur (Çəki: 1)

- Turistlərdən dövlət sərhədlərini keçdiyi zaman dövlət orqanları tərəfindən qəbul olunmuş müəyyən qaydalara və qanunlara riayət etmə
 - Hökumətlərdir, milli turizm administrasiyaları, şirkətlər, turizm əmtəə və xidmətlərinin istehlacıları
 - Keyfiyyət, etibarlılıq, təhlükəsizlik, qiymətin inandırıcı olması, istehlakçıların seqmentləşməsi
 - Səyahətin əsas məqsədi, səyahətin təşkilinin xarakteri, turist axınının intensivliyi, turun davamiyyət müddəti, qrupda olanların yaş fərqi
 - Gömrük rəsmiyyətçiliyinin xarici turistlər üçün vahid şəkllə salınması və sadələşdirilməsi
-

Sual: Turizmdə statistik nəzarətin istiqamətlərinin konkret istifadəçilərinə aiddir (Çəki: 1)

- Dövlət sərhədlərini keçdiyi zaman turistlərdən dövlət orqanları tərəfindən qəbul olunmuş müəyyən qaydalara və qanunlara riayət etmələri
 - Dövlət xəttini keçən şəxslər üçün ölkədən çıxarılan və ölkəyə gətirilən mallara və valyutaya olan gömrük nəzarətidir
 - Nəqliyyat şirkətləri, yerləşmə vasitələri, qidalanma müəssisələri, pərakəndə satış vasitəçiləri, idxal-ixrac və rəqabət elementləri
 - Milli turizm administrasiyaları, şirkətlər, turizm əmtəə və xidmətlərinin istehlacıları
 - Vizalar, gömrük qaydaları, valyuta nəzarəti və valyuta dəyişmə qaydaları, ölkəyə daxil olma və tək etmə, sanitar qaydaları, ölkədə yaşamaq və hərəkət qaydaları və s.
-

Sual: Turist formallıqlarının qruplaşdırılmasında hansı göstəricilər əsas rol oynayır [Yeni sual] (Çəki: 1)

- Valyuta nəzarəti və valyuta dəyişmə qaydaları, ölkəyə daxil olma və tək etmə, sanitar qaydaları, xarici pasport, vizalar, gömrük qaydaları, ölkədə yaşamaq və hərəkət qaydaları və s.
 - Xarici ölkəyə daxil olmaq və çıxmaq haqqında xarici ölkənin icazəsidir
 - Turist axınlarının statistikası və turist gəlir və xərclərin statistikası, vizalar, gömrük qaydaları, ölkədə yaşamaq və hərəkət qaydaları və s.
 - Turizm xidmətləri tədarükçüləri, turoperatorlar, turizm agentlikləri
 - Nəqliyyat şirkətləri, yerləşmə vasitələri, qidalanma müəssisələri, pərakəndə satış vasitəçiləri, idxal-ixrac və rəqabət elementləri
-

Sual: Vizalar özündə hansı göstəriciləri birləşdirir (Çəki: 1)

- Xarici pasportlar, vizalar, gömrük qaydaları, valyuta nəzarəti və valyuta dəyişmə qaydaları, ölkəyə daxil olma və tək etmə, sanitar qaydaları, ölkədə yaşamaq və hərəkət qaydaları və s.
 - Turizm xidmətləri tədarükçüləri, turoperatorlar, turizm agentliklərinin icazəsidir
 - Turist axınlarının statistikası və turist gəlir və xərclərin statistikasıdır
 - Xarici daxil olmaq və çıxmaq haqqında həmin ölkənin icazəsidir
 - Nəqliyyat şirkətləri, yerləşmə vasitələri, qidalanma müəssisələri, pərakəndə satış vasitəçiləri, idxal-ixrac və rəqabət elementləridir
-

Sual: Şenqen müqaviləsi harada, nə vaxt və nə üçün imzalanmışdır (Çəki: 1)

- Luksemburqda 26 mart 1995-ci ildə yeddi Avropa ölkəsi öz sərhədlərində nəzarəti ləğv etmək haqqında müqavilə
- 26 mart 1990-cı ildə Luksemburqda beş Avropa ölkəsi öz sərhədlərində nəzarəti ləğv etmək haqqında müqavilə
- 21 mart 1985-ci ildə Luksemburqda yeddi Avropa ölkəsi öz sərhədlərində nəzarəti ləğv etmək haqqında müqavilə
- 6 aprel 1985-ci ildə Seulda dörd Asiya ölkəsi öz sərhədlərində nəzarəti ləğv etmək haqqında müqavilə

○ 16 mart 1990-ci ildə Vaşinqtonda dörd Amerika ölkəsi öz sərhədlərində nəzarəti ləğv etmək haqqında müqavilə

Sual: Beynəlxalq turizm statistikasını özündə birləşdirir (Çəki: 1)

- Dövlət xəttini keçən şəxslər üçün ölkədən çıxarılan və ölkəyə gətirilən mallara və valyutaya olan gömrük nəzarəti
 - Turist gəlir və xərclərinin, axınlarının statistikasını
 - Yaxşı iqlim və komfort təbii şəraitin olması, landşaftların və təbiətin diqqətəlayiq yerlərinin olması
 - Əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması
 - İqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr
-

Sual: Gömrük formallıqlarına daxildir (Çəki: 1)

- Ekskursiyaların keçirilməsinin texniki şərtləri
 - Vauçer, sürücülük vəsiqəsi, valideynlərin birindən etibarnamə
 - Turizm üçün təbiətin mühafizəsi, landşaft və onun xüsusiyyətləri
 - Aviabilet, sürücülük vəsiqəsi, valideynlərin birindən etibarnamə
 - Sərhədi keçən şəxslər üçün ölkədən çıxarılan və ölkəyə gətirilən mallara və valyutaya olan gömrük nəzarəti
-

Sual: Turistlərin təhlükəsizliyinə aiddir (Çəki: 1)

- Turizm xidmətləri tədarükçüləri, turoperatorlar, turizm agentlikləri
 - Turist tələbi qiymət, idxal-ixrac və rəqabət elementləri
 - Turizm xidmətləri tədarükçüləri, idxal-ixrac və rəqabət elementləri
 - Turistlərin şəxsi təhlükəsizliyi və onların əmlakının qorunması
 - Nəqliyyat şirkətləri, pərakəndə satış vasitəçiləri, rəqabət elementləri
-

Sual: Turistlərin təhlükəsizliyi ilə əlaqədar işin təşkilində axtarış-xilasetmə xidməti hansı idarələr tərəfindən həyata keçirilir (Çəki: 1)

- Turizm xidmətləri tədarükçüləri, turoperatorlar, turizm agentlikləri
 - Turist tələbi qiymət, idxal-ixrac və rəqabət elementləri
 - Turizm xidmətləri tədarükçüləri, turoperatorlar, idxal-ixrac elementləri
 - Nəqliyyat şirkətləri, yerləşmə vasitələri, qidalanma müəssisələri, pərakəndə satış vasitəçiləri, idxal-ixrac və rəqabət elementləri
 - Yerli icra hakimiyyəti, hidrometeorologiya, mülki aviasiya və s. xidməti idarələri ilə müvafiq qaydada qarşılıqlı əlaqə
-

Sual: Səfər edənlərin təhlükəsizliyinin risk mənbəyinə aiddir (Çəki: 1)

- Ətraf mühitin təsiri, yangın təhlükəsi
 - Empirik, optimistik, evristik yanaşma, sistemli planlaşdırma
 - Beynəlxalq turizm təşkilatlarının xüsusi funksiyaları və kompetensiyası
 - Kompleks səfərlər, istirahət və kompleks turlara xidmətlər paketi
 - Nəqliyyatın inkişafındakı uğurlar, informasiya vasitələrinin inkişafı
-

Sual: Turistlərin təhlükəsizliyi ilə əlaqədar işin təşkilini VƏ təmin olunmasını aşağıdakı istiqamətlərə ayırılır (Çəki: 1)

- Ərazinin abadlaşdırılması, təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi, sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi
- Təbii-coğrafi, mədəni-tarixi, sosial, iqtisadi, demoqrafik, siyasi, texnoloji

- Turizm üçün təbiətin mühafizəsi, landşaft və onun xüsusiyyətləri
- Kurort tikintisi üçün kifayət və münasib sahəyə, ekoloji və sanitariya-epidemioloji normalara uyğun gəlməlidir
- Epidemioloji, bakterioloji və digər təbii risklərin qarşısının alınması, daşınma zamanı turistlərin təhlükəsizliyinin təşkili

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: Turist-rekreasiya potensialı hansı subregionlar üzrə qruplaşdırılır (Çəki: 1)

- Abşeron-Qobustan, Şamaxı-Zaqatala, Qusar-Dəvəçi, Gəncə-Mingəçevir, Lənkəran-Astara, Ağdam-Laçın, Naxçıvan turist subregionu
- Şamaxı-Zaqatala, Qusar-Dəvəçi, Gəncə-Mingəçevir, Ağsu-İsmayilli, Lənkəran-Astara, Ağdam-Laçın, Naxçıvan turist subregionu
- Gəncə-Mingəçevir, Lənkəran-Astara, Kəlbəcər-Qarabağ, Naxçıvan turist subregionu, Abşeron-Qobustan, Şamaxı-Zaqatala, Qusar-Dəvəçi
- Abşeron-Qobustan, Şəki-Oğuz, Qusar-Dəvəçi, Gəncə-Mingəçevir, Lənkəran-Astara, Kəlbəcər-Qarabağ
- Abşeron-Qobustan, Şəki-Oğuz, Qusar-Dəvəçi, Gəncə-Mingəçevir, Lənkəran-Astara, Naxçıvan turist subregionu

Sual: Turistik zonaların və marşrutlarının təşkil edilməsilə bağlı proqramlar hansı istiqamətlər üzrə həyata keçirilir (Çəki: 1)

- Abşeron, Qobustan-Şamaxı-Ağsu-Göyçay-İsmayilli-Kürdəmir-Zərdab-Ağdaş, Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar, Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən, Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Culfa-Babək-Iran-Türkiyə
- Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar-Rusiya, Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən, Gəncə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax, Salyan-Masallı-Lerik-Lənkəran-Astara-Iran, Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Culfa-Babək
- Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən, Gəncə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax-Gürcüstan
- Gəncə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax, Salyan-Masallı-Lerik-Lənkəran-Astara, Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Culfa-Babək-Türkiyə
- Gəncə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax, Salyan-Masallı-Lerik-Lənkəran-Astara, Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Culfa-Babək, Abşeron, Qobustan-Şamaxı-Ağsu-Göyçay-İsmayilli-Kürdəmir-Zərdab-Ağdaş, Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar, Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən

Sual: Turizmi inkişaf etdirmək məqsədilə qarşıya qoyulmuş vəzifələrə aiddir (Çəki: 1)

- Turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək, xarici investorları turizm sferasına cəlb etmək
- İnhisarçılıq prinsiplərinə əsaslanan bazarı inkişaf etdirmək
- İnhisarçılıq prinsiplərinə əsasən sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazasını yaratmaq
- Məhsulu yeniləşdirmə, yeni istehsalat gücünün işə salınması, istehsal gücünün texniki baxımdan yenidən silahlanması və ya yenidən qurma hesabına artması, natamam tikintinin

həcmi, qeyri-istehsal təyinatlı obyektlərin işə salınmasının təminatçısı kimi bazar subyektlərinin inhisarçı qrupların əlində cəmləşməsi

Təbiətin diqqətəlayiq yerlərinin olması, konsultativ-ümumi idarəçiliklə bağlı suallara cavab verən konsultasiya xidməti göstərən fəaliyyət, kommersiya-istehsal olunmuş məhsulun istehlakçıya çatdırılmasında aralıq fəaliyyət

Sual: Turizm potensialının və imkanlarının qiymətləndirilməsində hansı göstəricilər istifadə olunur (Çəki: 1)

Ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər, iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr, turist mübadiləsi üzrə dövlətlərarası və hökumətlərarası əməkdaşlıq amillərini

Əmtənin bazarda daha uğurlu mövqe tutması məqsədilə marketing strategiyasının işlənməsinə qoyulan böyük investisiyalar, beynəlxalq bronlaşdırma sistemlərindən istifadə, çevik qiymət siyasətinin müntəzəm tətbiqi, yüksək ixtisaslı kadrlar və özlərinin kadr hazırlığı sistemi

İşçi heyətinin seçilməsi xidmətləri, firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətlər

Qida və xidmət sahələrinin təşkili, operativ nəqliyyat və rabitə, şəxsi təhlükəsizliyin təminatı və regionun stabilliyi, beynəlxalq prestij və məşhurluq, mədəni-tarixi atmosfer

Turizm xidməti və məhsullarının xarici və daxili turistlərə satışından, turizm müəssisələri üçün turizm məhsulları və avadanlığının ixracından, turistlərin getdikləri ölkələrdə daxili və beynəlxalq nəqliyyat xərcləri, sənayesində xarici investisiya qoyuluşu, turizmin inkişafı istiqamətində digər ölkələr tərəfindən verilən kreditlərdən daxil olmalar

Sual: Regional turizm müəssisələrində investisiya qərarlarını hansı tiplərə ayırmaq olar (Çəki: 1)

Yerli hakimiyyətin effektiv antimonopoliya və antikriminal siyasəti, turizm müəssisələri arasında sağlam rəqabət mühitinin yaradılması

Əmtəə təklifi, istehsal, respublikaya gətirilən məhsul, cəmiyyət, sosial amillər, savadlılıq səviyyəsi

İstehsal, respublikaya gətirilən məhsul, idxal və ixrac, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər

Dividend, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər

Bir neçə alternativ layihələrdən daha yaxşısının seçilməsi ilə əlaqədar qərar, formalaşdırma haqqında qərar

Sual: Turizm sferasında xüsusi və xarici investisiyaları cəlb etmək üçün hansı göstəricilər vacibdir (Çəki: 1)

Informasiya, ekspertiza, məsləhət xidmətləri

İşçi heyətinin seçilməsi xidmətləri, firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətlər

Informasiya, ekspertiza, məsləhət, firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətləri

Yerli və hakimiyyət səviyyəsində azad adminstrativ və vergi siyasəti, xüsusi investisiya təşəbbüsünün həvəsləndirilməsi

Maliyyə-kredit, və sığorta xidmətləri, informasiya, ekspertiza, məsləhət xidmətləri

Sual: Struktur əlaqələri zəif olan regionlarda turizmin inkişafının mənfi hallarına daxildir (Çəki: 1)

Beynəlxalq turizmin inkişafına maneçilik yaradır

Regional valyuta axınlarının, həmçinin xaricdən valyuta daxil olmalarını artırır, ümumi milli məhsulun həcmi yüksəldir, yeni iş yerlərinin yaradılmasına şərait yaradır, yerli və xarici kapitalların yatırılmasına şərait yaradır

- Təbiətdən istifadəyə yönəldilən tədbirləri ön plana çəkir
 - Diqqətəlayiq yerlərin, tarixi və mədəniyyət əlaqələrinin metodiki düşünülmüş nümayişi və bu obyektlərlə bağlı hadisələrin nəql edir
 - Mədəniyyətin kommersiyalaşdırılması, bu və ya digər rayonlarda mədəni irsin məhv olması, yerli əhali ilə turistlər arasında münaqişələr
-

Sual: Turizm və sosial-mədəni xidmətlərində investisiya obyektləri hansı əlamətlərə görə təsnifləşdirilir (Çəki: 1)

- Xidmət sahələrinin sosial xidmətinin tənzimlənməsi mexanizmi formasında
 - İqtisadi və sosial idarəetmənin metodoloji prinsipi kimi
 - Dövlət müdaxiləsinin dərəcəsi üzrə, pul vəsaitləri istifadəsinin iqtisadi effektivlik səviyyəsi üzrə
 - İqtisadi islahatların konsepsiyası və reallaşma mexanizmi baxımından
 - Ayır-ayrı maddi nemətlərin bütövlükdə istehlak həcmində xüsusi çəkisi əsasında sosial idarəetmənin metodoloji prinsipidir
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tənzimlənməsinin əsas məqsədləri aşağıdakılardır (Çəki: 1)

- Beynəlxalq turizm təşkilatlarının xüsusi funksiyaları və kompetensiyası
 - Turizmdə sahələrarası və regionlararası fəaliyyətinin əlaqələndirilməsi
 - Turizm məhsullarının hərəkətə gətirilməsi
 - Turizmin sağlamlıq funksiyalarının formalaşdırılması
 - Səyahət zamanı istirahət, yerdəyişmə azadlığı, infrastrukturun, təbiəti qorumaq
-

Sual: Sosial-mədəni inkişafın tənzimlənməsinin turist rayonu hansı göstəricilərə malik olmalıdır (Çəki: 1)

- Gömrük güzəştlərinə malik olmalıdır
 - Rayonlaşmanın prinsiplərinə uyğun olmalıdır
 - İctimai-təşkilatı struktura malik olmalıdır
 - Turist maraqlarına malik obyektlərə
 - Turizmin inkişafına demoqrafik amillərin təsiri olmalıdır
-

Sual: Sosial-mədəni inkişafın tənzimlənməsində dövlət siyasətinin əsas şərtləri aşağıdakılardır (Çəki: 1)

- Turizmdə kadr təminatının təkmilləşdirilməsi istiqamətində ixtisaslaşma və birbaşa dövlətin müdaxiləsi ilə ali ixtisaslı kadrların formalaşmasına zəmanət yaradır
 - Turizm sahəsində qısa müddətli inkişaf etmiş ölkələrin beynəlxalq təcrübələrinə əsaslanır, əhəlinin əsas kütləsinin yaşayış səviyyəsi, yeni turizmin iqtisadi əlverişliliyi
 - Dövlət öz ərazisində turist-rekreasiya ehtiyatlarının VƏ turizm müəssisələrinin operativ nəzarət sistemini və dəqiq hesabatını aparır, turizmin maliyyə-resurs problemlərinin həllində aktiv rol oynayır, turizm şirkətinin idarə edilməsi üçün məqbul idarəetmə proqramını qəbul edir
 - Turizm sahəsində dövlət sosial demoqrafik proseslərin tənzimlənməsində, o cümlədən regional turizm infrastrukturunun yaradılması və formalaşdırılmasında aktiv turizm siyasəti həyata keçirir
 - Turizmdə kadr təminatının təkmilləşdirilməsi istiqamətində ixtisaslaşma və birbaşa dövlətin müdaxiləsi ilə ali ixtisaslı kadrların formalaşmasına zəmanət yaradır
-

Sual: Turizmdə sosial-mədəni inkişafın göstəricilər sistemi aşağıdakılardan ibarətdir (Çəki: 1)

- Beynəlxalq turizmin inkişaf göstəriciləri, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri, turizmdə kadr təminatının təkmilləşdirilməsi

- Turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri, beynəlxalq turizmin inkişafı
 - Maddi-texniki bazanın mövcud vəziyyəti və inkişafı, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri, rəqabəti qabaq-layan yeni fəaliyyət formalarının inkişafı
 - Turist axınlarının həcmi, yeni turizm rayonları hesabına səyahətlərin coğra-fiyasının genişləndirilməsi və satışın artırılması, təbiət obyektlərinin təmiz və yararlı vəziyyətdə olması göstəriciləri
 - Turist axınlarının həcmi, maddi-texniki bazanın mövcud vəziyyəti və inkişafı, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri, beynəlxalq turizmin inkişaf göstəriciləri, turist-rekreasiya ehtiyatlarının VƏ turizm müəssisələrinin operativ nəzarət sistemi göstəriciləri
-

Sual: Turizmdə sosial-mədəni inkişafın əsas istiqamətlərinə daxildir (Çəki: 1)

- Turizm sahəsində çalışan insanların peşə hazırlığı səviyyəsini daima artırmaq və turizm sahəsində zəngin təcrübəsi ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək
 - Maddi-texniki bazanın mövcud vəziyyəti və inkişafı, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri
 - Turizm sənayesini yaratmaq, ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunu müəyyən etmək, ərazisində turist marşrutlarının müəyyən olunmasını təmin etmək, inhisarçılığa şərait yaratmaq
 - Ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunu müəyyən etmək, ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunması
 - Turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq, təbii inhisarçılığa şərait yaratmaq
-

Sual: Sosial-mədəni inkişafın tənzimlənməsində turizm siyasətinin əsas istiqamətlərinə daxildir (Çəki: 1)

- Koordinasiya, planlaşdırma, tənzimlənmə, milli turist məhsulunun marketinqi, stimullaşdırma, sosial turizm, maraqların müdafiəsi
 - İstehsalçıların maraqlarının mühafizəsi, daxili və xarici turizmin beynəlxalq səviyyədə dəstəklənməsi
 - Turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək
 - İdarəetmə, proqnoz, utilitar, monetar, həyat və sağlamlığın sığortası, əmlak sığortası
 - Məhsulun yekcins olma dərəcəsi, məhsulun həyat dövrünün mərhələsi, bazarın yekcinslik dərəcəsi, rəqiblərin marketinq strategiyası
-

Sual: Turizmdə sosial-mədəni inkişaf məqsədilə hansı əsas vəzifələr qarşıya qoyulmuşdur (Çəki: 1)

- İdarəetmə, proqnoz, utilitar, monetar, həyat və sağlamlığın sığortası, əmlak sığortası, turistlərin istirahətdə olduqları zamanı pis hava hallarında sığortalanmanın təşkili
 - Keçmiş satış əsasında proqnozların verilməsi, riyazi, iqtisadi və statistik modellərin hərəkətə gətirilməsi
 - Turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək
 - Bankdan kommersion kreditlərinin alınması, qiymətli kağızların emissiyası, kapitalın idarə edilməsi, dövlət güzəştli kreditlərinin cəlbi
 - Rentabellik, məsuliyyət, kommersion nailiyyətlərinin əldə olunması, sərbəstlik
-

Sual: Turizmdə sosial-mədəni inkişaf məqsədilə hansı funksiyalar yerinə yetirilməlidir (Çəki: 1)

- Marketinq riski, maliyyə riski, isehsal riski, ödəmə balansının sabit saxlanması
- Investisiya fəaliyyətləri içərisində müəssisənin yeni fəaliyyət sferalarının mənimsənilməsi, sığorta firmalarının təsis edilməsi, yeni riskli layihələrin həyata keçirilməsi ilə əlaqədar investisiya formasıdır

- Koordinasiya, planlaşdırma, tənzimlənmə, stimullaşdırma, sosial turizm maraqlarının müdafiəsi
 - Maliyyə güzəştləri, "yarımmaliyyə" xarakterli güzəştlər, digər tədbirlər
 - Marketing, turizm məhsulunun yaradılması, maliyyə hesablaşmaları, turizm firmasının inkişafı
-

Sual: Turizm infrastrukturunun tənzimlənməsi hansı tədbirlərin həyata keçirilməsini zəruri edir (Çəki: 1)

- Yerli hakimiyyətin effektiv monopoliya və ikriminal siyasəti, turizm müəssisələri arasında sağlam rəqabət mühitinin yaradılması
 - Bütçə vəsaitlərindən istifadə edilməsi istiqamətində turizm sektorunun müstəqilliyinin artırılması, dövlət bütçəsindən turizmə sərf olunacaq xərclərin uçotunun hazırlanması
 - Planetin artan əhalisinin rekreasiya xidmətinə olan tələbatı, sosial-iqtisadi amil, adam başına illik gəlirlər, təbii, həm də antropogenik mənşəli resurs potensialı, infrastruktur amil, başlıca turist regionlarına münasibətdə ölkənin coğrafi mövcudluğu amillərinin inkişafı
 - Turist məhsuluna olan dəyərin və istehlak dəyərinin realizə olunması, turist məhsulunun istehlakçıya çatdırılması prosesinin təşkil olunması, əməyə material-maddi stimulun iqtisadi təminatı
 - Mövcud məhsulun turizmin təşəkkül tapmış istiqamətində inkişafı, yeni turizm rayonları hesabına səyahətlərin coğrafiyasının genişləndirilməsi və satışın artırılması, yeni şirkətlər təsis etməklə turizm fəaliyyətinin genişləndirilməsi
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tənzimlənməsində konseptual inkişaf strategiyası hansı istiqamətlərlə idarə olunur (Çəki: 1)

- Mövcud məhsulun turizmin təşəkkül tapmış istiqamətində inkişafı, yeni turizm rayonları hesabına səyahətlərin coğrafiyasının genişləndirilməsi və satışın artırılması
 - Turist-rekreasiya ehtiyatlarının VƏ turizm müəssisələrinin operativ nəzarət sistemi, yeni turizm rayonları hesabına səyahətlərin coğrafiyasının genişləndirilməsi
 - Müştərilərin vərdişlərinin dəyişdirilməsi, onların davranışı, ticarət münasibətlərin dəyişməsi, reklam fəalliyəti, iqtisadi vəziyyət, beynəlxalq, siyasi mühit
 - Nəqliyyat və mebellərin təmiri, camaşırxanalar, kirayə məntəqələri, bərbərxanalar və nəqliyyat xidmətləri, təhsil xidmətlərinin təsirini gücləndirmək
 - Turizmin menecment sahəsi kimi planlaşması və idarə edilməsində sahibkarlıq fəaliyyətinin, o cümlədən fiziki şəxslərin, yerli əhalinin iştirak payı və onların güzəranının yaxşılaşdırılmasının səmərəsinə təsirini gücləndirmək
-

Sual: Turizm siyasəti müəyyən spesifik amillərin təsiri ilə formalaşır. Hansı amillər bura daxil deyil? (Çəki: 1)

- Ölkənin təbii şəraiti
 - Müəyyən turist marşında olan obyektlərə çatmaq üçün nəqliyyat şəraiti
 - Sosial-iqtisadi şərait
 - Turizmin inkişafı üçün hüquqi şərait
 - Qütbətdə yaşayan azərbaycanlıların sayı
-

Sual: 2009-2013-cü illər üçün Turizmin İnkişafına dair Dövlət Proqramının turizm fəaliyyətinin təşkili və turizmin inkişafının idarə olunması tədbirlərinə aiddir (Çəki: 1)

- Hər bir iştirakçının birliyə könüllü surətdə daxil olması şərti ilə, hər bir iştirakçının maliyyə müstəqilliyinin, özünüidərəsinin və iqtisadi maraqların ümumiliyinin saxlanılması
- Mehmanxanaların xidmət standartlarına uyğunluğunun təyin olunması
- Marketing tədqiqatları, biznes planların əsaslandırılması
- Dövlət miqyasında turizm firmalarının istehsal-xidmət və region əhalisinin turist xidmətlərinin təşkilində mənfəətin əldə olunmasını bildirir

● Turizm sahəsində istehlakçıların hüquqlarının qorunmasına dair tədbirlərin görülməsi, turizm xidmətlərinin standartlaşdırılması və sertifikatlaşdırılmasına dair kompleks tədbirlərin görülməsi

Sual: Dövlət Proqramında daxili turizmin təşkili üçün tədbirlərə aiddir (Çəki: 1)

- Turizm xidmətlərinin standartlaşdırılması və sertifikatlaşdırılmasına dair kompleks tədbirlərin görülməsi, turizm sahəsində istehlakçıların hüquqlarının qorunmasına dair tədbirlərin görülməsi və s.
 - Hər bir iştirakçının birliyə könüllü surətdə daxil olması şərti ilə, hər bir iştirakçının maliyyə müstəqilliyinin, özünüidərasinin və iqtisadi maraqların ümumiliyinin saxlanması
 - Mədəni-maarif, tarix və təbiət abidələrinə ekskursiyaların təşkili, regionlarda turist zonalarının və marşrutlarının təşkil edilməsi
 - Turizm gəlirlərin ölçülməsi və aspektlərinin qiymətləndirilməsi
 - İstehlakçı tələbinin araşdırılması üzrə bazarın marketing tədqiqi
-

Sual: Turizmdə xidmət standartı nədir? (Çəki: 1)

- Xidmətin kəmiyyət göstəricisidir
 - Xidmət üçün zəruri olan qaydalar kompleksidir
 - Dövlət tərəfindən müəyyən edilmiş standartdır
 - Müəssisənin daxili normatividir
 - Dövlətin müəyyən etdiyi normativdir
-

Sual: Sosial-mədəni inkişafın tənzimlənməsində sosial siyasətin əsas məqsədlərinə aiddir (Çəki: 1)

- İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
 - İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddinin müəyyən olunması
 - Bazar münasibətlərinin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılması, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
 - Səhiyyənin vəziyyəti, təhsil və əhalinin məşğulluq səviyyəsi, orta ömür müddəti, alıcılıq qabiliyyəti, siyasi həyata daxil olma
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibinin uçuotu
-

Sual: Turizmdə gəlirlərin tənzimlənməsi hansı obyektləri əhatə edir (Çəki: 1)

- İqtisadi münasibətlərin və bazar münasibətlərinin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılması, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
 - Məşğulluq, kənd hazırlığı, verçilər, sosial təminat və müdafiə, mənzil şəraiti, yığımın qorunması, əmək şəraiti və ödənilməsi
 - İstehlakın sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
 - İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formalarının müəyyənləşdirilməsi
 - Sintetik və natural göstəricilər, maddi rifahın bölgüsünün strukturu və mütənasiblikləri
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tənzimlənməsi tədbirlərinə daxildir (Çəki: 1)

- Turistin səfərlərini müəyyən edir
- Turizm sahəsində xüsusi razılığın verilməsini təmin edir
- Turizmin normativ bazasını işləyib hazırlayır
- Turizm infrastrukturunu sahəsində elmi tədqiqatları inkişaf etdirir

● Turizmin inkişafı üçün şərait yaradır, ölkə haqqında turizm üçün əhəmiyyətli bir diyar kimi təsəvvür yaradır

Sual: Turizmdə sosial-mədəni inkişafın tənzimlənməsi həyata keçirilərkən hansı funksiyalar yerinə yetirməlidir (Çəki: 1)

- Turizmin inkişafına kapital qoyuluşlarının zəruriliyi
 - Kommersiya və qeyri-kommersiya marketinqi, onların fərqləndirilməsi
 - İstirahət edənlərə əylənmək imkanının verilməsi, fərdi yorğunluq hissindən azad olunması
 - Kommersiya bölməsində turizm xidmətinin risq xüsusiyyətləri
 - Milli turist məhsulunun marketinqi, stimullaşdırma, sosial turizm, maraqların müdafiəsi
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tənzimlənməsi strategiyasına daxildir (Çəki: 1)

- Dünya miqyaslı ümumi və ayrıca xarakterli, regional ümumi və ayrıca, xüsusi və ixtisaslaşmış
 - Ətraf mühit və planlaşdırma, kommunikasiya və sənədləşmə
 - Mövcud məhsulun turizmin təşəkkül tapmış istiqamətində inkişafı, yeni şirkətlər təsis etməklə turizm fəaliyyətinin genişləndirilməsi
 - İctimai-siyasi və sosial-iqtisadi əhəmiyyətinə görə
 - Sərgi və yarmarkalarda reklam fəaliyyəti
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tənzimlənməsi strategiyası kimi hansı tədbirlər həyata keçirir (Çəki: 1)

- Turistin səfərlərini müəyyən edir
 - Turizm sahəsində xüsusi razılığın verilməsini təmin edir
 - Ölkə haqqında turizm üçün əhəmiyyətli bir diyar kimi təsəvvür yaradır
 - Turizm infrastrukturunu sahəsində elmi tədqiqatları inkişaf etdirir
 - Turizmin normativ bazasını işləyib hazırlayır
-

Sual: Turizm və sosial-mədəni servis xidmətlərində tədqiqatlarının aparılması prosesi hansı mərhələlərdə ifadə olunur (Çəki: 1)

- Ekstensiv və intensiv təkrar istehsal, gəlirlərin dəyişməsi
 - Vəziyyət analizinin aparılması, problemin müəyyən olunması
 - Ekstensiv və intensiv təkrar istehsal, sıxışdırılmış təkrar istehsal və ya neqativ demoqrafik situasiya
 - Sıxışdırılmış təkrar istehsal və ya neqativ demoqrafik situasiya, sosial-iqtisadi idarəetmənin məqsəd və vəzifələrinin təhlili obyektləri
 - İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri
-

Sual: Turizmdə rəqabət aparən müəssisələr hansı strateji metodlardan istifadə edirlər (Çəki: 1)

- Turizm şirkətinin idarə edilməsi üçün yeni fəaliyyət sahəsi üçün hansı idarəetmə proqramı qəbul edilə bilər
 - Turizm şirkətinin idarə edilməsi üçün yeni fəaliyyət sahəsi üçün hansı idarəetmə proqramı qəbul edilməsi, yeni şirkətlər təsis etməklə turizm fəaliyyətinin genişləndirilməsi
 - Mövcud məhsulun turizmin təşəkkül tapmış istiqamətində inkişafı, yeni turizm rayonları hesabına səyahətlərin coğrafiyasının genişləndirilməsi və satışın artırılması
 - Milli səviyyədə marketinq tədqiqatları, turizm infrastrukturunun inkişafının hüququ və investisiya yönümlü dəstəyi
 - Turist məhsuluna olan dəyərin və istehlak dəyərinin realizə olunması, turist məhsulunun istehlakçıya çatdırılması prosesinin təşkil olunması
-

Sual: Turizm sferasında iqtisadi rayon əmələgəlmənin əsas struktur elementlərinə daxildir (Çəki: 1)

- Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - İqtisadi rayonun sistemli obyekt kimi formalaşması və inkişafının daxili mənbəyi, hərəkət xarici qüvvəsi
 - İqtisadi rayon əmələ gəlmənin təbii əsaslarının genişlənməsini əks etdirən, məhsuldar qüvvələrin inkişaf səviyyəsinin və yerləşməsinin xarakterini əks etdirən, ictimai əməyin ərazi təşkilini əks etdirən, bütövlükdə cəmiyyətin və istehsalın idarə edilməsini fiksə edən amillər
 - Turizm məhsulunun satış həcmnin artırılması, turizm məhsulu və tamamlayıcı xidmət nomenklaturasının genişləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, turizm məhsulunun xərc elementlərinin, maya dəyərinin aşağı salınması, satış bazarının genişlənməsi
-

Sual: İqtisadi rayon əmələgəlmənin amillərinə aiddir (Çəki: 1)

- Məhsuldar qüvvələrin inkişaf səviyyəsinin və yerləşməsinin xarakterini əks etdirən, ictimai əməyin ərazi təşkilini əks etdirən, bütövlükdə cəmiyyətin və istehsalın idarə edilməsini fiksə edən amillər
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasion xidmətlərinin həcmnin artması
 - Turizm məhsulunun satış həcmnin artırılması, turizm məhsulu və tamamlayıcı xidmət nomenklaturasının genişləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, turizm məhsulunun xərc elementlərinin, maya dəyərinin aşağı salınması, satış bazarının genişlənməsi
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
-

Sual: Rayonlaşmanın amillərinin rolu və təsiri hansı konkret tarixi şəraitdən asılı olaraq dəyişir (Çəki: 1)

- İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Turizm və ekskursiyalarla, muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasion xidmətlərinin həcmnin artması
 - Müəyyən şərait daxilində rayon əmələ gətirən amillərin fəaliyyətlərini təmin edən daxili səbəb-nəticə əlaqələrinin dəfələrlə təkrarlanması
 - Məhsuldar qüvvələrin səviyyəsinə, təşkilati formasına, təsərrüfatın ixtisaslaşmasına, əməyin ərazi bölgüsü təsiri
 - Məhsuldar qüvvələrin səviyyəsinə, təşkilati formasına, təsərrüfatın ixtisaslaşmasına, əməyin ərazi bölgüsü təsiri Regionların təsərrüfat fəaliyyətini, habelə idarəetmənin forma və üsullarının işlənilməsi, hazırlanmasını şərtləndirən iqtisadi-sosial amil və təzahürlərin öyrənilməsi ilə məşğul olan sahə kimi
-

Sual: Əməyin ərazi bölgüsü iqtisadi proseslərin hansı tərəflərini müəyyən edir (Çəki: 1)

- Turistik ərazinin monosahələr üzrə inkişafı və təsərrüfatın ixtisaslaşması

- İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması
 - Ərazinin abadlaşdırılması, təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi, sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi, razidə sərvətlərin müəyyən olunması və vəziyyəti üzərində müşahidənin təşkili
 - İstehsal münasibətləri, əməyin ərazi bölgüsü, iqtisadi və təbii resurslar, inzibati ərazi bölgüsü, müxtəlif rayonların ayrı-ayrı millətlərlə məskunlaşması
-

Sual: Rayon əmələ gəlmənin hansı amilləri nəzərdən keçirilir (Çəki: 1)

- Təsərrüfatın ixtisaslaşması və ərazinin monosahələr üzrə inkişafı
 - Ərazinin abadlaşdırılması, təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi, sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi, razidə sərvətlərin müəyyən olunması
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Əməyin ərazi bölgüsü, iqtisadi və təbii resurslar, inzibati ərazi bölgüsü, müxtəlif rayonların ayrı-ayrı millətlərlə məskunlaşması
-

Sual: Turizmdə regionlar arasında əlaqələrin inkişafı hansı göstəricilərlə müəyyən olunur (Çəki: 1)

- İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Daşımalarla müxtəlif nəqliyyat növlərinin iştirakı, onlarda daşımaların effektivliyi ilə
 - Turistlərin yerləşdirilməsi üzrə, turistləri nəqliyyatla təmin edən müəssisələr, iaşə müəssisələri, turizm məhsulunun yayılması üzrə turist firmaları, turist reklam-informasiya idarələri, turist müəssisələri
 - Bazarın seqmentləşməsi, bazarın məqsədli seqmentlərinin seçilməsi, əmtəənin bazarda mövqeləşdirilməsi, hər bir məqsədli seqment üçün marketing kompleksinin işlənməsi
 - Ərazinin abadlaşdırılması, təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi, sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi, razidə sərvətlərin müəyyən olunması
-

Sual: Turizmdə toplanmış material dəyərlərinin təsiri hansı istiqamətlərdə özünü göstərir (Çəki: 1)

- İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Turistlərin yerləşdirilməsi üzrə, turistləri nəqliyyatla təmin edən müəssisələr, iaşə müəssisələri
 - Bazarın seqmentləşməsi, bazarın məqsədli seqmentlərinin seçilməsi, əmtəənin bazarda mövqeləşdirilməsi
 - Ərazinin abadlaşdırılması, təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi, sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi, razidə sərvətlərin müəyyən olunması
 - Material dəyərlər hər hansı bir istehsal və xidmət obyektinin tikilməsi üçün səbəb olmuş şərait tükəndikdə, rayonun ixtisaslaşmasını təmin edir
-

Sual: İdarəetmədə rayon əmələgəlmənin əlamətlərinə aiddir (Çəki: 1)

- Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssislərinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Turizm regionunun, ölkənin xalq təsərrüfatının yeri və onun daxili iqtisadi əlaqələri
 - Regionların təsərrüfat fəaliyyətini, habelə idarəetmənin forma və üsullarının işlənilib hazırlanmasını şərtləndirən iqtisadi-sosial amil və təzahürlərin öyrənilməsi ilə məşğul olan sahə kimi
 - Yaradılmış material dəyərləri hər hansı bir istehsal və xidmət obyektinin tikilməsi üçün səbəb olmuş şərait tükəndikdə, rayonun ixtisaslaşmasını təmin edir, mövcud olan müəssisələr fəaliyyət göstərir və inkişaf edərək rayonun ixtisaslaşmasını möhkəmləndirir
-

Sual: İdarəetmədə rayon əmələgəlmənin qanunauyğunluqlarına aiddir (Çəki: 1)

- Rayon əmələ gətirən amillərin fəaliyyətlərini təmin edən daxili səbəb-nəticə əlaqələrinin təkrarlanması
 - İxtisaslaşma və təsərrüfatın kompleksliliyi, yəni rayonun, ölkənin xalq təsərrüfatının yeri və onun daxili iqtisadi əlaqələri
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Ərazinin abadlaşdırılması, təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi, sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi, razidə sərvətlərin müəyyən olunması
 - Bazarın seqmentləşməsi, bazarın məqsədli seqmentlərinin seçilməsi, əmtəənin bazarda mövqeləşdirilməsi, hər bir məqsədli seqment üçün marketing kompleksinin işlənməsi
-

Sual: İqtisadi rayonlaşmanın prinsiplərinə aiddir (Çəki: 1)

- Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssislərinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasion xidmətlərinin həcmının artması
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyidir
 - İxtisaslaşma və təsərrüfatın kompleksliliyi, yəni rayonun, ölkənin xalq təsərrüfatının yeri və onun daxili iqtisadi əlaqələri
 - Milli iqtisadiyyatın və ya regionun ərazi vahidlərinə bölgüsünün çıxış şərti və ya qaydasıdır
 - Bazarın seqmentləşməsi, bazarın məqsədli seqmentlərinin seçilməsi, əmtəənin bazarda mövqeləşdirilməsidir
-

Sual: Turizm sferasında ictimai əlaqələndirmənin əsaslarına aiddir (Çəki: 1)

- İdarəetmə subyektləri arasında səlahiyyət sərhədlərinin müəyyən edilməsi
 - Regionların təsərrüfat fəaliyyətini, habelə idarəetmənin forma və üsullarının işlənilib hazırlanmasını şərtləndirən iqtisadi-sosial amil və təzahürlərin öyrənilməsi ilə məşğul olan sahə kimi
 - Təbii müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumatın olması
 - İxtisaslaşma və təsərrüfatın kompleksliliyi, yəni rayonun, ölkənin xalq təsərrüfatının yeri və onun daxili iqtisadi əlaqələri
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu və ya iqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
-

Sual: Turistik ərazilərin müəyyən olunmasında əməyin ictimai bölgüsünün məzmununa aiddir (Çəki: 1)

- Dövlətin iqtisadiyyatda məhsuldar qüvvələrin konkret hissəsinin inkişaf vəzifələrini sərbəst həll edə biləcək, təsərrüfatın ayrı-ayrı spesifik sahələrinin fərqləndirilməsi
 - Müştərək fəaliyyət növü olmaqla yerləşdirmə, xidmət, turizm vasitəçiliyi, sağlamlıq və s. sahələrdə maraqları eyni olan müəssisələr tərəfindən həyata keçirilməklə fransızınq sisteminin əsasını təşkil edir
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, əhaliyə göstərilən rekreasion xidmətlərinin həcmının artması
 - İqtisadi inkişafın planlı strukturuna əsaslanan xalq təsərrüfatı vəzifələrinin ümumiliyi
 - Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınları
-

Sual: Turizmdə iqtisadi regionlar necə təsnifləşdirilir (Çəki: 1)

- Təbii müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumatın olması
 - İstifadə edilən və ya istismarı nəzərdə tutulan təbii sərvətlərin məcmusu, habelə tarixən mövcud təsərrüfat fəaliyyəti strukturu
 - Müştərək fəaliyyət növü olmaqla yerləşdirmə, xidmət, turizm vasitəçiliyi, sağlamlıq və s. sahələrdə maraqları eyni olan müəssisələr tərəfindən həyata keçirilməklə fransızınq sisteminin əsasını təşkil edir
 - Təsərrüfat təşkilatları və müvafiq idarəetmə strukturları ilə birləşmiş istehsalat sistemləri və sosial infrastrukturun çoxsaylı həlqələrinin mürəkkəb birləşməsi
 - İxtisaslaşma və təsərrüfatın kompleksliliyi, yəni rayonun, ölkənin xalq təsərrüfatının yeri və onun daxili iqtisadi əlaqələri
-

Sual: Turizm sferasında iqtisadi regionun müəyyənedici xüsusiyyətlərinə daxildir (Çəki: 1)

- İqtisadi regionların müəyyən növ əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması
 - Sosial-iqtisadi bütövlük, aktiv funksiya, problemlilik
 - Ərazi-təsərrüfat ümumiləşdirməsinin aşağı pilləsi, sosial-iqtisadi bütövlük, aktiv funksiya
 - Bazarı fəth etmək və digər təsisatlardan asılılığı aşağı salmağa çalışan müəssisə və təşkilatların birləşməsidir
 - Sağlamlıq, idman, turizm üçün istifadə olunan və bu işlər üçün kompleks təbii rekreasiya sərvətlərinə malik olan ərazilərdə
-

Sual: Mikro-region nədir (Çəki: 1)

- Turizm xidmətlərinin kompleksliyində
 - Fransızınq sisteminin təşkilində
 - Regionda ərazi-təsərrüfat ümumiləşdirməsinin aşağı pilləsi
 - Bələdiyyələrin inkişafı
 - Regionların təsərrüfat fəaliyyəti, habelə idarəetmənin forma və üsullarının işlənilib hazırlanması
-

Sual: Turizm xidmətləri idarəetmə obyektini kimi öz ifadəsini hansı göstəricilərdə tapır (Çəki: 1)

- Ərazi-təsərrüfat ümumiləşdirməsinin aşağı pilləsi
 - Xidmətlərin kompleksliyində və bələdiyyələrin inkişafında
 - Xidmətlərin kompleksliyində
 - Fransızınq sisteminin təşkilində
 - Ərazi-təsərrüfat ümumiləşdirməsinin aşağı pilləsi, sosial-iqtisadi bütövlük, aktiv funksiya
-

Sual: Turistik ərazilərdə müəssisələr arasında birgə fəaliyyətin üfüqi səviyyədə həyata keçirilməsi göstəricilərinə aiddir (Çəki: 1)

- Regionların təsərrüfat fəaliyyətini, habelə idarəetmənin forma və üsullarının işlənilib hazırlanmasını şərtləndirən iqtisadi-sosial amil və təzahürlərin öyrənilməsi ilə məşğul olan sahə kimi
 - Turizm vasitəçiliyi, sağlamlıq sahələrində maraqları eyni olan müəssisələr tərəfindən həyata keçirilməklə franşayzing sisteminin əsasını təşkil edir
 - Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasion xidmətlərinin həcmının artması
 - Təbii müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumatın olması
 - İxtisaslaşma və təsərrüfatın kompleksliliyi, yəni rayonun, ölkənin xalq təsərrüfatının yeri və onun daxili iqtisadi əlaqələri
-

Sual: Turizmdə rekreasiya tələbatına daxil edilən amillər hansı qrup üzrə təsnifləşdirilir (Çəki: 1)

- Investorların mülkiyyət formalarına, investisiyalaşma xarakterinə, vəsaitin qoyuluş obyektinə, investisiyalaşma müddətinə, daxili və xarici
 - Sosial-iqtisadi, demoqrafik, sosial-psixoloji, tibbi-bioloji, təhsil, qiymət, reklam, məsafə amilləri
 - Şəbəkə marketinqinin həyata keçirilməsi, təklif etdiyi xidmətin «On-line» rejimi üzərindən satılması
 - İcraçıların münasib sayının müəyyənəlməsi; keyfiyyət tərkibi və kadrlar seçiminin müəyyənəlməsi; personalın peşə-ixtisas səviyyəsinə müvafiq surətdə iş yerləri üzrə bölgü
 - Maddi stimullaşdırma və əmək haqqı sisteminin formalaşması; iş şəraitinin təmin edilməsi; vəzifə irəliləyişi perspektivinin işlənməsi; iş marağı oyatma; öz xidmətini təsvir etməkdən çox, diqqəti onunla bağlı faydaya yönəltmək; öz xidmətini reklam etməkdən ötrü hansısa tanınmış şəxsi cəlb etmək
-

Sual: Turizmdə rekreasiya təsərrüfatı ilə nəqliyyat sistemi arasında hansı əlaqələr mövcuddur (Çəki: 1)

- Rekreanta motellərdə dincəlməyə getdiyi yerlərin ərazisi ilə yaxından tanış olmağa imkan verir, qrup halında turizm səyahətlərinin təşkilində əsas nəqliyyat vasitəsidir
 - Təşkilatın fəlsəfəsi; heyyyətin peşəkarlığı; yüksək rəhbərliklə icraçıların münasibətləri, şirkətin quruluşu; məvacibin həddi və kadr siyasəti; xarici əlaqələr, tərəfdaşlıq, bank və s.; qərarların hazırlanması prosesi; fərdi işçilərin güclü və zəif tərəfləri; şirkətin real vəzifələri
 - Xarici turizm baxımından gəlir və valyuta gətirən bir sahədir, müasir nəqliyyat sistemi insanları səyahətə həvəsləndirən sahələrdən biridir
 - Rahatlıq baxımından digər nəqliyyat növləri ilə səyahətdən üstündür, bu nəqliyyat ilə səyahət rekreantlara əyləncə, müxtəlif yerləri görmək, filmlərə baxmaq və digər mədəni-kütləvi tədbirlərdə iştirak etmək imkanı qazanırlar, istirahət və əyləncə imkanlarının avtomobil və aviasiya nəqliyyatının imkanlarından yüksək olması, daha çox ekzotik gəzintilər üçün əlverişli olması
 - Xarici turistlərə xidmət etmək imkanı olan müəssisələrdə qiymətlərin baha olması, xarici turistlərin cəlb edilməsinə mane olan sosial-iqtisadi sabitsizlik və müharibə şəraiti, xarici turistlərin cəlb olunması üçün müasir sosial infrastruktur sahələrin yaradılması
-

Sual: Turizm sferasında avtomobil nəqliyyatının rekreasiya əhəmiyyəti necə qruplaşdırılır (Çəki: 1)

- Qrup halında turizm səyahətlərinin təşkilində əsas nəqliyyat vasitəsidir, motel və kempinqlərin genişlənməsi və inkişafına səbəb olur
- Rahatlıq baxımından digər nəqliyyat növləri ilə səyahətdən üstündür, bu nəqliyyat ilə səyahət rekreantlara əyləncə, müxtəlif yerləri görmək, filmlərə baxmaq və digər mədəni-kütləvi tədbirlərdə iştirak etmək imkanı qazanırlar

- Kompleks sahə və ərazi prinsiplərinə uyğun olaraq istehsalçı və istehlakçı arasında münasibətlərin təşkil məqsədilə, ölkədə ümumi daxili məhsulun artımında və iş yerlərinin açılmasında rolunun artırılmasına yönəldilir
- Xarici turistlərə xidmət etmək imkanı olan müəssisələrdə qiymətlərin baha olması, xarici turistlərin cəlb edilməsinə mane olan sosial-iqtisadi sabitsizlik və müharibə şəraiti, xarici turistlərin cəlb olunması üçün müasir sosial infrastruktur sahələrin yaradılmasına geniş imkanlar yaradır
- Dəmir yolu nəqliyyatının inkişaf imkanlarını yüksəldir

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	52
Maksimal faiz	52
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: Turizm təhsili sistemində marketing siyasətinin formalaşdırılması tədqiqat obyektı olaraq necə müəyyənləşdirilir (Çəki: 1)

- Dövlətin investisiyasının kadr potensialına istifadəsi, təhsilin maddi-texniki bazasının təkmilləşməsi və milli təhsil xidmətlərinin dünya rəqabəti şəraitində yerinin möhkəmləndirilməsi
- Əsas bazar göstəriciləri, ehtiyacın inkişaf proqnozları, rəqiblərin fəaliyyətinin öyrənilməsi, bazarın seqmentləşdirilməsi, strateji və operativ planların işlənməsi
- Turizmdə xidmət çeşidlərinin müəyyənləşdirilməsi, xidmət səviyyəsinin qiymətləndirilməsi, marka siyasətinin inkişaf etdirilməsi
- Bazarın nomenklaturasının müəyyənləşdirilməsi, müxtəlif təhsil müəssisələri üzrə tarif sisteminin təhlili
- İxtisaslaşdırılmış tədris müəssisələri şəbəkəsinin yaradılmasına və müəllim kadrların hazırlanmasına kömək göstərilməsi

Sual: Turizmdə təhsil xidmətləri üzrə bölgü kanallarının yaradılması tədqiqat obyektı olaraq necə müəyyənləşdirilir (Çəki: 1)

- Təklifin həcm və strukturunun təhlili və proqnozlaşdırılması, təklifin reallaşdırılması üzrə metodların hazırlanması
- Əsas bazar göstəriciləri, ehtiyacın inkişaf proqnozları, rəqiblərin fəaliyyətinin öyrənilməsi
- Xidmət çeşidlərinin müəyyənləşdirilməsi, xidmət səviyyəsinin qiymətləndirilməsi, marka siyasətinin inkişaf etdirilməsi
- Bazarın nomenklaturasının müəyyənləşdirilməsi, müxtəlif təhsil müəssisələri üzrə tarif sisteminin təhlili
- Mütəxəssislərə olan tələbatın müəyyən edilməsi, təlim proqramlarının və metodoloji vəsaitlərin hazırlanması

Sual: Turizmdə sosial-mədəni xidmətlərin inkişafında kapital qoyuluşunun mənfəətliliyi necə hesablanır (Çəki: 1)

- Sosial obyektlərin əldə edə biləcəyi illik gəlirin personala olan nisbəti ilə
- Müxtəlif maliyyə qrupları tərəfindən qısamüddətli kreditlərin xidmət həcminə olan nisbəti ilə
- Mərkəzləşmiş fondlardan ayrılan ödəmələrin illik gəlirlərə nisbəti
- Sosial-mədəni obyektlərin əldə edə biləcəyi illik gəlirin turizm xidmət həcminə olan nisbəti ilə

Sağlamlığı bərpa etmək, dünya görüşünü genişləndirmək və istirahət-əyləncə vəzifələrini yerinə yetirməklə

Sual: Turizmdə sosial-mədəni xidmət səviyyəsinin inkişafı üçün ehtiyac duyulan maliyyə mənbələri necə qruplaşdırılır (Çəki: 1)

- Mərkəzləşmiş fondlardan ayrılan ödəmələr, investisiyalar, xarici şirkətlərlə əməliyyatlara ödəmələr
 - Ölkənin daxili siyasi sabilliyi, turistləri qəbul edən ölkənin daxili siyasi sabilliyi, ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər
 - Bütün dünya üzrə xarici səyahətlərinə imkan verən, sosial azadlıq və hüquqlarının olması
 - Maliyyə qrupları tərəfindən qısamüddətli kreditlərin verilməsi, uzunmüddətli maliyyə yardımları
 - Beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması, beynəlxalq ticarətin genişlənməsi
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin dövryyəsi üçün əsas prinsiplərə aşağıdakılar daxildir (Çəki: 1)

- Ticarət, ictimai-iaşə, əyləncə müəssisələri, aqua parklar, əmək ehtiyatları, onların xarakteri və bu kimi göstəricilər
 - İstehsal-xidmət və digər məhsullarının istehsalı, kommersiya-istehsal olunmuş məhsulun istehlakçıya çatdırılmasında aralıq fəaliyyət
 - Dövlət tərəfindən fərdi sahibkarlığın, istehlakçıların hüquqlarının hüquqi-normativ qanunvericiliklə dəstəklənməsi və sosial xarakterli fəaliyyətin həyata keçirilməsi
 - Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınları
 - Sosial xidmətlərinin həcmi və əldə edilən gəlirlər, istehsal fondundan istifadənin göstəriciləri, xidmətlərin maya dəyəri, mənfəət, rentabellik
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsinin əsas səbəblərinə daxildir (Çəki: 1)

- Ciddi hesabat blanklarının tədqiqi və tərtibi, məsuliyyət
 - Emprik, optimistik, evristik yanaşma, sistemli planlaşdırma
 - Beynəlxalq turizm təşkilatlarının xüsusi funksiyaları və kompetensiyası
 - Kompleks səfərlər, istirahət və kompleks turlara xidmətlər paketi
 - İqtisadi, sosial, mədəniyyət və təhsilin yayılması, nəqliyyatın inkişafındakı uğurlar, informasiya vasitələrinin inkişafı
-

Sual: Turizmdə təhsil xidmətləri marketinqinin funksiyaları hansı elmi əsaslarla təhlil olunur (Çəki: 1)

- Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları, sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti, milli, təşkilati potensialın inkişaf proqramının işlənməsi, informasiya sisteminin təkmilləşməsi
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyunktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
 - İstehsal fondları və investisiya qoyuluşunun effektivliyi, material resursların effektivliyi, yeni texnikanın tətbiqinin effektivliyi
 - Qiymət siyasətinin müəyyənləşdirilməsi, bazarın kompleks şəkildə öyrənilməsi, marketinq siyasətinin formalaşdırılması
-

Sual: Sosial-mədəni inkişafın tədqiqində turizm siyasəti hansı əsas istiqamətlərdə müəyyən olunmuşdur (Çəki: 1)

- Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Milli, təşkilati potensialın inkişaf proqramının işlənməsi, informasiya sisteminin təkmilləşməsi
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
 - Ümumi effektivlik, canlı əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi, material resursların effektivliyi, yeni texnikanın tətbiqinin effektivliyi, xarici iqtisadi əlaqələrin effektivliyi
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tədqiqində ölkənin iqtisadi artımını şərtləndirən amillər hansı əhəmiyyətə malikdir (Çəki: 1)

- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
 - Kapital resursları, sahibkarlıq fəaliyyəti, elmi-texniki tərəqqi
 - Ümumi effektivlik, canlı əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi, material resursların effektivliyi, yeni texnikanın tətbiqinin effektivliyi, xarici iqtisadi əlaqələrin effektivliyi
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq
 - Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
-

Sual: Turizmdə hansı amillər nəzərə alınmaqla, sosial-mədəni inkişafın tədqiqində proqnozlaşdırma metodları seçilir (Çəki: 1)

- Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
 - Dəqiqlik səviyyəsi, araşdırmaq üçün verilənlərin xarakteri, müvəqqəti diapazonu
 - Təşkilati potensialın inkişaf proqramının işlənməsi, informasiya sisteminin təkmilləşməsi
-

Sual: Turizmdə planlaşdırmanın müxtəlif ölçü və üsullarının hansı uyğunlaşmasını tapmaq lazımdır ki, aşağıdakılar təmin olunsun (Çəki: 1)

- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
 - Marketing fəaliyyətinin digər növlərinin inteqrasiyası, mövcud resuslardan daha effektiv və qənaətlə istifadə etmək
 - Ümumi effektivlik, canlı əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi, material resursların effektivliyi
 - Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tədqiqində planlaşdırma prosesi özündə aşağıdakıları müəyyənləşdirir (Çəki: 1)

- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
- Ümumi effektivlik, canlı əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi

- Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Mövcud olan bazar, fəaliyyət, büdcə, metodlar
 - Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
-

Sual: Turizmdə iqtisadi resurslara öz ölkəsində toplanmış və sərhədlərindən kənarında mövcud dəyərləri daxildir ki, bunlara aid etmək olar (Çəki: 1)

- Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri
 - Milli, təşkilati potensialın inkişaf proqramının işlənməsi, informasiya sisteminin təkmilləşməsi
 - Intellektual potensial, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi, bələdiyyə məqsədli proqramların üstün sahələrinin müəyyən edilməsi və onlara vəsaitlərin ayrılması
-

Sual: Cəmiyyətin iqtisadi potensialından istifadə olunması effektivliyi turizm sferasında hansı göstəricilərlə xarakterizə olunur (Çəki: 1)

- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti, milli, təşkilati potensialın inkişaf proqramının işlənməsi, informasiya sisteminin təkmilləşməsi
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsi
 - Əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi, material resursların effektivliyi
 - Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tədqiqində proqnozlaşdırma və planlaşdırma təcrübəsində hansı mütənasibliklər fərqləndirilir (Çəki: 1)

- Sahələrarası, sahələrdaxili, istehsaldaxili, ümumi iqtisadi
 - Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsi, milli, təşkilati potensialın inkişaf proqramının işlənməsi
 - Maddi-texniki bazasının möhkəmləndirilməsi və mənzil-kommunal təsərrüfatının inkişafı
-

Sual: Turizmdə iqtisadi artımın strateji planlaşdırılması qarşıya hansı mühüm problemləri qoyur (Çəki: 1)

- Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsi
 - Tam məşğulluq şəraitində istehsal güclərinin artırılması mümkünlüyü
 - Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
 - Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
 - Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin təşkilində qarşıya qoyulan məqsədlərə görə proqnozlaşdırma necə təsnifləşdirilir (Çəki: 1)

- Ekstropolyasiya, ən kiçik kvadrantlar üsulu, eksponensial hamarlaşdırma, sürüşkən orta, adaptiv hamarlaşdırma, quruluş şəbəkə metodları, adaptasiya
 - Obyektin inkişafı və qarşılıqlı əlaqələrinin qabaqcadan görmə ənənələri, qəbul edilən qərarların əsaslandırılması, qərarların yerinə yetirilməsi
 - Struktur proqnozlar, sahə və regional, makroiqtisadi proqnozlar
 - Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyunktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tədqiqində obyektin xarakterindən asılı olaraq proqnozlar aşağıdakı kimi təsnifləşir (Çəki: 1)

- Əhalinin aztəminatlı və sağlamlığı imkan verməyən qrupların maddi və mənəvi tələbatını ödəmək üçün dövlətin həyata keçirdiyi tədbirlərin, iqtisadi və sosial mexanizmlərin tətbiqi
 - Sosial-mədəni inkişafın tədqiqində işçilərin əmək haqqında, birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyalarına, təqaüdlərə və sosial müavinətləri
 - Sosial-iqtisadi təhlil, səbəb və nəticə əlaqələrinin aşkar edilməsi, nəzəri prinsiplər, altsistemlər və sistem üstü əlaqələrin xırdalanması nəzərə alınmaqla dəyanətli qanunauyğunluqların təhlili
 - İşçilərin əmək haqqında, birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyalarına, təqaüdlərə və sosial müavinətləri
 - Sosial-iqtisadi və elmi-texniki tərəqqinin nəticələri, xalq təsərrüfatı dinamikası, əmək resurslarının təkrar istehsalı və məşğulluq, təbii resurslardan səmərəli istifadə
-

Sual: Funksional əlamətlərinə görə turizmdə sosial-mədəni inkişafın tədqiqində proqnozlar necə qruplaşdırılır (Çəki: 1)

- Gəlir və qiymət, xarici-iqtisadi əlaqələr
 - Elmi-texniki, ekoloji regional strategiyalarını reallaşdırmaq
 - Normativ və axratış
 - Əmək resurslarının təkrar istehsalı və məşğulluq, təbii resurslardan səmərəli istifadə
 - Əsas fondların və əsaslı vəsait qoyuluşunun təkrar istehsalı
-

Sual: Turizmdə sosial-mədəni inkişafın tədqiqində proqramların üstünlükləri aşağıdakılardır (Çəki: 1)

- Strateji problemlərin həlli, iri sosial-iqtisadi problemlərin həyata keçirilməsində dövlət yardımından istifadə edən sahibkarlara özünütənzimləmə üsulundan müstəqil istifadə etməyə imkan yaradır
 - Şəxsi və ailə tələbatının səviyyəsi ilə gəlirlərin arasındakı qarşılıqlı əlaqə
 - Onun maddi həyat fəaliyyəti sferasında təzahür etməsi və yalnız əmək məhsulları ilə deyil, həm də təbiət nemətləri vasitəsilə ödənilməsi
 - Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə
 - Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində iqtisadi proqnozlaşdırma hansı funksiyaları yerinə yetirir (Çəki: 1)

- Makroiqtisadi proqnozlar, struktur proqnozlar, sahə və regional
- Turizm müəssisəsinin inkişafı və qarşılıqlı əlaqələrinin qabaqcadan görmə ənənələri, qəbul edilən qərarların əsaslandırılması, qərarların yerinə yetirilməsi

- Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
 - Ekstrapolyasiya metodu, iqtisadi-riyazi, optimallaşdırıcı, evrestik modelləşdirmə, ssenari
 - Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
-

Sual: Turizmdə top-menecerlərə aiddir (Çəki: 1)

- Ayrıca götürülmüş hər bir məhsul üzrə həyat dövriyyəsinə nəzarət edən şəxslər
 - Şirkət işçiləri arasındakı spesifikliyinin müəyyən edilməsi, effektiv dəyişikliklər naminə məzmunlu proqramın inkişafı, güclü rəhbərlik
 - Faktlara daha çox əsaslanan yeni alternativ fəaliyyətin qiymətləndirilməsi ilə məşğul olanlar
 - Zəruri strateji qərarlar qəbul edən yüksək səlahiyyət sahibləri
 - Real cari vəzifələrin müəyyənləşdirilməsi, idarəetmənin daha mükəmməl metodlarını tətbiq etməklə, lazım gələrsə daha təcrübəli və bacarıqlı menecerlərin cəlb edilməsi
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində qloballaşma amillərinə daxil olan elementlər necə müəyyən olunur (Çəki: 1)

- Maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
 - Ali rəhbərlik, personalın idarə olunması, maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik
 - Həyat tsiklinin qiymətləndirilməsi, xidmətlərin inteqrasiyası, texniki xidmətin layihələndirilməsi və qiymətləndirilməsi
 - Məntiqi zəncirə uyğunluq, iqtisadi artım, texnoloji proseslər
 - Qarşılıqlı əlaqə və nisbət, onlar arasındakı subdinasiyalı əlaqə
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində yenilikləri dərk etmələri üçün hansı qaydalar mövcuddur (Çəki: 1)

- İdarəetmənin daha mükəmməl metodlarını tətbiq etməklə, lazım gələrsə daha təcrübəli və bacarıqlı menecerlər cəlb etmək yolu ilə şirkətin gəlirinin artırılması
 - Əməliyyat rəhbərləri əvvəldən axıradək problemlərin müəyyən edilməsi
 - Rəhbərliyin atdığı hər hansı addım məsrəflər barədə dəqiq məlumata əsaslanmalıdır
 - Bütün satış xəttində xidmətlərin həyat dövriyyəsinə nəzarət
 - Korporativ risk amilləri
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində maliyyə hesabatlarının təhlili hansı göstəricilərə əsasən müəyyən edilir (Çəki: 1)

- Planlaşdırma, büdcənin vəziyyətinə cavabdeh olan struktur vahidinin müəyyən edilməsi, əməliyyatların planlaşdırılması, standart xərclərin kalkulyasiyası və s.
 - Turizm müəssisə və təşkilatlarında faiz və vergi ödəmələri, əməliyyat gəlirləri, xalis gəlir
 - Maliyyə alətlərinin qiymətləndirilən kredit keyfiyyətinin müəyyənləşdirilməsi, göstərilmiş xidmətlərin həcm və keyfiyyətinin, gəlirlərinin qiymətləndirilməsi, gəlirlərin diskontlaşdırılması
 - Ümumi vəziyyətin dəyişməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması, həyatı zəruri olan zövqün dəyişməsi, turizmin dövlət tənzimlənməsi siyasətinin yenilənməsi
 - Tələbat üzrə, əmək haqqı sferasında, marketinq fəaliyyətindəki, turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə kənarlaşmalar
-

Sual: Sosial menecmentdə nəzarət sistemində daxil olan parametrləri müəyyənləşdirin (Çəki: 1)

- Qısamüddətli real faiz stavkası, turizm xidmətləri bazarında tələbat indeksi müəyyən olunmuş uzunmüddətli gəlir və xərclər balansının təhlili

- Kontraktların idarə edilməsi, prosedur və siyasətin reallaşdırılması, işçi qəbulu, standart və normativlərin müəyyən edilməsi
 - Xidmətlərin inteqrasiyası, texniki xidmətin layihələndirilməsi və qiymətləndirilməsi, məsuliyyət, xərclərə nəzarət, səmərəlilik, xidmət
 - İş vaxtı fondu, şablon tabellər, portfel layihələr, layihə üzrə görülməli işin smetası, əməkdaşların layihə üzrə fəaliyyəti
 - Planlaşdırma, büdcənin vəziyyətinə cavabdeh olan struktur vahidinin müəyyən edilməsi
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində strateji biznes planına daxil olan göstəriciləri müəyyənləşdirin (Çəki: 1)

- Tələbat indeksi müəyyən olunmuş uzunmüddətli gəlir və xərclər balansının təhlili, korporativ risk amilləri
 - Ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi, personalın idarə olunması
 - Şablon tabellər, portfel layihələr, layihə üzrə görülməli işin smetası, əməkdaşların layihə üzrə fəaliyyəti, əlavə resursların cəlb edilməsi yolu ilə səmərəliliyin əldə edilməsi
 - İqtisadiyyatda ümumi vəziyyətin dəyişməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması, həyatı zəruri olan zövqün dəyişməsi
 - Personalın idarə olunması, maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində müasir idarəetmə konsepsiyalarına daxil olan elementlərə aiddir (Çəki: 1)

- İnfrastruktur fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi, tabeçilikdə olan işçi heyətinin işgüzarlıq, davranış və peşəkarlıq səviyyəsinin öyrənilməsi
 - Milli iqtisadiyyatın ümumi miqyasının genişlənməsi, təşkilati, iqtisadi və sosial əlaqələrin inteqrasiya olunması
 - Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satışın kompleks qiymətləndirilməsi
 - Menecment fəaliyyətinin səmərəliliyi prinsipi, idarəçilik qərarlarının optimallığı, idarəçilik prinsiplərinin elmi təşkili
 - Antiböhran, situasiyalı, sistemli yanaşma idarəetmə konsepsiyası, idarəetmə prosesi, idarəetmə psixologiyası konsepsiyası
-

Sual: Turizmdə sosial idarəetmə funksiyalarına daxildir (Çəki: 1)

- Sosial xidmətlərin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması, planlaşdırılması və gözlənilən nəticələrə nail olunması
 - Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə
 - Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə
 - Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
 - Texniki inkişaf, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
-

Sual: Turizmdə sosial idarəetmənin qloballaşma amillərinə daxildir (Çəki: 1)

- Ali rəhbərlik, personalın idarə olunması, maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
- Ərazinin alınması, ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi
- Həyat tsiklinin qiymətləndirilməsi, xidmətlərin inteqrasiyası, texniki xidmətin layihələndirilməsi və qiymətləndirilməsi, məsuliyyət, xərclərə nəzarət, səmərəlilik, xidmət
- İqtisadi artım, məntiqi zəncirə uyğunluq, regionlaşma, texnoloji proseslər

Sistemin üsürləri arasındakı qarşılıqlı əlaqə və nisbət, onlar arasındakı subardinasiyalı əlaqə

Sual: Turizmdə məsuliyyətin struktur informasiya elementlərinə daxil olan göstəricilər hansılardır (Çəki: 1)

- İqtisadiyyatda ümumi vəziyyətin dəyişilməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması, həyatı zəruri olan zövqün dəyişilməsi
 - Maliyyə alətlərinin qiymətləndirilən kredit keyfiyyətinin müəyyənləşdirilməsi, göstərilmiş xidmətlərin həcm və keyfiyyətinin, gəlirlərinin qiymətləndirilməsi, gəlirlərin diskontlaşdırılması
 - Turizm xidmətləri bazarında tələbat indeksi müəyyən olunmuş uzunmüddətli gəlir və xərclər balansının təhlili, korporativ risk amilləri
 - Ərazinin alınması, ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi
 - Qiymət, indeks, iş vaxtı fondu, büdcə
-

Sual: Turizmdə sosial idarəetmənin əsas mexanizmlərini təşkil edir (Çəki: 1)

- Demografik, təbii artım, əhali amili, iqtisadi vəziyyət, inkişaf amili, təbii coğrafi şərait, xarici-iqtisadi əlaqələr, əməkdaşlıq, idxal, ixrac, sosial müdafiə, əhali gəlirləri, əmtəə təklifi
 - Büdcə ayırmaları, transfert gəlirlər, əmək haqqı, əmək haqqı sistemi maliyyə-büdcə siyasətinin əsas istiqamətləri olmaqla sosial-mədəni inkişafın maliyyə əsasları
 - Dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
 - Maksimal mümkün maliyyə resursları formalaşdırmaq üçün şərtlərin təmin edilməsi, maliyyə resurslarının istifadəsinin və bölgüsünün təşkili
 - Şəxsin müavinət alma ərazisini bəyənmək və ya bəyənmemək haqda müdiriyyətin qərarını tələb edən, ehtiyacı olanların fərdi qiymətləndirməsi mexanizmləri
-

Sual: Turizm menecerlərinin məşhur «10 rolunun formalaşma xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- Firmanın tərkibindən və xüsusi işinin təşkilindən çıxmaq cəhdləri meydana çıxır, firmanın fundamental məqsədlərinin çoxlu xırda hissələrə parçalanması
 - Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar, transmilli xarakter
 - Nümunə etalonu, lider, indeqator, böhran şəraitində böhran meneceri rolu, texnoloji inkişaf, firma və dövlətin qarşılıqlı əlaqəsi
 - Mühüm danışıqlarda öz firması adından danışmaq aparıcı, nümunə etalonu, lider, indeqator, informasiya toplayan və informasiyanı bölüşdürən
 - Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində işgüzar münasibətlərinin planlaşdırılmasının hansı üstünlükləri gələcəkdə əlverişli şərtlərin hazırlanmasını zəruriləşdirir (Çəki: 1)

- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi
- Sosial infrastruktur gələcək inkişaf və vəzifələri dəqiq başa düşmə, təsərrüfatçılığa təkrarlanan proses kimi baxıb qiymətləndirə bilmirlər
- İnfrastruktur ətraf mühitdəki dəyişikliklərə hazırlayır, gələcək işlərində öz qərarlarını həyata keçirməkdə idarə edənləri maraqlandırır
- Mərkəz tərəfindən nəzarətin itirilməsi nəticəsində bölmələr bəzən öz hərəkətlərinə rəhbərlik üçün azadlığa və müstəqilliyə o qədər böyük meyl edirlər ki, çox hallarda firmanın tərkibindən və xüsusi işinin təşkilindən çıxmaq cəhdləri meydana çıxır

○ Tabeçilikdə olan işçi heyətinin işguzarlıq, davranış və peşəkarlıq səviyyəsinin öyrənilməsi, sənədlərlə iş bacarığı, ayrı-ayrı işçilər, sosial əmək qruplarının fəaliyyətinə nəzarət, həmin fəaliyyətin qiymətləndirilməsi

Sual: Turizm sektorunda tələbatın xarakterik xüsusiyyətlərinə daxildir (Çəki: 1)

- Sosial fondların formalaşdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə və sosial münasibət göstərmə prinsipi
 - İstehsalın və cəmiyyətin inkişafının müəyyən tarixi dövründə əldə edilmiş həyat şəraitini xarakterizə edir və istehsal edilmiş maddi nemətlər vasitəsilə ödənilməsi
 - Fiziki tələbatların ödənilməsinin minimum normaları və sosial tələbatların ödənilməsi üçün zəruri olan əmtəə və xidmətlərə çəkilən xərcləri
 - Əhalinin gəlirləri, əhalinin demoqrafik tərkibi, məşğuliyyətin quruluşu, əhalinin məskunlaşma dərəcəsi
 - Turməhsul və xidmət istehsalının inkişafı ilə əlaqədar onun kəmiyyət və keyfiyyətə daim dəyişilməsi
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində tələbatın formalaşmasının əsas aparıcı amilinin seçilməsi asılıdır (Çəki: 1)

- Turizm sektorunda tələbinin proqnoz üsullarından
 - Turizm sektorunda konkret vəziyyətdən
 - Təsnifatlaşdırmadan
 - Turizm sektorunda tələbin ödənilməsi dərəcəsindən
 - Mülkiyyət formalarının təmin edilməsi üsullarından
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində makro səviyyədə xidmət təklifinin formalaşmasının hansı mənbələri vardır (Çəki: 1)

- Daxili istehsal və resursları hesabına formalaşan əmtəə və xidmət təklifi, kənardan mal təklifi və respublika əhalisinin başqa respublikaların istehlak etdiyi əmtəə və xidmət miqdarı, bütün mülkiyyət formalarının təmin edilməsi, maliyyə siyasətinin ETT-nin inkişafına yönəldilməsi, fond birjalarının yaradılması üzrə işlərin aparılması, hərbi xərclərin azalması, azad sahibkarlığın, kiçik biznesin inkişafına yönəldilməsi, maliyyə siyasətinin sosial siyasətlə uzlaşdırılması, sosial xərclərin artırılması və s.
 - Müavinətlərinin ölçüsü, ailə üzvlərinin sayı, mənzil haqqı və digər kommunal xərclərlə bağlı mütləq cari məsrəflərin cəmindən asılı olaraq differensiallaşdırılır
 - Yerli vergilərə statistik, normativ, subyektiv, resurs, medianalı, şərti hesablanma, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi, kombinəlanmış vergilər aiddir
 - Fiziki şəxslərdən və dövlət mülkiyyətində olan müəssisələr istisna olmaqla bələdiyyə ərazisində yerləşən hüquqi şəxslərdən torpaq vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədəni vergisi
 - Resurslar hesabına formalaşan əmtəə və xidmət təklifi, kənardan mal təklifi və respublika əhalisinin başqa respublikaların istehlak etdiyi əmtəə və xidmət miqdarı
-

Sual: Turizmdə bölgü münasibətlərinin iqtisadi mexanizmlərinə daxildir (Çəki: 1)

- İstehsal və istehlak arasında tarazlıq
 - Maddi-əşya strukturu, ümumi daxili məhsul və milli gəlir
 - Pul şəklində istehlakın ümumi həcmi
 - Qiymət, istehlakın həcmi və strukturu
 - Tədiyyə qabiliyyəti ilə alıcılıq qabiliyyəti arasında fərqin formalaşması
-

Sual: Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində tələbat, onun formalaşması və ödənilməsi probleminin tədqiq edilməsinə keçid hansı istiqamət üzrə müəyyən edilir (Çəki: 1)

- Fiziki tələbatların ödənilməsinin minimum normalarını və ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq müəyyən edilməsi
 - Tələbatın təbiəti və dəyişilməsi səbəblərinin insanların istehsal fəaliyyəti ilə müəyyən edilməsi
 - Kateqoriyaların mahiyyətinin müəyyənləşdirilməsi
 - Maliyyə-iqtisadi amillərdən istifadə və sosial münasibət göstərmə prinsipi
 - İstehsal edilmiş maddi nemətlər vasitəsilə ödənilməsi prinsipi
-

Sual: Turizmdə real gəlirlərin artımını təmin edən resurslardan istifadə olunması necə hesablanır (Çəki: 1)

- Milli gəlirdə istehlak fondu + pullu xidmətlər + ev təsərrüfatında yığım – mənzil fondunun aşınması – elm və idarəetmə müəssisələrinin material xərcləri
 - Əhali istehlakı üçün potensial resurslar – Bazis ilində əhalinin son gəlirləri
 - Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlər
 - Turizmdə istehlak resurslarının ümumi artımı – həyat səviyyəsinin stabilliyini təmin edən resurslar
 - Tələbatın təbiəti və dəyişilməsi səbəblərinin insanların istehsal fəaliyyəti ilə müəyyən edilməsi
-

Sual: Turizmdə proqnozlaşdırılan dövr üçün milli gəlir necə hesablanır (Çəki: 1)

- Milli gəlirdə istehlak fondu + pullu xidmətlər + ev təsərrüfatında yığım – mənzil fondunun aşınması – elm və idarəetmə müəssisələrinin material xərcləri
 - İstehlak resursunun ümumi artımı – Əhalinin həyat səviyyəsinin stabilliyini təmin edən resurslar
 - Əhali istehlakı üçün potensial resurslar – Bazis ilində əhalinin son gəlirləri
 - Sahələrarası balans və milli hesablar sistemi əsasında
 - Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlər
-

Sual: Turizmdə istehlakın iqtisadi-riyazi təhlili və proqnozu modelləri hansı əsaslarla həyata keçirilir (Çəki: 1)

- Sintetik ümumiləşmiş göstəricilər əsasında
 - İstehsal amilləri, iqtisadi amillər, sosial amillər, coğrafi-iqtisadi amillər, təşkilati-iqtisadi amillər, siyasi amilləri üzrə
 - Reqressiya və funksional tənliklər üzrə
 - Xidmət sahələrinin inkişafı, əhaliyə xidmət göstərdikləri sahələrin strukturu, demografik tərkib, məşğuliyyətin quruluşu üzrə
 - Sosial fondların formalaşdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi, sosial münasibət göstərmə prinsipi üzrə
-

Sual: Sosial-iqtisadi inkişaf konsepsiyasında məşğulluq siyasətində hansı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur (Çəki: 1)

- Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi
- Qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, rəqabətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixrac yönümlü istehsal sahələrinin yaradılmasının təşviqi
- Miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması, miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafelərinin nəzərə alınması
- Kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması, investisiya fəallığının dəstəklənməsi

İnfrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi

Sual: "Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən edilmiş məqsədə nail olmaq üçün hansı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur (Çəki: 1)

- Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi
 - Sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması, investisiya fəallığının dəstəklənməsi, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi
 - Qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, rəqabətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixrac yönümlü istehsal sahələrinin yaradılmasının təşviqi
 - Miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması, miqrantların hüquqlarının müdafiəsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması
 - İnfrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi
-

Sual: Maddi rifah və ya həyat səviyyəsi hansı yolla ölçülür (Çəki: 1)

- ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, istehsal və istehlak bölgüsü
 - Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqda olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları
 - Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi
 - İnfrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi
 - İstehlak olunan konkret maddi və mənəvi nemətlərin həcmi və strukturu ilə
-

Sual: Xidmət sferasında makromodellər vasitəsilə hansı problemlərin həlli həyata keçirilir (Çəki: 1)

- İqtisadi artımla, yeni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
 - Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi
 - İqtisadiyyatın inkişafını proqnozlaşdırmaq, iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyini müəyyən etmək, iqtisadiyyatın inkişafının optimal variantının əsasını formalaşdırmaq
 - Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqda olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
 - Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhəlinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması
-

Sual: Radikal iqtisadi siyasətin həyata keçirilməsi gedişində hansı prioritetlər müəyyən olunur (Çəki: 1)

- İqtisadi artımla, yeni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- Əhəlinin sosial-mədəni sahənin xidmətlərinə olan tələbinin ödənilməsi səviyyəsini yüksəltmək
- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqda olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi

Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması

Sual: Sosial-mədəni xidmətlərin tənzimlənməsi üçün müvafiq hakimiyyət orqanlarının funksiyaları necə qruplaşdırılır (Çəki: 1)

- Sosial-mədəni sahənin inkişafının təhlili, orta perspektiv müddət üçün sosial-mədəni sahənin inkişafı proqramının işlənilib hazırlanması və həyata keçirilməsi, sosial-mədəni sahəyə dair proqramın həyata keçirilməsinə nəzarət və uçot
 - Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqda olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
 - İqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadr hazırlamaq və mənəvi sosial inkişaf etmiş intellektual səviyyəli insanların formalaşmasına şərait yaratmaq
 - İqtisadiyyatın sosial yönümünü gücləndirmək, həmçinin əhalinin sosial-mədəni sahənin xidmətlərinə olan tələbinin ödənilməsi səviyyəsini yüksəltmək
 - İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
-

Sual: Xidmət sferasının qorunması üçün hansı istiqamətlərin seçilməsi məqsədəuyğundur (Çəki: 1)

- Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası və etnoslararası münasibətləri tənzimləmək
 - Bütün obyektlərdə sosial-mədəni sahənin inkişafının təhlili, orta perspektiv müddət üçün sosial-mədəni sahənin inkişafı proqramının işlənilib hazırlanması və həyata keçirilməsi, sosial-mədəni sahəyə dair proqramın həyata keçirilməsinə nəzarət və uçot
 - Dövlət nəzarətinin gücləndirilməsi, rəqabətin qorunması, sosial ədalət prinsiplərinin qorunması, cəmiyyətin sosial qrupları arasında sosial əməkdaşlığı gücləndirmək üçün xüsusi təşkilat və institutların işinin səmərələşdirilməsi
 - Pullu səhiyyə sisteminə keçidin təşkili, lakin pulsuz səhiyyə xidmətinin saxlanması, tibbi sığortanın inkişaf etdirilməsi, səhiyyə işçilərinin əmək haqlarının yüksəldilməsinə nail olunması
 - Əhaliyə xidmət göstərən mülkiyyət münasibətlərindən asılı olmayan bütün səhiyyə obyektlərinin sayı, kapital qoyuluşu
-

Sual: Sosial-mədəni xidmətlərin inkişafı üçün müvafiq hakimiyyət orqanlarının funksiyaları necə qruplaşdırılır (Çəki: 1)

- Sosial-mədəni xidmətlərin təhlili, orta perspektiv müddət üçün sosial-mədəni sahənin inkişafı proqramının işlənilib hazırlanması və həyata keçirilməsi, sosial-mədəni sahəyə dair proqramın həyata keçirilməsinə nəzarət və uçot
 - Əhaliyə xidmət göstərən mülkiyyət münasibətlərindən asılı olmayan bütün səhiyyə obyektlərinin sayı, kapital qoyuluşu, səhiyyənin maddi-texniki bazası, səhiyyənin inkişafında və fəaliyyətində məşğul olan ixtisaslı kadrların ümumi sayı
 - Sosial təminatın yeni sisteminin yaradılması, sosial köməkliyin ünvanlılığı, bazar mexanizmi əsasında sosial sektorun inkişafı, sosial müdafiədə yeni metod və prinsiplərdən geniş istifadə
 - Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalaşdırmaq
 - Pullu səhiyyə sisteminə keçidin təşkili, lakin pulsuz səhiyyə xidmətinin saxlanması, tibbi sığortanın inkişaf etdirilməsi
-

Sual: Makrosəviyyədə sosial-mədəni sferada sahibkarlığın inkişafında dövlətin rolu necə qiymətləndirilir (Çəki: 1)

- Dövlətin iqtisadi idarəetmə funksiyalarını təşkilati iqtisadi mexanizmlərə dəstək verir

- Maliyyə vəsaiti ayırır
- Təcrübə tətbiq edir
- Bazarı təşkil edir
- İxracatı təşkil edir

Sual: Beynəlxalq sərgi və yarmarkaların funksiyaları hansı prinsiplərə uyğun deyil? (Sürət 10.03.2015 11:11:10) (Çəki: 1)

- Sərgi və ekspozisiyaların əsas məqsədi reklam olunan turist məhsullarının pərakəndə satışını təmin etməkdir
- Maksimum miqdarda yeni bazarlar ələ keçirmək
- Daha yaxşı və baha satmaq, daha yaxşı və ucuz almaq
- Daha əlverişli şərtlərlə idxal əməliyyatları həyata keçirmək
- Şəxsi ixracın optimal həcmi təmin etmək

BÖLMƏ: 1601

Ad	1601
Suallardan	97
Maksimal faiz	97
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: Dünyanın bir çox ölkələrində müasir turizm hərəkatını necə adlandırırlar (Çəki: 1)

- XX əsrin fenomeni
- ekskursiya
- səyahət
- gəzinti
- istirahət

Sual: Bunlardan hansı Ümumdünya Turizm Təşkilatının aparıcı eksperti Cəfər Cəfərinin kitabıdır (Çəki: 1)

- Turizmin fenomenologiyası
- Turizmin iqtisadiyyatı
- turizm fənnlərinin tənzimlənməsi
- Turizmin menecmenti
- turizmin təşkili və idarə edilməsi

Sual: Antik səyahətçilər ilk səfərləri (Çəki: 1)

- Şimali Avropaya, Hindistana
- Şimali Amerika, Afrika
- Şərqi Avropa, Misir
- Orta Asiya, Yaxın Şərq
- Cənubi Amerika, Çin

Sual: Böyük coğrafi kəşflər hansı cəsur səyahətçilərə mənsubdur. (Çəki: 1)

- Herodot, Pissaro Fransisko, Nikitin Afanasiy.
- Vasko da Qama, Kolumb, Magellan, Kuk, Laperuz .
- Kortés Ernán, Yermak Timofeyeviç, Erik Laksman, Mungo Park.

- Livingston David, Karlo Gurmani, Amundsen Rual, Duglas Mouson.
 - Orta Asiya, Yaxın Şərç
-

Sual: bizim bu gün görməyə adət etdiyimiz dünya miqyaslı kütləvi turizm necə adlanır (Çəki: 1)

- XIX əsrin övladı
 - XYIII əsrin övladı
 - XX əsrin övladı
 - XV əsrin övladı
 - XVI əsrin övladı
-

Sual: Texnikanın, insanlar arasında qarşılıqlı humanitar münasibətlərin inkişafı sayəsində rolu (Çəki: 1)

- turizm sahəsində sərbəst ixtisaslaşdırılmış təşkilatların yaradılması
 - kompleks turizm xidmətlərinin (məhsulun) təşkili
 - kommunal-məişət xidmətlərinin iş həcmi
 - turizm biznesində sahibkarlıq fəaliyyətinin inkişafı
 - təhlükəsizlik prinsiplərinə riayət etməklə dünya səyahətinə çıxmaq imkanının yaranması sayəsində təşəkkül tapmışdır.
-

Sual: Kütləvi turizm və səyahətlər ənənəsi neçənci əsrdə yaranmağa başlamışdır. (Çəki: 1)

- XVİII əsrdə
 - XV əsrdə
 - XIX əsrdə
 - XVI əsrdə
 - XX əsrdə
-

Sual: Kütləvi turizm və səyahətlər nəyi təşkil edir (Çəki: 1)

- coğrafi turizmin əsasını
 - turizmde nəqliyyat xidmətinin inkişafını
 - turizm məhsulunun inkişafını
 - ayrı-ayrı şəxslərin görməli yerlərə, dəniz sahillərinə dünyanın məşhur payt axtlarına səfərləri və müasir turizmin əsasını
 - turizm-rekreasiyasının inkişafını
-

Sual: Antik dövrdə turistlər hansı müəssisənin köməyi ilə səyahət edirdilər (Çəki: 1)

- ÜTT-nin köməyi ilə
 - sərbəst
 - təşkilat
 - firma
 - işlədiyi müəssisə
-

Sual: Aşağıdakılardan hansı XIII əsrin müasir turizm hərəkatının banisi sayırlar. (Çəki: 1)

- Kolumb
 - Vasko da Qama
 - Tomas Kuk
 - Magellan
 - Laperuz
-

Sual: Lankasterdən dəmir yolu ilə 570 nəfərin iştirak etdiyi ilk kütləvi gəzinti kimin tərəfindən təşkil olunmuşdur. (Çəki: 1)

- Kolumb
 - Tomas Kuk
 - Vasko da Qama
 - Magellan
 - Laperuz
-

Sual: 1841-ci ildə gənc ingilis keşifi tərəfindən hansı nəqliyyat vasitəsilə ilk kütləvi gəzinti təşkil olunmuşdur. (Çəki: 1)

- hava yolu ilə
 - avtobusla
 - avtomobillə
 - dəmir yolu ilə
 - su yolu ilə
-

Sual: 1841-ci ildə gənc ingilis keşifi tərəfindən Lankasterdən Dolnqboruqadək dəmir yolu ilə neçə nəfərin iştirak etdiyi ilk kütləvi gəzinti təşkil olunmuşdur (Çəki: 1)

- 570
 - 575
 - 585
 - 580
 - 500
-

Sual: Neçənci ildən Kukun yaratdığı səyahət və ekskursiyalar cəmiyyəti xaricə səfərlər üçün xüsusi biletlər yaymağa başlayır. (Çəki: 1)

- 1847-ci
 - 1841
 - 1845
 - 1846
 - 1843
-

Sual: Kukun ilk aksiyası bir qrup zəngin ingilisin hansı dənizində səyahəti oldu. (Çəki: 1)

- Aralıq dənizində
 - Azov dənizi
 - Qara dəniz
 - Qırmızı dəniz
 - Fars körfəzi
-

Sual: 1841-1847-ci illərdə hansı ölkə populyar turist marşrutu idi. (Çəki: 1)

- Almaniya Federativ Respublikası
 - Misir
 - İngiltərə
 - Fransa
 - Türkiyə
-

Sual: Tomas Kuk hansı səyahət üçün 27 iri və 800 kiçik yelkənli gəmi almışdı. (Çəki: 1)

- Dunayboyu səyahət
- Volqabayu səyahət
- Nilboyu səyahət

- Aralıq dənizi
 - Donboyu səyahət
-

Sual: Neçənci əsrdə Beynəlxalq Yataq Vaqonları Cəmiyyəti ilə birləşdikdən sonra Kukun firması güclü konsernə çevrildi. (Çəki: 1)

- XIX əsrin axırında
 - XVIII əsrin əvvəlində
 - XVII əsrdə
 - XVI əsrdə
 - XV əsrdə
-

Sual: Tomas Kuk Nilboyu səyahət üçün neçə gəmi almışdı (Çəki: 1)

- 25 iri və 700 kiçik yelkənli gəmi
 - 20 iri və 600 kiçik yelkənli gəmi
 - 22 iri və 500 kiçik yelkənli cəmi
 - 27 iri və 800 kiçik yelkənli gəmi
 - 22 iri və 400 kiçik yelkənli gəmi
-

Sual: "Amerikan ekspress" ("Amekso") şirkəti nə vaxt yaranmışdı (Çəki: 1)

- Kukun beynəlxalq turizm ideyasını irəli sürdüyü vaxt
 - Beynəlxalq Yataq Vaqonları Cəmiyyəti ilə birləşdikdən sonra
 - Aralıq dənizində səyahəti zaman
 - Lankasterdən səyahəti zamanı
 - Kukun səyahət və ekskursiyalar cəmiyyətini yaratdığı vaxt
-

Sual: Dilcanslar hansı nəqliyyat vasitəsidir (Çəki: 1)

- at qoşulmuş dörd təkərli üstüörtülü nəqliyyat vasitəsi
 - avtobus
 - qatar
 - gəmi
 - təyyarə
-

Sual: Neçənci ildən "Amekso" bütün qitələrdə filialı olan sırf turizm firmasına çevrildi. (Çəki: 1)

- 1918-ci ildən
 - 1919
 - 1920
 - 1917
 - 1921
-

Sual: Turizm təşkilatlarının ilk beynəlxalq birliyi, əsası neçənci ildə qoyulmuşdur (Çəki: 1)

- 1867-ci ildə
 - 1868-ci ildə
 - 1869-cu ildə
 - 1870
 - 1870
 - 1871
-

Sual: . A. Maslonun tələbatın iyerarxiyası prinsipi üzrə əlaqəli olan özünüreallaşdırmaya tələbata aid dey (Çəki: 1)

- Yaradıcılığatələbat
 - Şəxsiyyətin inkişafinatələbat
 - Prestijətələbat
 - Dərk etməyətələbat
 - Estetikaya tələbat
-

Sual: A. Maslonun tələbatın iyerarxiyası prinsipi üzrə əlaqəli olan nüfuza, hörmətə tələbata aid deyil: (Çəki: 1)

- Nüfuzatələbat
 - Prestijə tələbat
 - Hakimiyyətə tələbat
 - Xidməti irəliləyişə tələbat
 - Şəxsiyyətin inkişafinatələbat
-

Sual: . Turizm məhsulunun yetkinlik dövründə satışın inkişaf həcmnin azalması səbəblərindən biri deyil: (Çəki: 1)

- Müştərilərin ehtiyaclarının dəyişməsi
 - Bazara yeni, daha mükəmməl məhsulların çıxması
 - Rəqabətin olmaması
 - Məhsulun rentabelli olmaması]
 - Yeni investisiya qoyulmasına imkanın olmaması
-

Sual: Rəqibləri xarakterizə edən, dörd əsas elementdən təşkil olunmuş sxem kim tərəfindən təklif edilmişdir? (Çəki: 1)

- B. Xunsiker
 - P. Berneker
 - K. Krapf
 - M. Porter
 - P. Maslou
-

Sual: Bu üsulun vasitəsi ilə alıcıya təzyiqli göstərilir və hər hansı bir məhsula qarşı süni tələbat yaradılır (Çəki: 1)

- Məqsədli" manipulyator
 - "Vəhşi" manipulyator
 - Psixoloji" manipulyator
 - "Eybəcər" manipulyator
 - "Formal" manipulyator
-

Sual: Reklam haqqında qeyd olunanlardan hansı doğru deyil? (Çəki: 1)

- Hazırlanmış reklam materialı lazım olan auditoriyaya və əraziyə istiqamətlənməlidir
 - Reklam meneceri reklamın hazırlanma prosesinə rəhbərlik edir
 - Böyük kompaniyaların tərkibində reklam-informasiya şöbələri fəaliyyət göstərirlər
 - Nəhəng turist şirkətləri, xaricdə özləri reklam-məlumat kompaniyalarını aparırlar
 - Bütün kompaniyaların tərkibində reklam-informasiya şöbələri fəaliyyət göstərirlər
-

Sual: . Reklam kompaniyası müəyyən seqmentdə, müəyyən vaxtda informasiya vasitələrinin hansı növlərindən istifadə etməklə müxtəlif tədbirlərin kompleks şəkildə görülməsinə deyilir? (Çəki: 1)

- Yazılı
- Şifahi

- Çap
 - Bütün
 - Adiviziual
-

Sual: Beynəlxalq sərgi və yarmarkaların funksiyaları hansı prinsiplərə uyğun deyil? (Çəki: 1)

- Sərgi və ekspozisiyaların əsas məqsədi reklam olunan turist məhsullarının pərakəndə satışını təmin etməkdir
 - Maksimum miqdarda yeni bazarlar ələ keçirmək
 - Daha yaxşı və baha satmaq, daha yaxşı və ucuz almaq
 - Daha əlverişli şərtlərlə idxal əməliyyatları həyata keçirmək
 - Şəxsi ixracın optimal həcmi təmin etmək
-

Sual: 2-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi hansı tarixdə keçirilmişdir?

(Çəki: 1)

- 17 - 19 Aprel 2002
 - 17 - 19 Aprel 2003
 - 28 - 30 May 2003
 - 18 - 20 Aprel 2002
 - 18 - 20 Aprel 2003
-

Sual: 10-cu Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi nə vaxt keçirilmişdir?

(Çəki: 1)

- 18 - 20 Aprel 2010
 - 28 - 30 May 2011
 - 28 - 30 Aprel 2011
 - 20 - 22 May 2011
 - 28 - 30 Aprel 2010
-

Sual: Hansı halda turist məhsulunu satmaq mümkün deyil? (Çəki: 1)

- Turoperator bələdçilik etmədikdə
 - Turun vaxtı müəyyən olunmadıqda
 - Ekskursiya xidmətləri yığıldıqda
 - İcmal ekskursiya ilə bağlı olduqda
 - Ekoloji mühitlə bağlı olmadıqda
-

Sual: Turizm təklifi ilə əlaqəli fikir bildirən Adolf Gülbachın milliyəti nədir? (Çəki: 1)

- Latin
 - Fransız
 - Alman
 - İspan
 - İngilis
-

Sual: Mübadilə vasitəsi ilə ehtiyacların və tələbatların ödənilməsinə yönəldilən fəaliyyət: (Çəki: 1)

1)

- Menecment
 - Real tələb
 - Potensial tələb
 - Marketing
 - Alqı-satqı balans
-

Sual: Beynəlxalq turizm marketinqinin ölkəyə göstərdiyi mənfi təsirə aiddir: (Çəki: 1)

- Ölkə iqtisadiyyatını zəiflədir
 - Bəzən ölkələrarası münaqişələrə səbəb olur
 - Yerli adət və ənənənin məhvinə səbəb olur
 - Dilin və dinin itirilməsinə təsir edir
 - Digər təsərrüfat sahələrini sıradan çıxarır
-

Sual: Beynəlxalq turizmin təsnifat əlamətləri: (Çəki: 1)

- Səyahətin müddəti, tələbin formalaşması, nəqliyyatın növü
 - Səyahətin məqsədi, tələbin formalaşması, bazarın öyrənilməsi
 - Səyahətin məqsədi, təklifin növü, nəqliyyatın növü
 - Səyahətin məqsədi, səyahətin müddəti, bazarın öyrənilməsi
 - Səyahətin müddəti, təklifin növü, nəqliyyatın növü
-

Sual: Menecer idarəetmənin üsullarından istifadədə əsaslanır: (Çəki: 1)

- Nəzarət stilinə
 - Marketinq stilinə
 - Keyfiyyət stilinə
 - Bazar stilinə
 - Rəhbərlik stilinə
-

Sual: "Dünya bir beyzbol topu kimi dümdüz bir sahəyə malik olsaydı, turizm deyilən hadisə meydana gəlməyəcəkdi" fikri kimə aiddir? (Çəki: 1)

- Allen və Hicks
 - Adolf Gülbach
 - Michael Troisi
 - Jean Guttmann
 - Robert W. Mcintosh
-

Sual: Turizm marketinqinin iqtisadiyyat baxımından mühüm cəhətlərindən biri deyildir (Çəki: 1)

- İqtisadiyyatı inkişaf etdirən bir xidmət sektorudur
 - Milli gəlirə dəstək verən perspektivli bir sektordur
 - Tələb artımına bağlı olaraq inflyasiyanın qarşısını alır
 - Milyonlarla insanı əlaqələndirən bir istehsal və istehlak hadisəsidir
 - Əldə etdiyi valyuta ilə tədiyyə balansına müsbət təsir edir
-

Sual: Turizm sektoru istər cəlb olunanların sayı, istərsədə turizm marketinq xərcləri baxımından böyük bir inkişaf göstərmişdir. Bu inkişaf necə adlanır? (Çəki: 1)

- Sürətli inkişaf
 - Kalitativ inkişaf
 - Kantitativ inkişaf
 - Ölçü baxımından inkişaf
 - Daimi inkişaf
-

Sual: Turizmdə turist sayı baxımından 1960-1980-ci illəri arasında orta illik inkişaf sürəti 6% (son on il ərzində 13%-i), eyni dövrdə turizm xərcləri baxımından orta illik inkişaf sürəti 9%-i (son on il ərzində 16%-i) keçmişdir. Bu inkişaf necə adlanır? (Çəki: 1)

- Sürətli inkişaf
- Kalitativ inkişaf

- Kantitativ inkişaf
 - Ölçü baxımından inkişaf
 - Daimi inkişaf
-

Sual: Kalitativ inkişaf nədir? (Çəki: 1)

- Daimi inkişaf
 - Sürətli inkişaf
 - İntensiv inkişaf
 - Ölçü baxımından inkişaf
 - Keyfiyyət baxımından inkişaf
-

Sual: Turizm sektorunda daxili turizm problemi olmayan üsürlər: (Çəki: 1)

- Pasport, ÜMM miqdarı, Viza, Valyuta
 - Xarici dil, Viza, Valyuta, ÜDM miqdarı
 - Xarici dil, ÜMM miqdarı, Viza, ÜDM miqdarı
 - Pasport, Xarici dil, Viza, Valyuta
 - Pasport, ÜMM miqdarı, Valyuta, ÜDM miqdarı
-

Sual: Hər hansı bir ölkədə turizm potensialının yüksək olmasına baxmayaraq, turizm marketingini inkişaf etdirmək üçün lazım olan amillər (Çəki: 1)

- Turizm biznesi, İxtisaslı kadr, Müasir tipli müəssisələr, Nəqliyyat xidməti
 - İxtisaslı kadr, Nəqliyyat xidməti, Qiymət və komfort, Gəzinti səfərləri
 - İxtisaslı kadr, Müasir tipli müəssisələr, Nəqliyyat xidməti, Qiymət və komfort
 - Turizm biznesi, İxtisaslı kadr, Qiymət və komfort, Gəzinti səfərləri
 - İxtisaslı kadr, Müasir tipli müəssisələr, Nəqliyyat xidməti, Gəzinti səfərləri
-

Sual: Ümumilikdə tədiyyə balansı neçə qrupa ayrılır? (Çəki: 1)

- 4
 - 2
 - 3
 - 6
 - 5
-

Sual: Turizmin ilkin xüsusiyyəti nədir? (Çəki: 1)

- Ekskursiya
 - Əylənmə
 - Gecələmə
 - Qidalanma
 - Yerdəyişmə
-

Sual: Turizmin müasir inkişaf mərhələsində aşağı artım dövrü hansı illəri əhatə (Çəki: 1)

- 1931-1950
 - 1971-1990
 - 1991-2010
 - 1951-1970
 - 1901-1930
-

Sual: Reyslərin sayı artdıqca avtovağzal xərclərində hansı proses olur? (Çəki: 1)

- Avtovağzal xərcləri artır

- Avtovağzal xərcləri azalır
 - Avtovağzal xərcləri dəyişməz
 - Avtovağzal xərcləri sənişinlərə təsir edir
 - Avtovağzal xərcləri marşrut şirkətlərinə təsir edir
-

Sual: Turizmin müasir inkişaf mərhələsində orta artım dövrü hansı illəri əhatə edir? (Çəki: 1)

- 1971-1990
 - 1901-1930
 - 1991-2010
 - 1931-1950
 - 1951-1970
-

Sual: Turizm bazarında qarşılaşır: (Çəki: 1)

- Hökumət, əhali, investor
 - İstehsalçılar, təşkilatlar, ailə
 - Müəssisələr, icmalar, dövlət
 - İstehlakçılar, şirkətlər, dövlət
 - İnzibati orqanlar, xarici şirkətlər, alıcı
-

Sual: Turizmin müasir inkişaf mərhələsində yüksək artım dövrü hansı illəri (Çəki: 1)

- 1931-1950
 - 1971-1990
 - 1991-2013
 - 1951-1970
 - 1901-1930
-

Sual: Turizm haqqında Azərbaycan Respublikasının qanunu neçə maddədən ibarətdir? (Çəki: 1)

- 16
 - 15
 - 17
 - 18
 - 20
-

Sual: Mehmanxana sənayesində şirkətin modifikasiyasını və ya konsepsiyasını dəyişmək məsələlərini qoyur: (Çəki: 1)

- Təşkilatı planlaşdırma
 - Strateji planlaşdırma
 - Taktiki planlaşdırma
 - Qısamüddətli planlaşdırma
 - Uzunmüddətli proqnozlaşdırma
-

Sual: Mehmanxanada təşkilatı planlaşdırma neçə mərhələni əhatə edir? (Çəki: 1)

- Beş
 - Üç
 - Yeddi
 - İki
 - Altı
-

Sual: Mehmanxana müəssisələrində təşkilati strukturlar necə olur? (Çəki: 1)

- Planlı
 - Planlı və plansız
 - Plansız
 - Formal və qeyri-formal
 - Formal
-

Sual: Hansı idarəetmə üsulunda qərarların qəbulu səlahiyyəti şöbələr arasında bölünür (Çəki: 1)

- Sosial-psixoloji
 - Desentralizasiya
 - İnzibati
 - Təşkilati-inzibati
 - Planlı
-

Sual: Mehmanxana müəssisələrində qərarların qəbul olunması prosesi neçə əsas mərhələdən ibarətdir? (Çəki: 1)

- 3
 - 6
 - 4
 - 5
 - 8
-

Sual: Bunlardan hansı standart qərardır? (Çəki: 1)

- Otele gələn qonaqların sayı gözlənilməyindən artıq olarsa, təcili əlavə nömrələr
 - Belə qərarların qəbulunda ekspert rəyi tələb olunur
 - Belə qərarların qəbulunda ekspert rəyi tələb olunur
 - Belə qərarların qəbulunda orijinal yanaşma tələb olunur
 - Belə qərarların qəbulunda xüsusi iclas çağrılır
 - Belə qərarların qəbulunda təhlil tələb olunur
-

Sual: Kommunikasiya menecment mexanizminin hansı mərhələlərində əsas rol oynamır? (Çəki: 1)

- Proqnozlaşdırma
 - Nəzarətdə
 - İşlərin təşkilində
 - Planlaşdırma
 - Etik davranışda
-

Sual: Kommunikasiya vasitələrinə aid deyil: (Çəki: 1)

- Telefon, poçt
 - Faks, kompüter
 - Planlaşdırma
 - Daxili və xarici yazışmalar
 - Şəxsi görüşlər
-

Sual: Menecmentin mahiyyətinə dair aşağıdakılardan hansı doğru deyil? (Çəki: 1)

- Yeniliyə meyil etmək
- Bazarı tədqiq etmək
- Başqalarının əməli ilə hər hansı bir işi görmək

- Dəyişiklikləri sevməyi öyrətmək
 - Alıcı, sifarişçi, müştəri üçün bütün şəraiti və rahatlığı yaratmaq
-

Sual: İdarəetmənin hansı üsulunda direktivlərin dəqiq ünvanı göstərilir, sərəncam və göstərişləri yerinə yetirmək məcburidir? (Çəki: 1)

- Mənəvi üsul
 - Psixoloji üsul
 - Təşkilati-inzibati üsul
 - Sosial-psixoloji üsul
 - İqtisadi üsul
-

Sual: İlk dəfə rəhbərliyin üslub məsələsini kim avtoritar, demokratik və liberal üslublara ayırmışdır? (Çəki: 1)

- P.Maslou
 - B.Xunsiker
 - F.Kotler
 - K.Levin
 - T.Zevitta
-

Sual: İdarəetmənin hansı üslubunda rəhbərlik kollektivin fəaliyyətinə müdaxilə etmir, işçilərə tam müstəqillik və sərbəstlik verilir? (Çəki: 1)

- İqtisadi
 - Demokratik
 - Avtoritar
 - Liberal
 - Aşkarlıq
-

Sual: Bunlardan hansı "marketing nədir" sualına cavab deyil? (Çəki: 1)

- Satışın stimullaşdırılması ilə maksimum qazanc əldə etmək
 - İstehsal fəaliyyətinin təşkili və həyata keçirilməsi
 - Bazarın tədqiq edilməsi
 - Məhsulun yeni növlərinin yaradılması
 - Qarşılıqlı mübadilə məqsədi ilə, fərdi və ya kollektiv tələbləri ödəyən malların və xidmətlərin bazara çıxarılması və onların satılması
-

Sual: Mütəxəssislər mehmanxananı canlı teatr, onun baş menecerini isə nə adlandırırlar (Çəki: 1)

- Tamaşanın senaristi
 - Teatrın aktyoru
 - Teatrın rejissoru
 - Tamaşanın baş qəhrəmanı
 - Teatrın direktoru
-

Sual: Məqsəd auditoriyası kimlərdən ibarət ola bilməz? (Çəki: 1)

- İstehlakçı qruplarından
 - Ayrı-ayrı şəxslərdən
 - Konkret ünsiyyət auditoriyalarından
 - Geniş kütlədən
 - İstehsalçı qruplarından
-

Sual: Hər hansı bir şəxsin sifarişi ilə firma, məhsul, xidmət və ideyalar haqqında, şəxsin iştirakı olmadan, zəruri məlumatların pullu yayım formasıdır: (Çəki: 1)

- İctimayətlə əlaqə
 - Reklam
 - Satışın stimullaşdırılması
 - Şəxsi satış
 - Təbliğat
-

Sual: . Real və potensial alıcıya fərdi və dolayısı yolla təsir etməklə müəssisənin məhsuluna tələbat yaratmaq və satışın həcmi artırmaq məqsədilə həyata keçirilən tədbirlər kompleksidir (Çəki: 1)

- Təbliğat
 - İctimayətlə əlaqə
 - Satışın stimullaşdırılması
 - Reklam
 - Şəxsi satış
-

Sual: Firma və onun məhsulu haqqında cəmiyyətdə müsbət rəyin formalaşmasını, xoşagəlməz şəyələrin aradan qaldırılmasını təmin etmək məqsədilə istehlakçılarla, onların ayrı-ayrı qrupları ilə xoş münasibətlər yaradılmasını, bu məqsədlə görüşlər keçirilməsini, onlara zəruri məlumatların çatdırılmasını, digər müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə (Çəki: 1)

- Təbliğat
 - Satışın stimullaşdırılması
 - İctimayətlə əlaqə
 - Şəxsi satış
 - Reklam
-

Sual: İstehlakçıların stimullaşdırılmasına daxil deyil: (Çəki: 1)

- Müsabiqələr
 - Nümunələrin yayılması
 - Pulun qaytarılması haqqında təkliflər
 - Güzəştli qiymətlərlə satılan qablar
 - Konfranslar
-

Sual: . Firmanın ticarət heyətinin stimullaşdırılması vasitələrinə daxil deyil: (Çəki: 1)

- kuponlar
 - Mükafatlar
 - Satıcı müsabiqələri
 - Pul mükafatları
 - Konfranslar
-

Sual: . Satış yerlərində təşkil olunmuş sərgilərin firmanın cari telereklamı ilə uzlaşdırılması, paralel keçirilən reklamlarla əlaqəsi olmayan sərgilərə nisbətən satış həcmi neçə faiz artmasını təmin edə bilər? (Çəki: 1)

- 20%
 - 10%
 - 5%
 - 15%
 - 25%
-

Sual: Aşağıdakılardan hansılar satışın stimullaşdırılması vasitələrinə müraciət (Çəki: 1)

- Dilerlər
 - İstehsalçılar
 - Distribyutorlar
 - Ticarət-sənaye assosiasiyaları
 - Qeyri-kommersiya müəssisələri
-

Sual: Reklam nə deməkdir və onun turizmdə rolu nədədir? (Çəki: 1)

- Reklam alıcıları stimullaşdırır və bunun nəticəsində turizm məhsulunun satışını həyata keçirən bir prosesdir
 - Reklam alıcıları məlumatlandırır və bunun nəticəsində turizm məhsuluna həvəsləndirən bir prosesdir
 - Reklam alıcıları turizm məhsuluna həvəsləndirən və satışı reallaşdırır bir prosesdir
 - Reklam turizm məhsulunun realizasiyasını təşkil edən bir prosesdir
 - Reklam alıcıları məlumatlandırır və bunun nəticəsində turizm məhsulunu onlara çatdırır bir fəaliyyətdir
-

Sual: Bu reklam materiallarının hamısında firmanın embleması və materialların (Çəki: 1)

- Şifahi mətnlə müşahidələnən və nümayiş olunan eksponentlər
 - Şifahi məlumatlar və elanlar
 - Radio reklam
 - Tele və kino reklamı
 - Poliqrafik üsulla hazırlanan reklam
-

Sual: Bu cür reklam formasından daha ehtiyatla istifadə etmək lazımdır, əks halda reklam olunanın imicinə zərbə vura bilər: (Çəki: 1)

- Bukletlər
 - Reklam vərəqləri
 - Kitab reklamı
 - Kataloqlar
 - Təqvimlər
-

Sual: Turizm firmalarının reklam xərclərinin çox hissəsi nəyə sərf olunur? (Çəki: 1)

- Təqvimlərə
 - Reklam vərəqlərinə
 - Kataloqlara
 - Broşuralara
 - Bukletlərə
-

Sual: Turizm fəaliyyəti nədir? (Çəki: 1)

- Turistlərin maddi və mənəvi tələbatlarının ödənilməsində iştirak edən bütün
 - Turizm məhsulunun satışı üzrə fəaliyyət
 - Turizm məhsulunun formalaşmasında iştirak edən bütün fəaliyyət növü
 - Turopertor və turagent fəaliyyəti, habelə səyahətlərin təşkili üzrə digər fəaliyyət
 - Turistlərə turyollayış satan təşkilatların fəaliyyətidir
-

Sual: Beynəlxalq turizm günü hansı tarixdə qeyd edilir? (Çəki: 1)

- 27 oktyabr
- 25 sentyabr

- 22 oktyabr
 - 27 sentyabr
 - 22 sentyabr
-

Sual: İşgüzar təyinatlı mehmanxanaların əsasını kim qoymuşdur? (Çəki: 1)

- Konrad Hilton
 - Ellsvort Statler
 - Horvard Conson
 - Sezar Rits
 - Kemons Uilson
-

Sual: İşgüzar təyinatlı mehmanxanaların əsası neçənci ildə qoyulmuşdur? (Çəki: 1)

- 1912-ci ildə
 - 1904-ci ildə
 - 1905-ci ildə
 - 1908-ci ildə
 - 1902-ci ildə
-

Sual: ABŞ-da mehmanxana sənayesində mənəvi-etik baxışların öyrənilməsinin pioneri sayılır: (Çəki: 1)

- Sezar Rits
 - Kemons Uilson
 - Stiven Holl
 - Horvard Conson
 - Ellsvort Statler
-

Sual: Fransada milli təsnifat sistemi Fransa Ticarət Nazirliyinin qərarı ilə nə vaxt işlənib hazırlanmışdır? (Çəki: 1)

- 20 iyun 1956-cı ildə
 - 20 iyul 1976-cı ildə
 - 23 iyul 1966-cı ildə
 - 20 iyul 1956-cı ildə
 - 23 iyun 1966-cı ildə
-

Sual: Azərbaycanda mehmanxanaların milli təsnifat sistemi nə vaxt işlənib hazırlanmışdır (Çəki: 1)

- 6 iyul 2000-ci ildə
 - 16 iyul 2002-ci ildə
 - 16 iyul 2000-ci ildə
 - 16 iyul 2004-cü ildə
 - 16 iyun 2004-cü ildə
-

Sual: Tranzit kempinqlərdə neçə saatdan artıq qalmaq nəzərdə tutulmur? (Çəki: 1)

- 12
 - 48
 - 24
 - 72
 - 60
-

Sual: Motellərin layihələndirilməsində iki nəfərlik otağın ümumi sahəsi nə qədər olur (Çəki: 1)

- 20-23m²
 - 22-25m²
 - 23-28m²
 - 18-22m²
 - 20-25m²
-

Sual: Madriddə Ümumdünya Turizm Təşkilatının mehmanxanaların təsnifatı sisteminin tövsiyəsi neçənci ildə işlənilib hazırlanmışdır? (Çəki: 1)

- 1969-cu ildə
 - 1986-cı ildə
 - 1998-ci ildə
 - 1979-cu ildə
 - 1989-cu ildə
-

Sual: Mehmanxana personalı görülən bütün işi nə vaxt yerinə yetirməlidir? (Çəki: 1)

- Nahar vaxtı
 - Qonaqlar oteldə olmadığı zaman
 - Qonaqlar oteldə olarkən
 - Oteldə nömrə boş olanda
 - Axşam saat 6-ya qədər
-

Sual: Reklam insanlar üçün nə rolunu oynayır? (Çəki: 1)

- Köməkçi
 - Xidmətçi
 - Bələdçi
 - Xəbərçi
 - Vasitəçi
-

Sual: Dünya turist axınının təxminən neçə faizi Avropanın payına düşür? (Çəki: 1)

- 70%-i
 - 60%-i
 - 50%-i
 - 40%-i
 - 75%-i
-

Sual: Dünya mehmanxana nömrə fondunun təxminən neçə faizi Avropanın payına düşür? (Çəki: 1)

- 35%-i
 - 45%-i
 - 40%-i
 - 55%-i
 - 50%-i
-

Sual: Ekonom dərəcəli mehmanxana müştəriləri kimlərdir? (Çəki: 1)

- İş adamları
- Elm adamları
- Qruplar və gənclər
- Kommersantlar və fərdi turistlər
- Nisbətən aşağı səviyyədə yaşayanlar

Sual: Bu turistlər orta səviyyədə pul xərcləyən qonaqlardan təqribən iki dəfə artıq vəsait xərcləyirlər: (Çəki: 1)

- Sənətkarlar
 - Təhsil alanlar
 - İş adamları
 - İdmançılar
 - Müşavirə iştirakçıları
-

Sual: Bu tədbirlər zamanı ekspertlər hər hansı bir problem üzrə öz mülahizələrini bildirirlər və onların fikirləri sonrakı tədqiqat üçün ümumiləşdirilir: (Çəki: 1)

- Simpozium
 - İşçi qrupu
 - Mövzu kursları
 - Seminar
 - Diskussiya
-

